

AAA_2525#01#Q16#01 (EDUMAN) testinin sualları

Fənn : 2525 Sənayedə investisiya fəaliyyəti və innovasiya siyasəti

1 Aşağıdakı mülahizələrdən hansı texnoloji təkan siyasətinin konsepsiyasını əks etdirmir?

- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır
- ☐ dövlət bunun üçün material resursları müəyyənləşdirməyə qadirdir
- ☐ elm və texnikanın inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir
- ☒ sosial tənzimləmə həyata keçirilməli
- ☐ informasiya və ekspertizaya malik olmaqla dövlət belə inkişafını müəyyənləşdirməyə qadirdir

2 Aşağıdakı mülahizələrdən hansı tələbə yönəlik innovasiya siyasətinin konsepsiyasını əks etdirmir?

- ☐ resursların bölüşdürülməsində
- ☒ elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzində olmalıdır
- ☐ gələcək inkişafın istiqamətləri
- ☐ dövlət yalnız fundamental tədqiqatları stimullaşdırmalı
- ☐ texnoloji imkanların seçilməsində bazarın üstün rola malik olması

3 Aşağıdakı mülahizələrdən hansı sosial yönümlü innovasiya siyasətinə konsepsiyasını əks etdirmir?

- ☒ əhəlinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır
- ☐ elmi-texniki tərəqqinin nəticələri diqqət mərkəzinə çəkilməlidir
- ☐ bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır
- ☐ böyük sosial məsrəflərə gətirib çıxarır
- ☐ sosial tənzimləmə həyata keçirilməlidir

4 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin məqsədini əks etdirmir?

- ☐ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artması
- ☐ elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsi
- ☒ sabit iqtisadi artımın təmin edilməsi
- ☐ ölkədə əlverişli təşkilati mühitin yaradılması
- ☐ sosial-iqtisadi inkişaf mərhələlərin həllini təmin edən innovasiya fəaliyyəti üçün ölkədə əlverişli iqtisadi – hüquqi mühitin yaradılması

5 Aşağıdakı mülahizələrdən hansı "texnoloji təkan" siyasətinin konsepsiyasını əks etdirir?

- ☒ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☐ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusla əsaslanmalıdır;
- ☐ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir;
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bu impulsları hərəkətə gətirən yeganə qüvvə bazar rəqabətidir, əhəlinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyici rola malikdir
- ☐ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişməsinə, təsərrüfat subyektlərinin davranışına və əhəlinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;

6 Aşağıdakı mülahizələrdən hansı "tələbə yönəlik" innovasiya siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☐ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusa əsaslanmalıdır;
- ☒ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir, dövlət yalnız fundamental tədqiqatları stimullaşdırmalı və firmalarda yeniliklərin yaranması üçün zəruri iqtisadi və informasiya mühitini təmin etməlidir;
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bu impulsları hərəkətə gətirən yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyici rola malikdir
- ☐ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişilməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;

7 Aşağıdakı mülahizələrdən hansı "sosial yönümlü" innovasiya siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☐ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişilməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;
- ☐ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir;
- ☐ yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyici rola malikdir
- ☒ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusa əsaslanmalıdır;

8 Aşağıdakı mülahizələrdən hansı iqtisadi strukturun transformasiyasına istiqamətlənmiş innovasiya siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir;
- ☐ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusa əsaslanmalıdır;
- ☒ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişilməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bu impulsları hərəkətə gətirən yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyici rola malikdir

9 Dövlət innovasiya siyasəti nədir?

- ☐ ən yeni texnologiyaların, yeniliklərin, istehsal-iqtisadi və sosial – təşkilati potensialının yaradılması, tətbiqi, inkişaf etdirilməsidir
- ☒ innovasiya fəaliyyətini aktivləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə və nəticələrinin genişləndirilməsinə, ölkənin sürətli sosial-iqtisadi inkişafına və cəmiyyətin tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə resurslardan geniş istifadə edilməsinə istiqamətləndirilmiş tədbirlərin məcmusudur

- ☐ üəssisənin müxtəlif yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalaşdırılması üzrə tədbirlərin məcmuu
- ☐ ölkənin və ayrı-ayrı sferalarının iqtisadiyyatına kapital qoyuluşlarının zəruri səviyyə və quruluşunun təmin edilməsi üzrə bir-birilə qarşılıqlı bağlı olan məqsəd və tədbirlər kompleksi, təkrar istehsalın bütün əsas agentlərinin investisiya aktivliyinin yüksəldilməsi üzrə tədbirlər kompleksi
- ☐ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu

10 İnnovasiyanın dövlət tərəfindən dəstəklənməsinin əsas istiqamətlərinə nə aid deyil?

- ☐ elmi tədqiqatların inkişafına yardım etmək
- ☐ innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi
- ☒ innovasiya həyata keçirən müəssisələrə tam bazar sərbəstliyinin verilməsi və innovasiya işləmələrinin aparılması üçün bağlanmış müqavilələr üzrə dövlət sifarişlərinin ləğv edilməsi
- ☐ innovasiya fəaliyyətini hüquqi bazasının yaradılması
- ☐ innovasiya prosesləri sahəsində beynəlxalq münasibətlərinin tənzimlənməsi

11 İnnovasiyanın dövlət tərəfindən dəstəklənməsinin əsas istiqamətlərinə nə aid deyil?

- ☐ elmi tədqiqatların inkişafına kömək etmək
- ☐ innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi
- ☐ innovasiya fəaliyyətini hüquqi bazasının yaradılması
- ☒ beynəlxalq münasibətlərin tənzimlənməsi
- ☐ innovasiya prosesləri sayəsində beynəlxalq müqavilələrin tənzimlənməsi

12 İnnovasiya proseslərinin dövlət tənzimlənməsinin inzibati idarəetmə formasına nə aiddir?

- ☒ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☐ kontrakt maliyyələşmə
- ☐ dövlətin məqsədli proqramları vasitəsi ilə innovasiyalara, yeniliklərə maliyyə dəstəyi
- ☐ elmi-tədqiqat idarələrinin və sənaye müəssisələrinin birgə əməkdaşlıq etmələrinin təşkili üzrə proqramların işlənilib hazırlanması
- ☐ ETTKSİ sahəsində sənaye korporasiyalarının kooperasiyasını stimullaşdıran tədbirlərin həyata keçirilməsi

13 İnnovasiyanın dövlət tənzimlənməsinin məqsədli proqram formasına nə aid edilmir?

- ☒ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☐ kontrakt maliyyələşmə
- ☐ dövlətin məqsədli proqramları vasitəsi ilə innovasiyalara, yeniliklərə maliyyə dəstəyi
- ☐ elmi-tədqiqat idarələrinin və sənaye müəssisələrinin birgə əməkdaşlıq etmələrinin təşkili üzrə proqramların işlənilib hazırlanması
- ☐ ETTDK sahəsində sənaye korporasiyalarının kooperasiyasını stimullaşdıran tədbirlərin həyata keçirilməsi

14 Dövlətin elmi-texniki siyasəti nədir?

- ☐ ən yeni texnologiyaların , yeniliklərin, istehsal-iqtisadi və sosial – təşkilati potensialının yaradılması, tətbiqi, inkişaf etdirilməsidir
- ☐ innovasiya fəaliyyətini aktivləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə və nəticələrinin genişləndirilməsinə, ölkənin sürətli sosial-iqtisadi inkişafına və cəmiyyətin tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə resurslardan geniş istifadə edilməsinə istiqamətləndirilmiş tədbirlərin məcmusu
- ☐ müəssisənin müxtəlif yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalaşdırılması üzrə tədbirlərin məcmuu
- ☐ ölkənin və ayrı-ayrı sferalarının iqtisadiyyatına kapital qoyuluşlarının zəruri səviyyə və quruluşunun təmin edilməsi üzrə bir-birilə qarşılıqlı bağlı olan məqsəd və tədbirlər kompleksi, təkrar istehsalın bütün əsas agentlərinin investisiya aktivliyinin yüksəldilməsi üzrə tədbirlər kompleksi
- ☒ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu

15 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ ETT-nin templəri və səmərəliliyi nöqteyi-nəzərdən zəruri rəqabət səviyyəsinin saxlanılması
- ☒ davamlı iqtisadi inkişafın təmin edilməsi
- ☐ iqtisadiyyatda innovasiya mühitini, tədqiqat və işləmələri təmin edən infrastrukturun formalaşması
- ☐ istehsal sferasında elmi nəliyyətlərinin tətbiqi və səmərəli istifadəsi üçün şərait yaradılması
- ☐ elmi-texniki informasiya, standartlaşdırma, statistika xidmətlərinin yaradılması

16 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilər?

- ☐ müəssisələrə güzəştli kreditlərin verilməsi, müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması, innovasiya fəaliyyətinin lisenziyalasdırılması, vergi güzəştləri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ rəqabətin inkişafı, hüquqi bazanın yaradılması, patent və müəlliflik hüquqları obyektlərinin qorunması, iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı, müəssisələrə güzəştli kreditlərin verilməsi, vergi güzəştləri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ vergi güzəştləri, müəssisələrə güzəştli kreditlərin verilməsi, müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması, proqnozlaşdırma, fundamental tədqiqatların maliyyələşdirilməsi, sürətləndirilmiş amortizasiya siyasəti
- ☒ müəssisələrə güzəştli uzun müddətli kreditlərin verilməsi, vergi güzəştləri (investisiya vergi krediti), patent və müəlliflik hüquqları obyektlərinin qorunması, iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı, müəssisələrə güzəştli kreditlərin verilməsi, vergi güzəştləri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması, fundamental tədqiqatların maliyyələşdirilməsi, sürətləndirilmiş amortizasiya siyasəti

17 Innovasiya proseslərinin dövlət tənzimlənməsinin inzibati idarəetmə formasına aid deyil?

- ☐ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☒ müqavilə ilə maliyyələşmə
- ☐ vergi və kredit imtiyazları
- ☐ sosial infrastrukturunun yaradılması
- ☐ qanunvericilik normaları

18 Cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu:

- ☐ dövlətin investisiya siyasətidir
- ☒ dövlətin elmi-texniki siyasətidir
- ☐ dövlətin innovasiya siyasətidir
- ☐ firmanın innovasiya siyasətidir
- ☐ müəssisənin innovasiya strategiyasıdır

19 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ elmi-texniki proqnozlaşdırma
- ☒ davamlı iqtisadi inkişafın təmini
- ☐ iqtisadiyyatda, infrastrukturda tədqiqat və işləmələri təmin edən innovasiya mühitinin formalaşdırılması
- ☐ beynəlxalq əməkdaşlıq
- ☐ ümummilli elmi prioritetlər sisteminin formalaşdırılması

20 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilər?

- ☐ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ sürətləndirilmiş amortizasiya siyasətindən imtina edilməsi

- ☐ innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☒ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ liberallaşdırma siyasətinin aparılması

21 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilər?

- ☐ innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ sürətləndirilmiş amortizasiya siyasətindən imtina edilməsi
- ☒ patent və müəlliflik hüquqları obyektlərinin qorunması
- ☐ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ müəssisələrə qısamüddətli kreditlərin verilməsi

22 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilməz?

- ☒ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ vergi güzəştləri
- ☐ lisenziyalaşdırılmış innovasiya fəaliyyəti
- ☐ sürətləndirilmiş amortizasiya siyasəti
- ☐ fundamental tədqiqatların maliyyələşdirilməsi

23 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilməz?

- ☐ müəssisələrə uzun müddətli güzəştli kreditlərin verilməsi
- ☒ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ vergi güzəştləri (investisiya vergi krediti)
- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ patent və müəlliflik hüquqları obyektlərinin qorunması

24 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilməz?

- ☐ patent və müəlliflik hüquqları obyektlərinin qorunması
- ☐ lisenziyalaşdırılmış innovasiya fəaliyyəti
- ☒ innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ sürətləndirilmiş amortizasiya siyasəti

25 İnvestisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu necə adlanır?

- ☐ investisiya strategiyası
- ☒ investisiya siyasəti
- ☐ investisiya layihəsi
- ☐ investisiya prosesi
- ☐ investisiya proqramı

26 İnvestisiya prosesinə dövlət təsirinin passiv metodlarına nə aid deyil?

- ☐ dövlətin perspektivdə üstünlüyünü aşkar etməklə investisiya aktivliyinin dərəcəsinin müəyyən edilməsi
- ☐ investisiya prosesini və onun ayrı-ayrı aspektlərini əks etdirən balans qurmalar sistemi
- ☐ iqtisadiyyatın indikativ inkişaf planının işlənilib hazırlanması
- ☒ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi

- ☐ ölkənin sosial-iqtisadi inkişaf perspektivlərinin əsaslandırılması

27 İnvestisiya siyasəti dedikdə:

- ☐ investisiya strategiyasının hazırlanması prosesi başa düşülür;
- ☐ investorlara vergi güzəştlərinin edilməsi başa düşülür;
- ☐ investisiya layihəsinin hazırlanması prosesi başa düşülür;
- ☒ investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür;
- ☐ investorlara digər güzəştlərinin edilməsi başa düşülür;

28 İnvestisiya prosesinə dövlət təsirinin aktiv metodlarına nə aiddir?

- ☐ dövlətin perspektivdə üstünlüyünü aşkar etməklə investisiya aktivliyinin dərəcəsinin müəyyən edilməsi
- ☐ investisiya prosesini və onun ayrı-ayrı aspektlərini əks etdirən balans qurmalar sistemi
- ☐ iqtisadiyyatın indikativ inkişaf planının işlənilib hazırlanması
- ☒ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi
- ☐ ölkənin sosial-iqtisadi inkişaf perspektivlərinin əsaslandırılması

29 Dövlətin investisiya prosesinə passiv təsiri metodlarına nə aiddir?

- ☐ ayrı-ayrı investisiya növləri üçün vergi imtiyazlarının verilməsi
- ☐ xüsusi sahibkarların fəaliyyətləri üçün əlverişli şərait yaradılması
- ☒ iqtisadiyyatın indikativ inkişaf planının hazırlanması
- ☐ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi
- ☐ dövlətin infrastruktur obyektlərinin yaradılmasında iştirakı

30 Dövlət investisiya siyasətinin iqtisadi tənzimlənməsinə nə aiddir?

- ☐ makroiqtisadi, mikroiqtisadi, instisional
- ☐ dövlət norma və standartlarına riayət edilməsinə nəzarət, antiinhisar tədbirlər, investisiya layihələrinin ekspertizyası
- ☐ dövlət investisiya priqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiyalar, subsidiyalar formasında maliyyə pul yardımının verilməsi
- ☐ maliyyə-sənaye qrupların yaradılması, mülkiyyət hüquqlarının müdafiəsi, lisenziyalama və kontraktlaşma hüquqlarının inkişafı
- ☒ vergi siyasəti, büdcə siyasəti, antiinhisar tənzimləməsi, pul-kredit siyasəti, maliyyə siyasəti, institusional islahatlar

31 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisad təhlilinə hansı aid deyil?

- ☒ İnvestisiya maliyyəsinin təhlili
- ☐ İnvestisiya mühitinin əlverişli olmasının təsvirini əks etdirir
- ☐ Bazar konyukturasının təhlili
- ☐ İnvestisiya mühitinin əlverişsiz olmasının təsvirini əks etdirir
- ☐ Ölkədə iqtisadi təhlil

32 İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlilinə hansı aiddir?

- ☐ Ölkədə iqtisadi təhlil
- ☐ Bazar konyunkturasının təhlili
- ☒ Yeni tikintinin təhlili
- ☐ Əlverişsiz investisiya mühitinin təhlili
- ☐ Əlverişli investisiya mühitinin təhlili

33 İstehsalın texniki hazırlığının mərhələlərinin ardıcılığına hansı aid deyil?

- ☐ elmi-tədqiqat mərhələsi
- ☐ texnoloji hazırlıq mərhələsi
- ☐ konstruksiya mərhələsi
- ☒ əməyin təkmilləşdirilməsi mərhələsi
- ☐ maddi və təşkilati hazırlıq mərhələsi

34 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ Xərcləri azaltmaq;
- ☐ Mövcud istehsalat səviyyəsini qorumaq üçün köhnəlmiş təchizatın təzəsiylə əvəz edilməsi;
- ☒ İstehsal xərcləri artırmaq;
- ☐ Bazara yeni cihaz məhsulları istehsal etmək və yeni texnologiyadan faydalanmaq;
- ☐ İstehsalın həcmnin artması üçün vacib olan texnologiyanın təmin edilməsi;

35 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ Məhsulun istehsalçıya çatdırılmasında daha təsirli vasitələrə əl atmaq;
- ☐ İstehsal edilən məhsulun keyfiyyətini yüksəltmək;
- ☐ Bölgü kanallarını genişləndirmək;
- ☒ Bölgü kanallarını sadələşdirmək;
- ☐ İş şəraitini yaxşılaşdırmaq;

36 İlkin mənbələrə hansı məlumat aid deyil?

- ☐ Müsahibə;
- ☐ Məktub;
- ☐ Anket;
- ☒ Əmək üzrə sorğu;
- ☐ Telefon;

37 İlkin mənbələrə hansı məlumat aid deyil?

- ☐ İnternet;
- ☐ Faks;
- ☐ Məktub;
- ☒ Əməkdaşlıq;
- ☐ Anket;

38 İlkin mənbəyə hansı məlumat aid deyil?

- ☐ Dövlət statistika komitəsinin hesabatları;
- ☐ Birləşmiş millətlər təşkilatlarının tədqiqatları;
- ☐ Milli bankın hesabatları
- ☒ Əməkdaşlıq;
- ☐ TACİS;

39 İlkin mənbəyə hansı məlumat aid deyil?

- ☐ Dünya bankı;
- ☐ Xüsusi komissiyaların hesabatları;
- ☐ Beynəlxalq valyuta fondu;
- ☒ Əmək üzrə sorğu;
- ☐ Özəl tədqiqatlar və dövrü mətbuat;

40 Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aid deyil?

- ☐ Bazarın rəqabət quruluşu;
- ☐ İstehlakçı davranışları;
- ☐ mal və xidmətlərin xüsusiyyətləri;
- ☒ Sosial sığorta ayırmaları;
- ☐ Qiymətlər;

41 Aşağıdakılardan hansı investisiya layihələrinin işlənməsi mərhələlərinə aid deyil?

- ☐ Araşdırmalar;
- ☒ əmək kollektivində sosioloji təhlilin aparılması;
- ☐ İlkin təhlilin aparılması;
- ☐ Layihənin qiymətləndirilməsi;
- ☐ Son təhlilin aparılması;

42 Miqyasından asılı olaraq investisiya layihələri necə təsnifləşdirilir?

- ☐ qlobal və lokal
- ☐ qlobal, xalq təsərrüfatı, sahə, lokal investisiya layihələri
- ☐ qlobal, milli, regional və lokal
- ☐ ümumdünya, milli, lokal
- ☒ qlobal, xalq təsərrüfatı, iri miqyaslı, lokal

43 Hansı investisiya layihələrin reallaşdırılması ölkədə olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

- ☐ qlobal
- ☐ iri miqyaslı
- ☒ xalq təsərrüfatı
- ☐ lokal
- ☐ regional

44 Hansı investisiya layihələrin reallaşdırılması ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

- ☐ qlobal
- ☒ iri miqyaslı
- ☐ xalq təsərrüfatı
- ☐ lokal
- ☐ regional

45 Hansı investisiya layihələrin reallaşdırılması yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

- ☒ qlobal
- ☐ iri miqyaslı
- ☐ xalq təsərrüfatı
- ☐ lokal
- ☐ regional

46 İnvestisiya layihəsinin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:

- ☐ layihənin öncədən hazırlanması: tam hazırlanma, layihəyə final baxılma və qərar qəbul etmə
- ☐ layihəyə qabaqcadan baxılma: layihənin son baxış, yeni yaradılan obyektlərin istismar mərhələsi
- ☐ investisiya konvensiyalarının axtarışı: tam hazırlanma, layihəyə final baxılma və qərar qəbul etmə
- ☒ layihənin qabaqcadan hazırlanması, istismar mərhələsi

- ☐ investisiya qabağı mərhələ: investisiyalasdırılma mərhələsi, yeni yaradılmış obyektlərin istismarı

47 İstehsalın konstruktor hazırlığı mərhələsi hansıdır?

- ☐ enerji məsrəflərinin normalaşdırılması
☐ əmək məsrəflərinin normalaşdırılması
☒ yeni məhsul layihələndirilməsinin həyata keçirilməsi mərhələsi
☐ yanacaq məsrəfinin normalaşdırılması
☐ material məsrəfinin normalaşdırılması

48 Hansı əlamətə görə investisiya layihələri qlobal, xalq təsərrüfatı, iri miqyaslı, lokal kimi təsnifləşdirilir ?

- ☐ investorların tipindən asılı olaraq
☐ investisiyanın həcmindən asılı olaraq
☒ miqyasından asılı olaraq
☐ risklərin növələrindən asılı olaraq
☐ investisiyanın cəlb edilmə müddətindən asılı olaraq

49 Xalq təsərrüfatında investisiyaların reallaşdırılması:

- ☒ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☐ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının quymətlərinin səviyyəsi və quruluşunu dəyişmir
☐ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
☐ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

50 İrimiqyaslı investisiya layihələrinin reallaşdırılması:

- ☐ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☐ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının quymətlərinin səviyyəsi və quruluşunu dəyişmir
☒ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
☐ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

51 Lokal investisiya layihələrinin reallaşdırılması:

- ☐ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☒ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının qiymətlərinin səviyyəsi və quruluşunu dəyişmir
☐ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
☐ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

52 Qlobal investisiya layihələrinin reallaşdırılması:

- ☐ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☐ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının quymətlərinin səviyyəsi və quruluşunu dəyişmir
☐ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
☒ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

53 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aiddir?

- ☐ istehlak bazarında rəqabət
- ☐ gözlənilən risklər
- ☐ istehsal planı
- ☒ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ məhsul və xidmətlərin istehlak bazarı

54 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aiddir?

- ☐ istehsal planı
- ☐ məhsul və xidmətlərin istehlak bazarı
- ☒ layihənin əsas ideyası
- ☐ istehlak bazarında rəqabət
- ☐ gözlənilən risklər

55 İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlilinə hansı aiddir?

- ☒ İnvestisiya maliyyəsinin təhlili
- ☐ İnvestisiya mühitinin əlverişli olmasının təsvirini əks etdirir
- ☐ Bazar konyunkturısının təhlili
- ☐ İnvestisiya mühitinin əlverişsiz olmasının təsvirini əks etdirir
- ☐ Ölkədə iqtisadi təhlil

56 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisadi təhlilinə nə aid deyil?

- ☐ Ölkədə iqtisadi təhlil
- ☐ Bazar konyunkturasının təhlili
- ☒ Yeni tikintinin təhlili
- ☐ Əlverişsiz investisiya mühitinin təhlili
- ☐ Əlverişli investisiya mühitinin təhlili

57 Hansı təhlil ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir:

- ☒ ümumiqtisad
- ☐ texniki-iqtisadi
- ☐ maliyyə
- ☐ investisiya
- ☐ maliyyə-iqtisad

58 Hansı təhlil bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir:

- ☐ ümumiqtisad
- ☒ texniki-iqtisadi
- ☐ maliyyə
- ☐ investisiya
- ☐ maliyyə-iqtisad

59 Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin fəaliyyətinə aiddir?

- ☐ xammal və materiallara qiymət qoyması
- ☒ hazırlığın həyata keçirilməsi
- ☐ məhsulların sınaqdan keçirilməsi
- ☐ məmulatların sınağının lisenziyalaşdırılması
- ☐ standartlaşdırma

60 Mal və xidmətlərin xüsusiyyətlərinə hansı aid deyil?

- ☐ avadanlığın yerləşdirilməsi
- ☐ informasiya
- ☒ rəqiblərin vəziyyəti
- ☐ yazılı və şifahi surətdə zəmanət
- ☐ zəmanət müddətində təmir

61 Xarici investisiya qoyuluşu qərarlarının həyata keçirilməsinə hansı aid deyil?

- ☒ inhisarçı strukturun yaradılması
- ☐ investisiya xərclərinin miqdarı
- ☐ texnoloji ixtiranın tətbiqi
- ☐ əmək resurslarının tədqiqi
- ☐ lisenziya hüquqlarından gəlirin əldə edilməsi

62 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☐ investisiya qoyulan ölkələrdə istehsal olunan mallar istehlakçılara daha aşağı qiymətə verilir
- ☐ müəyyən malların istehsalına ixtisaslaşan şəxslər mallarını digər ölkərə sataraq ixracı artırma bilər
- ☐ investisiya qoyulan ölkələrdə xaricinin az olması istehlakçılar üçün istehsal olunan mallarda ixtisaslaşmanı təmin edir
- ☒ bir ölkədə kim nə qədər istehsal vasitələrinə sahibdirsə, onlar ölkənin idarə edilməsində də o qədər söz sahibləri olurlar
- ☐ inkişaf etməkdə olan ölkələr xarici investisiya siyasətində xarici müəssisələrin ölkələrinə daxil ola bilməsi üçün istehsal şərtlərini mənimsəməkdədirlər

63 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☒ siyasi və dövlət orqanları xaricilərin təsiri altına düşürlər
- ☐ xarici investorların qoyacağı kapital ilə bu kapitaldan təmin edəcəyi gəlirin təkrar investisiya istiqamətlənməsi ilə istehsal gücünün artması baş verəcək
- ☐ birbaşa xarici investisiya qoyulan ölkənin investisiya yığımında və istehsal gücündə birbaşa artım yaradır
- ☐ birbaşa xarici investisiyalar investisiya qoyulan ölkəyə müxtəlif yeni texnologiya və müasir idarəetmə biliklərini də gətirmiş olurlar
- ☐ məşğulluq imkanları da yaradılacaqdır

64 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☐ investisiya qoyulan ölkədə yerli sənaye inhisarçı vəziyyətdədirsə xarici investorun gəlişi ilə daxili rəqabət başlayacaq və yerli müəssisələrin inhisarına son qoyulacaq
- ☒ birbaşa xarici investisiya qoyan müəssisələr ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində ətraf mühitin çirklənməsinə və s. səbəb olur
- ☐ yerli iqtisadiyyata hərəkətilik gətiriləcək
- ☐ birbaşa xarici investisiyaların köməkçi sənayelərin yaradılmasını və eləcə də geridə qalmış ərazilərin inkişafını təmin edə bilər
- ☐ investisiya qoyulan ölkənin ümumi daxili məhsulların artmasında rolu

65 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ bir ölkədə kim nə qədər istehsal sahələrinə sahibdirsə, onlar ölkənin idarə edilməsində də o qədər söz sahibi olurlar
- ☐ bir plana bağlı olmadan ölkəyə girişinə icazə verilən xarici investisiya əsas sektorları ələ keçirmək iqtisadiyyata nəzarət edir
- ☐ birbaşa xarici investisiyalar xüsusiyyətlərinə görə müəssisə üzərində birbaşa nəzarət sahibidir
- ☒ məşğulluq imkanları artır
- ☐ xarici investisiyaların sayı nə qədər artarsa belə təhlükədə o qədər böyüyər

66 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ xarici investorlar investisiya qoyduqları ölkələrdəki özlərinə bağlı olan müəssisələrini beynəlxalq bazarlara çıxarmaq onlara rəqib olmasının istəmirlər
- ☒ əhali arasında məşğulluq yaratmaq
- ☐ investorlar müəssisəsinə ixracat fəaliyyətini məhdudlaşdırırlar və ya icazə vermirlər, bu da investisiya qoyan ölkənin ixracatçının sıxışdırılmasına səbəb olacaqdır
- ☐ birbaşa xarici investisiya qoyan müəssisələr öz ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində insanlının sağlamlığına ziyan vuran istehsal fəaliyyətini həyata keçirir
- ☐ birbaşa xarici investisiya qoyan müəssisələr öz ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində ətraf mühitin çirklənməsinə səbəb olan və istehsal fəaliyyətini həyata keçirir

67 Hansı obyektlərə investisiya qoymaq olar?

- ☐ sanitar-gigiyena
- ☐ ekologiya
- ☐ radiasiya
- ☒ nou-hau
- ☐ arxitektura

68 İnvestisiya qoyuluşunun həyata keçirilməsi haqqında qərarın qəbul olunmasına təsir göstərən amillərə aid deyil:

- ☐ iqtisadi inkişaf səviyyəsi;
- ☒ dövlətin sosial siyasəti və hökumətin tərkibi;
- ☐ dövlətin büdcə və vergi siyasəti;
- ☐ təklifin səviyyəsinin dəyişməsi prosesi;
- ☐ tələbin səviyyəsinin dəyişməsi prosesi;

69 Bir qayda olaraq firmanın maliyyə investisiyalarına aşağıdakılar aiddir:

- ☐ uzunmüddətli investisiyalar
- ☒ qısa müddətli investisiyalar
- ☐ orta müddətli investisiyalar
- ☐ investisiyalasdırılmanın müddətindən asılı olmayan investisiyalar
- ☐ orta müddətli və uzunmüddətli investisiyalar

70 Firmanın əsas fondların təkrar istühsalına kapital qoyuluşuna aşağıdakılar aiddir:

- ☒ uzunmüddətli investisiyalar
- ☐ qısa müddətli investisiyalar
- ☐ orta müddətli investisiyalar
- ☐ investisiyalasdırılmanın müddətindən asılı olmayan investisiyalar
- ☐ orta müddətli və uzunmüddətli investisiyalar

71 İnvestisiya potensialı nə deməkdir?

- ☐ alətlərin hər bir növü, maşınlar, avadanlıqlar, fabrik-zavod, anbar, nəqliyyat vasitələri, əmtəə istehsalında və xidmətlərdə istifadə edilən və onların son istehlakçıya çatdırılmasında istifadə edilən nəqliyyat şəbəkə
- ☐ müəyyən dövr ərzində investisiya resurslarının formalaşması və istifadəsi prosesidir
- ☐ bu milli sərvətləri çoxaldan kapitaldır
- ☐ maşın, avadanlıq və başqa istehsal vasitələri almaq üçün istifadə olunan investisiya resursları
- ☒ investisiya resursları investor tərəfindən qoyulmuş məqsədə nail olmaq üçün ölkənin, müəyyən ərazisinin, sahənin, müəssisələrin sosial-iqtisadi fəaliyyətində istifadə oluna bilər

72 Hansı investorlar öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir?

- ☐ fərdi
- ☒ institusional (kollektiv)
- ☐ korporativ
- ☐ müştərək
- ☐ vasitəçi

73 Korporativ investorları necə xarakterizə etmək olar?

- ☒ münasib müəssisə, səhmdar cəmiyyəti, onun xüsusi kapitalını və borc alınmış vəsaitinin cəlb edilməsi adı fəaliyyət göstərir
- ☐ öz kapitallarını birləşdirmir, investirləşməni biri-birindən asılı olmayaraq öz adlarından və öz xüsusi vəsaitləri hesabına aparırlar
- ☐ öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir
- ☐ əsasən xarici vəsaiti cəlb etməklə müştərək investisiyanı həyata keçirir
- ☐ korporasiya adından çıxış edərək investisiyanı yalnız qiymətli kağızlarda yerləşdirir

74 İnstitusional (kollektiv) investorları necə xarakterizə etmək olar?

- ☐ münasib müəssisə, səhmdar cəmiyyəti, onun xüsusi kapitalını və borc alınmış vəsaitinin cəlb edilməsi adı fəaliyyət göstərir
- ☐ öz kapitallarını birləşdirmir, investirləşməni biri-birindən asılı olmayaraq öz adlarından və öz xüsusi vəsaitləri hesabına aparırlar
- ☒ öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir
- ☐ əsasən xarici vəsaiti cəlb etməklə müştərək investisiyanı həyata keçirir
- ☐ korporasiya adından çıxış edərək investisiyanı yalnız qiymətli kağızlarda yerləşdirir

75 Fərdi investorları necə xarakterizə etmək olar?

- ☐ münasib müəssisə, səhmdar cəmiyyəti, onun xüsusi kapitalını və borc alınmış vəsaitinin cəlb edilməsi adı fəaliyyət göstərir
- ☒ öz kapitallarını birləşdirmir, investirləşməni biri-birindən asılı olmayaraq öz adlarından və öz xüsusi vəsaitləri hesabına aparırlar
- ☐ öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir
- ☐ əsasən xarici vəsaiti cəlb etməklə müştərək investisiyanı həyata keçirir
- ☐ korporasiya adından çıxış edərək investisiyanı yalnız qiymətli kağızlarda yerləşdirir

76 İstehsal resurslarına nə aid deyil?

- ☒ komersiya krediti
- ☐ kapital
- ☐ əmək resursları
- ☐ texnologiya və təşəbbüskarlıq qrupları
- ☐ təbii resurslar

77 İnnovasiyaların hansı maliyyələşdirmə metodları mövcuddur?

- ☒ birbaşa və dolay
- ☐ xüsusi və borc alınmış
- ☐ ümumdövlət, sahə, regional
- ☐ daxili və büdcə metodu
- ☐ əsas və köməkçi

78 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aiddir?

- ☐ xüsusi elmi avadanlıq və stendlərin lizinqi
- ☐ vergi krediti
- ☐ vergi imtiyazları və güzəştlər
- ☒ innovasiya investisiyaları
- ☐ kredit imtiyazları

79 Sadalananlardan hansıları innovasiyanın dolayı maliyyələşdirmə mənbəyinə aiddir?

- ☐ zəminlər
- ☐ büdcə vəsaitləri
- ☒ xüsusi elmi avadanlıq və stendlərin lizinqi
- ☐ müəssisələrin xüsusi vəsaitləri
- ☐ innovasiya investisiyaları

80 İnnovasiyaların idarəetmə səviyyəsi üzrə maliyyələşdirmə mənbələri necə təsnifləşdirilir?

- ☐ birbaşa və dolayı
- ☒ ümumdövlət, sahə, regional, institusional
- ☐ xüsusi və borc alınmış
- ☐ daxili və büdcə metodu
- ☐ əsas və köməkçi

81 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aid deyil?

- ☐ vergi imtiyazları və güzəştlər
- ☐ kredit imtiyazları
- ☐ vergi krediti
- ☒ büdcə vəsaitləri
- ☐ xüsusi elmi avadanlıq və stendlərin lizinqi

82 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aid deyil?

- ☐ vergi imtiyazları və güzəştlər
- ☐ kredit imtiyazları
- ☐ vergi krediti
- ☒ müəssisələrin şəxsi vəsaitləri
- ☐ xüsusi elmi avadanlıq və stendlərin lizinqi

83 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aid deyil?

- ☒ vergi imtiyazları və güzəştlər
- ☐ innovasiya isnvestisiyaları
- ☐ büdcə vəsaitləri
- ☐ müəssisələrin şəxsi vəsaitləri
- ☐ qrantlar

84 Hansı əlamətə görə innovasiyaların idarəetmə səviyyəsi üzrə maliyyələşdirmə mənbələri ümumdövlət, sahə, regional, institusional kimi təsnifləşdirilir?

- ☐ dövlətə məxsusluğuna görə
- ☒ idarəetmə səviyyəsinə görə
- ☐ mülkiyyət formalarına görə
- ☐ fəaliyyət sferasına görə
- ☐ miqyasına görə

85 İstehsal resurslarına nə aid deyil?

- ☐ maliyyə resursları
- ☐ istehsal vəsaitləri
- ☐ əmək resursları
- ☐ sahibkarlıq qabiliyyəti
- ☒ kommersiya krediti

86 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☒ kooperativlər
- ☐ trest
- ☐ kartel
- ☐ konsern
- ☐ konqlomerat

87 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ konsorsium
- ☐ strateji alyanslar
- ☐ sənaye holdinqləri
- ☐ maliyyə sənaye qrupları
- ☒ təşkilati müəssisələr

88 Şirkətlərin integrasiyasının təşkilati formaları hansılardır?

- ☐ təktəsisçili müəssisələr, ortaqlıqlar, cəmiyyətlər
- ☐ məhdud məsuliyyətli müəssisələr, kommandit müəssisələr, səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər
- ☒ konsern, kartel, trest, konqlomerat, konsorsium, sənaye holdinqləri, strateji alyanslar, maliyyə-sənaye qrupları
- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar, inkubatorlar, klasterlər, texnoloji parklar
- ☐ konsern, holdinq, konsorsium, holdinqlər, əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları

89 Təşkilatların struktur tipləri aşağıdakılardır:

- ☐ xətti, funksional, xətti-funksional, üfqi, şaquli
- ☐ üfqi, şaquli, ierarxiya, təkbaşına rəhbərlik
- ☒ xətti, funksional, xətti-funksional, matris (qərargah), briqada, divizional
- ☐ xətti, xətti-funksional, qərargah, ierarxiya, şaquli, üfqi
- ☐ ümumi, xüsusi, istehsal, qeyri-istehsal

90 Aşağıdakılardan hansı innovasiyaları yeniliyin səviyyəsi və əhəmiyyətinə görə qruplaşdırılmasını əks etdirir?

- ☒ müəssisə miqyaslı yenilik, sahə miqyaslı yenilik, ölkə miqyaslı yenilik, dünya miqyaslı yenilik
- ☐ müəssisə miqyaslı yenilik, müəssisələrarası istifadə yeniliyi, sahələrarası tətbiq yeniliyi, ölkə miqyaslı yenilik, regional əhəmiyyətli yenilik
- ☐ texniki-texnoloji əhəmiyyətli yeniliklər, təşkilati-iqtisadi əhəmiyyətli yeniliklər, ictimai əhəmiyyətli yeniliklər
- ☐ radikal yeniliklər, kombinəlaşdırılmış yeniliklər, uyğunlaşdırılmış yeniliklər, əvəzləyici yeniliklər
- ☐ xırda yeniliklər, kompleks yeniliklər, sistemli yeniliklər, strateji yeniliklər

91 Sadalananlardan hansı elmi və elmi-texniki təşkilatların növlərinə aid deyil?

- ☐ elmi-tədqiqat institutları
- ☐ konstruktor büroları
- ☒ injiniring firmalar

- ☐ dövlət layihə institutları
- ☐ layihə-texnoloji institutlar

92 Aşağıdakılardan hansılarını elmin və istehsalın integrasiyasının prinsipcə yeni formalarına aid etmək olar?

- ☐ mühəndis mərkəzləri
- ☐ regional elmi mərkəzlər
- ☐ ixtisaslaşmış təbiiqi təşkilatlar
- ☐ elmi-istehsal birlikləri
- ☒ maliyyə-sənaye qrupları

93 Aşağıdakılardan hansılarını elmin və istehsalın integrasiyasının prinsipcə yeni formalarına aid etmək olmaz?

- ☐ vençur təşkilatları
- ☐ elmi texnoloji parklar
- ☐ kiçik innovasiya müəssisələri
- ☐ maliyyə-sənaye qrupları
- ☒ mühəndis mərkəzləri

94 Texnoparkların hansı tipləri məlum deyil?

- ☐ elmi parklar
- ☐ biznes-inkubatorlar
- ☐ texnoloji parklar
- ☒ konsaltinq parklar
- ☐ texnopolislər

95 Texnoparkların tipinə hansı aiddir?

- ☐ mühəndis mərkəzləri
- ☐ kiçik müəssisələr
- ☐ servis xidmətləri
- ☐ ictimai tələb
- ☒ biznes-inkubatoru

96 Texnoparkların tipinə hansı aiddir?

- ☐ riskli kapital
- ☐ xüsusi kapital
- ☐ sahibkarlıq
- ☒ texnoloji parklar
- ☐ ictimai tələb

97 Texnoparkların tipinə hansı aiddir?

- ☐ mühəndis mərkəzləri
- ☐ regional mərkəzlər
- ☐ iri müəssisələr
- ☒ texnopolis
- ☐ kiçik və orta müəssisələr

98 Təşkilati struktur tiplərə hansı aid deyil?

- ☐ xətti-funksional

- ☒ üfqi
- ☐ xətti
- ☐ matris
- ☐ funksional

99 Təşkilati struktur tiplərə hansı aid deyil?

- ☐ matris
- ☐ qərargah
- ☐ briqada
- ☒ şaquli
- ☐ divizional

100 Təkbəşinə rəhbərliyə hansı aiddir?

- ☐ şaquli
- ☐ təkbəşinə rəhbərlik
- ☐ ierarxiya
- ☒ xətti
- ☐ üfqi

101 Aşağıdakılardan hansı elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin yerinə yetirilməsi səviyyəsi hesab olunmur?

- ☐ Dövlət elmi-tədqiqat və layihə-konstruktor institutları
- ☐ müəssisə birliklərinin elmi-tədqiqat və layihə-konstruktor təşkilatları
- ☒ müəssisələrin marketing bölmələri
- ☐ müstəqil ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə-konstruktor təşkilatları
- ☐ müəssisələrin elmi-tədqiqat və layihə-konstruktor bölmələri

102 Şirkətlərin inteqrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☒ kombinatlar
- ☐ trestlər
- ☐ strateji alyanslar
- ☐ maliyyə-sənaye qrupları
- ☐ kartellər

103 Şirkətlərin inteqrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ kartellər
- ☒ təşkilati müəssisələr
- ☐ konsernlər
- ☐ trestlər
- ☐ sənaye holdinqləri

104 Şirkətlərin inteqrasiyasının təşkilati formalarına hansı aiddir?

- ☐ kombinatlar
- ☒ sənaye holdinqləri
- ☐ kooperativlər
- ☐ yoldaşlıqlar
- ☐ təşkilati müəssisələr

105 Şirkətlərin inteqrasiyasının təşkilati formalarına hansı aiddir?

- ☐ əməliyyat təşkilatlar
- ☐ inkubatorlar
- ☒ strateji alyanslar
- ☐ texnoloji parklar
- ☐ korporasiyalar

106 Şirkətlərin inteqrasiyasının təşkilati formaları hansılardır?

- ☐ alyanslar, inkubatorlar, klasterlər
- ☐ konsern, holdinq, konsorsium
- ☐ səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər
- ☒ strateji alyanslar, maliyyə-sənaye qrupları
- ☐ təktəsisçili müəssisələr, korporasiyalar

107 Şirkətlərin inteqrasiyasının təşkilati formaları hansılardır?

- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar
- ☐ əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları
- ☐ kommandit müəssisələr, səhmdar cəmiyyətlər, kooperativlər
- ☒ konsern, kartel, trest
- ☐ yoldaşlıqlar, korporasiyalar

108 Şirkətlərin inteqrasiyasının təşkilati formaları hansılar aid deyil?

- ☐ konsern, kartel
- ☐ trest, konqlomerat
- ☐ konsorsium, sənaye holdinqləri
- ☒ müəssisə birlikləri, sığorta şirkətləri
- ☐ strateji alyanslar, maliyyə-sənaye qrupları

109 Şirkətlərin inteqrasiyasının təşkilati formaları hansılar aid deyil?

- ☐ sənaye holdinqləri, strateji alyanslar
- ☐ kartel, trest
- ☐ konqlomerat, konsorsium, maliyyə-sənaye qrupları
- ☒ əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri
- ☐ konsern, kartel

110 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ məhdud məsuliyyətli müəssisələr, yoldaşlıqlar, kommandit müəssisələr
- ☒ konsern, kartel, konqlomerat, konsorsium
- ☐ tədqiqat mərkəzləri, layihə-konstruktor təşkilatları, elmi parklar
- ☐ holdinq, konsorsium, holdinqlər, əməliyyat şirkətləri
- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar

111 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ konsern
- ☐ klaster
- ☐ holdinq
- ☐ kooperativ
- ☒ tədqiqat mərkəzləri

112 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ sığorta şirkətləri
- ☐ holding
- ☒ strateji alyanslar
- ☐ kommandit müəssisələr
- ☐ kartel

113 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ kooperativlər
- ☐ təsərrüfat yoldaşlıqları
- ☐ konqlomerat
- ☐ müəssisə birlikləri
- ☒ texnoparklar

114 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları
- ☐ təsərrüfat yoldaşlıqları, kooperativlər
- ☐ konqlomerat, konsorsium
- ☐ texnoloji parklar, yoldaşlıqlar
- ☒ texnoparklar, strateji alyanslar

115 Beynəlxalq investisiyalarda müştərək müəssisəyə hansı sahədə rast gəlmirik?

- ☒ metallurgiya
- ☐ neft kimya
- ☐ neft sənayesi
- ☐ neftin nəql edilməsi
- ☐ neft hasilatı

116 İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsində aşağıda qeyd olunan mexanizmlərin hansından istifadə edilmir?

- ☐ investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə res-pub-likaya gətirilən istehsal-texniki təyinatlı avadanlıqların əlavə dəyər vergisindən qismən və ya tamamilə azad edilməsi;
- ☐ aşağı faizlərlə kredit verilməsini və sürətli amortizasiya ayırma-larını özündə cəmləşdirən çevik maliyyə-kredit və əsas və-sait-lərin amortizasiyası mexanizmlərindən istifadə olunması;
- ☐ vergi sistemində potensial investorlar üçün güzəştli vergi də-rəcə-lərindən və şərtlərindən istifadə olunması;
- ☐ investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə res-pub-likaya gətirilən istehsal-texniki təyinatlı avadanlıqların gömrük rüsumundan qismən və ya tamamilə azad edilməsi;
- ☒ potensial investorlara maliyyə yardımının edilməsi;

117 İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi formalarına nə aiddir?

- ☐ mütləq sertifikasiləşmə qaydalarına riayət edilməsinə nəzarət, antiinhisar tədbirləri, dövlət mülkiyyətinin obyektlərinin özilləşdirilməsi
- ☐ dövlət normalarının və standartlarının riayət edilməsinə nəzarət, antiinhisar tədbirləri, dövlət mülkiyyətinin obyektlərinin özəlləşdirilməsi
- ☒ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, subsidiyalar formasında maliyyə yardımlarının verilməsi
- ☐ makroiqtisadi, mikroiqtsadi, institusional tənzimləmə formaları
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, investisiya layihələrinin ekspertiziyası

118 İnvestorların fəaliyyətlərinin dövlət tənzimləmə metodlarına nə aiddir?

- ☐ makroiqtisadi, mikroiqtsadi, institusional
- ☒ dövlət normalarına və standartlaşmasına riayət edilməsinə nəzarət, antiinhisar tədbirlər, investisiya layihələrinin ekspertiziyası
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formalarında maliyyə pul yardımının verilməsi
- ☐ mütləq sertifikatıya qaydalarına nəzarət
- ☐ mütləq sertifikatıya qaydalarına riayətedilməsinə nəzarət, antiinhisar tədbirlər, dövlət investisiyalarının birbaşa idarə edilməsi

119 İnvestisiya fəaliyyətinin şərtlərinin dolayı yolla bilavasitə tənzimləməsinə nə aiddir?

- ☒ investorların maraqlarının müdafiəsi
- ☐ investisiya layihələrinin ekspertiziyalarının aparılması
- ☐ dövlət zamanətlərini verilməsi
- ☐ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması və maliyyələşdirilməsi
- ☐ norma və qaydaların işlənilib hazırlanması

120 Dövlətin investisiya fəaliyyətində birbaşa iştirakı formalarına nə daxildir?

- ☐ investorların maraqlarının müdafiəsi
- ☐ informasiya-analitik şəbəkənin yaradılması və inkişafı
- ☐ intizamlı şərtlərlə torpaq və təbii resursların istifadəyə verilməsi
- ☒ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması
- ☐ antiinhisar siyasətin tətbiq edilməsi

121 Makro iqtisadiyyat səviyyəsində investorların daxili maliyyələşdirmə mənbəyinə hansı aiddir?

- ☒ dövlət büdcə maliyyələşdirməsi
- ☐ xarici kredit və istiqrazlar
- ☐ xarici investisiyalar
- ☐ müəssisənin mülkiyyətçilərinin investisiyaları
- ☐ amortizasiya ayırmaları

122 Makroiqtisadiyyat səviyyəsində investisiyaların xarici maliyyələşdirmə mənbəyinə aiddir?

- ☐ dövlət büdcə maliyyələşdirilməsi
- ☒ xarici kreditlər və istiqrazlar
- ☐ əhalinin yığılmış qənaəti
- ☐ müəssisənin mülkiyyətçilərinin investisiyaları
- ☐ müəssisələrin kommersiya bankların, investisiya fondlarının yığılı

123 Dövlət investisiya siyasəti nədir?

- ☐ ən yeni texnologiyaların yaradılması, inkişaf etdirilməsi, tükənmə prosesi
- ☐ innovasiya fəaliyyətinin aktivləşdirilməsini, onun səmərəliliyinin yüksəldilməsini dəstəkləyir
- ☐ müəssisədə müxtəlif cür yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalaşdırılması üzrə tədbirlər məcmusu
- ☒ investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir
- ☐ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşdırılmasına və inkişafına istiqamətləndirilmiş prinsip və tədbirlər məcmusu

124 Dövlətin investisiya fəaliyyətinin stimullaşdırılmasına təsir vasitələrinə nə aid deyil?

- ☐ sürətləndirilmiş amortizasiyanın tətbiqi;
- ☐ investisiya qoyuluşlarının güzəştli kreditlərlə maliyyələşdirilməsi;

- ☐ mənfəətdən vergi üzrə güzəştlərin müəyyən olunması;
- ☐ müəssisənin kadr hazırlığı və innovasiya fəaliyyəti ilə əlaqədar çəkdiyi xərclərin qismən dövlət büdcəsindən ödənilməsi.
- ☒ minimum əmək haqqının səviyyəsinin yüksəldilməsi;

125 Azərbaycanda investisiya fəaliyyətinin stimullaşdırılması üçün hansı inkişaf institutu mövcuddur?

- ☒ Azərbaycan İnvestisiya Şirkəti;
- ☐ Dövlət İnkişaf Bankı;
- ☐ Dövlət Vençur Fondu;
- ☐ Dövlət İnvestisiya Fondu.
- ☐ Dövlət İdخال-İxrac Bankı;

126 İnvestisiya fəaliyyətinin şərtlərinin birbaşa tənzimləməsinə nə aid deyil?

- ☒ investorların maraqlarının müdafiəsi
- ☐ investisiya layihələrinin ekspertiziyalarının aparılması
- ☐ dövlət zamanətlərini verilməsi
- ☐ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması və maliyyələşdirilməsi
- ☐ norma və qaydaların işlənilib hazırlanması

127 İnvestisiya fəaliyyətinin şərtlərinin dolayı yolla bilavasitə tənzimləməsinə nə aid deyil?

- ☐ investorların maraqlarının müdafiəsi
- ☐ informasiya-analitik şəbəkənin yaradılması və inkişafı
- ☐ intizamlı şərtlərlə torpaq və təbii resursların istifadəyə verilməsi
- ☒ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması və maliyyələşdirilməsi
- ☐ antiinhisar siyasətin tətbiq edilməsi

128 Vençur firmalarının yaradılması hansı həlqədən ibarət deyil?

- ☐ innovasiyanın ideyası
- ☐ ictimai tələb
- ☐ sahibkar
- ☐ riskli kapital
- ☒ rəqabətlərin mövcudluğu

129 Aşağıdakılardan hansı vençur firmalarının yaranmasına imkan vermir?

- ☐ ictimai tələb
- ☐ sahibkar
- ☐ riskli kapital
- ☒ material resurslarının mövcudluğu
- ☐ innovasiyanın ideyası

130 Bazarın köhnə segmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalar necə adlanır?

- ☐ violentlər
- ☒ eksplarentlər
- ☐ vençurlular
- ☐ kommutantlar
- ☐ patientlər

131 Yeniliklərin bazara ötürülməsi ilə hansı firmalar məşğul olur?

- ☐ patientlər
- ☐ violentlər
- ☒ eksplarentlər
- ☐ kommutantlar
- ☐ vençurlular

132 Firma-eksplarentlər hansı adı almışlar?

- ☒ “ilk qaranquşlar”
- ☐ “hiyləgər tülkülər”
- ☐ “ağır tərənən begemotlar”
- ☐ “boz siçanlar”
- ☐ “qüvvətli fillər”

133 Patient firmalar necə adlanır?

- ☐ “ağır tərənən begemotlar”
- ☐ “ilk qaranquşlar”
- ☒ “hiyləgər tülkülər”
- ☐ “boz siçanlar”
- ☐ “qüvvətli fillər”

134 Yerli-milli tələbatın təmin edilməsinə hansı orta və kiçik firmalar istiqamətlənir?

- ☐ eksplarentlər
- ☒ kommutantlar
- ☐ vençurlular
- ☐ patientlər
- ☐ violentlər

135 Vençur sahibkarlığının üstünlüklərinə hansı aid deyil?

- ☐ gəlir əldə etmək cəhdi
- ☐ perspektiv ideyalar yaradılmış
- ☐ rəqabətin təzyiqi cəld hərəkət etməyi imkan
- ☐ qoyulmuş tapşırıqların vaxtında yerinə yetirilir
- ☒ perspektiv ideyalar yaradılmır

136 Eksplarent müəssisələr hansılardır?

- ☒ innovativ məhsul və xidmətlərlə bazara yeni daxil olan müəssisələr;
- ☐ bazar lideri olan, aqressiv rəqabətə meylli, diversifikasiyalı istehsala malik nəhəng transmilli şirkətlər.
- ☐ bazar rəqabətindən çəkinməyən, rəqabətə dözümlü və kütləvi istehsalla məşğul olan dərin ixtisaslaşmaya malik fimalar;
- ☐ bazara ənənəvi məhsul və xidmətlərlə yeni daxil olan müəssisələr;
- ☐ bazarın müəyyən segmentini tutan və bazar payını böyütməyə cəhd göstərən dərin ixtisaslaşmış müəssisələr;

137 Violent müəssisələr hansılardır?

- ☐ bazara ənənəvi məhsul və xidmətlərlə yeni daxil olan müəssisələr;
- ☐ bazarın müəyyən segmentini tutan və bazar payını böyütməyə cəhd göstərən dərin ixtisaslaşmış müəssisələr
- ☐ innovativ məhsul və xidmətlərlə bazara yeni daxil olan müəssisələr;
- ☐ bazar lideri olan, aqressiv rəqabətə meylli, diversifikasiyalı istehsala malik nəhəng transmilli şirkətlər.
- ☒ bazar rəqabətindən çəkinməyən, rəqabətə dözümlü və kütləvi istehsalla məşğul olan dərin ixtisaslaşmaya malik fimalar;

138 Kommutant müəssisələr hansılardır?

- ☐ innovativ məhsul və xidmətlərlə bazara yeni daxil olan müəssisələr;
- ☐ bazar rəqabətindən çəkinməyən, rəqabətə dözümlü və kütləvi istehsalla məşğul olan dərin ixtisaslaşmaya malik fimalar;
- ☐ bazarın müəyyən segmentini tutan və bazar payını böyütməyə cəhd göstərən dərin ixtisaslaşmış müəssisələr
- ☒ bazara ənənəvi məhsul və xidmətlərlə yeni daxil olan müəssisələr;
- ☐ bazar lideri olan, aqressiv rəqabətə meyilli, diversifikasiyalı istehsala malik nəhəng transmilli şirkətlər.

139 Vençurlu maliyyələşmə hansı formalarda həyata keçirilir?

- ☒ adətən konversiya hüququq ilə yeni firmaların səhmlərinin əldə edilməsi və müxtəlif növlü kreditlərin verilməsi
- ☐ investisiyalasdırma və riskli layihələr
- ☐ qiymətli kağızların, səhmlərin buraxılması
- ☐ vençurlu firmaların xüsusi vəsaitləri
- ☐ iri korporasiyaların daxili riskli layihələri

140 Vençur kapitalı nədir?

- ☐ törəmə müəssisələrin kapitalıdır
- ☐ sığorta kapitalının bir növüdür
- ☐ səhmdar kapitalının formasıdır
- ☒ riskli investisiyadır
- ☐ annuitetin bir növüdür

141 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aiddir?

- ☒ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi
- ☐ daha güclü, cəmləşmiş və mərkəzləşmiş kapital
- ☐ yeni texnologiyaların miqyaslı tətbiqi üçün daha yaxşı zəmin yaradır
- ☐ sosial inkişaf üçün daha əlverişli imkanları olur, onlar bazarda daha rəqabətqabiliyyətlidirlər
- ☐ marketinq tədqiqatları aparmaq üçün daha çox imkanları olur

142 Vençur müəssisələrini hansı növləri vardır?

- ☒ iri korporasiyaların riskli biznesi və daxili riskli layihələri
- ☐ kiçik asılı olmayan müəssisələr
- ☐ kommutantlar, violentlər, patientlər, eksplrentlər
- ☐ kiçik və asılı olmayan kompaniyalar
- ☐ banklar, sığorta kompaniyaları, təqaüd fondları

143 Riskli biznesin yayıldığı sahəyə hansı aid deyil?

- ☐ maşınqayırma
- ☐ informatika
- ☐ elektrotexnika
- ☒ yüngül sənaye
- ☐ rabitə

144 Aşağıdakılardan hansı kiçik innovasiya müəssisələrinin üstünlüklərinə aid deyil?

- ☐ daxili kommunikasiyaların çevikliyi
- ☒ məhsul vahidinin maya dəyərinin aşağı olması
- ☐ bazarın tələblərinə cavab olaraq məhsulun və istehsal prosesinin texnologiyasına tez proqressiv dəyişikliklər gətirmək qabiliyyəti

- ☐ innovasiya prosesinin əsasən birinci mərhələlərində yerinə yetirilməsinə nisbətən əhəmiyyətli xərc tələb etməyən işləmələrin həyata keçirilməsi
- ☐ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi

145 Vençur sahibkarlığının üstünlüklərinə hansı aid deyil?

- ☐ yeni ideyaları sınaqdan keçirmək
- ☐ sürətlə axtarış istiqamətini dəyişməsi
- ☐ çeviklik
- ☒ mərkəzləşdirilmiş proqram
- ☐ yeni ideyaları tez tutmaq

146 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aid deyil?

- ☐ böyüməkdə olan tələbi maksimal sürətlə hesaba alırlar
- ☐ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi
- ☐ son istehlakçıya daha yaxın olurlar
- ☐ iqtisadiyyatın struktur dəyişikliklərinə operativ cavab verirlər
- ☒ yeni texnologiyaların miqyaslı tətbiqi üçün daha yaxşı zəmin yaradır

147 Aşağıdakılardan hansı kiçik innovasiya müəssisələrinin roluna aid deyil?

- ☒ yeni məhsulu ilə bazara yiyələnməyə çalışmaq
- ☐ yeni məhsul və xidmətlərin tətbiq olunması
- ☐ yeni iş yerlərinin yaradılması
- ☐ xüsusi məhsul və xidmətlərlə istehlakçıları təmin etmək
- ☐ iri müəssisələrin ehtiyaclarının təmin olunması

148 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aid deyil?

- ☐ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi
- ☐ bazarın tələblərinə cavab olaraq məhsulun və istehsal prosesinin texnologiyasına tez proqressiv dəyişikliklər gətirmək qabiliyyəti
- ☐ böyüməkdə olan tələbi maksimal sürətlə hesaba alırlar
- ☐ son istehlakçıya daha yaxın olurlar
- ☒ marketing tədqiqatları aparmaq üçün daha çox imkanları olur

149 İlk qaranquşlar :

- ☐ violent firmalar
- ☐ patient firmalar
- ☒ eksplərent firmalar
- ☐ vençur firmalar
- ☐ kommutant firmalar

150 Hiyləgər tülkülər :

- ☐ violent firmalar
- ☒ patient firmalar
- ☐ eksplərent firmalar
- ☐ vençur firmalar
- ☐ kommutant firmalar

151 Boz siçanlar :

- ☐ violent firmalar

- ☐ patient firmalar
- ☐ eksplerent firmalar
- ☐ vençur firmalar
- ☒ kommutant firmalar

152 Məğrur aslanlar :

- ☐ violent firmalar
- ☐ patient firmalar
- ☐ eksplerent firmalar
- ☒ vençur firmalar
- ☐ kommutant firmalar

153 Patient müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “qüdrətli fillər”.
- ☐ “məğrur aslanlar”;
- ☐ “boz siçanlar”;
- ☒ “hiyləgər” tülkülər”;
- ☐ “ilk qaranquşlar”;

154 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aiddir?

- ☐ sosial inkişaf üçün daha əlverişli imkanları olur, onlar bazarda daha rəqabətqabiliyyətlidirlər
- ☐ daha güclü, cəmləşmiş və mərkəzləşmiş kapital
- ☐ yeni texnologiyaların miqyaslı tətbiqi üçün daha yaxşı zəmin yaradır
- ☐ marketinq tədqiqatları aparmaq üçün daha çox imkanları olur
- ☒ iqtisadiyyatın struktur dəyişikliklərinə operativ reaksiya verirlər

155 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aid deyil?

- ☐ iqtisadiyyatın struktur dəyişikliklərinə operativ cavab verirlər
- ☒ sosial inkişaf etmək üçün daha yaxşı imkanları olur, onlar bazarda daha rəqabətqabiliyyətli olurlar
- ☐ bazarın tələblərinə böyük çeviklik və uyğunlaşma göstəririlər
- ☐ son istehlakçıya daha yaxın olurlar
- ☐ böyüməkdə olan tələbi maksimal sürətlə hesaba alırlar

156 Kiçik innovasiya müəssisələrinin rolu nədən ibarət deyil?

- ☐ xüsusi əmtəə və xidmətlərlə istehlakçıları təmin etmək
- ☐ yeni əmtəə və xidmətlər tətbiq etmək
- ☐ yeni iş yerlərini yaratmaq
- ☒ marketinq tədqiqatları aparmaq üçün daha çox imkanları olur
- ☐ iri müəssisələrin ehtiyaclarını təmin etmək

157 Violent müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “boz siçanlar”;
- ☒ “məğrur aslanlar”;
- ☐ “ilk qaranquşlar”;
- ☐ “hiyləgər” tülkülər”;
- ☐ “qüdrətli fillər”.

158 Eksplerent müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “məğrur aslanlar”;

- ☐ “hiyləgər” tülkülər”;
- ☐ “boz siçanlar”;
- ☐ “astagəl begemotlar”.
- ☒ “ilk qaranquşlar”;

159 Kommutant müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “məğrur aslanlar”;
- ☐ “hiyləgər” tülkülər”;
- ☒ “boz siçanlar”;
- ☐ “astagəl begemotlar”.
- ☐ ilk qaranquşlar”;

160 Aşağıdakı davranış tiplərindən hansı biri nəhəng şirkətlərə aid edilə bilməz?

- ☐ “astagəl begemotlar”.
- ☐ “məğrur aslanlar”;
- ☐ violent;
- ☒ patient
- ☐ “qüdrətli fillər”;

161 Vençur müəssisələrinin növlərinə hansı aiddir?

- ☒ şəxsi riskli biznes
- ☐ müstəqil kiçik müəssisələr
- ☐ violentlər
- ☐ asılı kompaniyalar
- ☐ sığorta kompaniyaları

162 Vençur müəssisələrinin növlərinə hansı aiddir?

- ☒ iri korporasiyaların daxili riskli layihələri
- ☐ səhmdar cəmiyyətlər
- ☐ kommutantlar
- ☐ qız firmalar
- ☐ banklar

163 Vençur müəssisələrinin növlərinə hansı aiddir?

- ☒ şəxsi riskli biznes
- ☐ banklar
- ☐ patientlər
- ☐ qız firmalar
- ☐ sığorta şirkətləri

164 Vençur müəssisələrinin hansı növləri məlumdur?

- ☐ qız və asılı kompaniyalar
- ☐ patientlər, eksplərentlər
- ☐ kommutantlar, violentlər
- ☒ iri korporasiyaların riskli biznesi və daxili riskli layihələri
- ☐ banklar, sığorta şirkətləri

165 Riskli biznesin yayıldığı sahəyə hansı aid deyil?

- ☐ maşınqayırma

- ☐ gen mühəndisliyi
- ☐ elektrotexnika
- ☒ yeyinti sənayesi
- ☐ informasiya texnologiyası

166 Vençur firmalarının yaradılması hansı həlqədən ibarət deyil?

- ☒ vençur firmasının yerləşdiyi yer
- ☐ ictimai tələb
- ☐ innovasiyanın ideyası
- ☐ riskli kapital
- ☐ sahibkar

167 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ konsern, holding, konsorsium, holdinqlər, əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları
- ☐ məhdud məsuliyyətli müəssisələr, kommandit müəssisələr, səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər
- ☐ konsern, kartel, konqlomerat, konsorsium, sənaye holdinqləri, strateji alyanslar, maliyyə-sənaye qrupları
- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar, inkubatorlar, klasterlər, texnoloji parklar, təktəsisçili müəssisələr, ortaqlıqlar, cəmiyyətlər
- ☒ tədqiqat mərkəzləri, layihə-konstruktor təşkilatları, elmi parklar, maliyyə-sənaye qrupları, texnoparklar, texnopolislər, strateji alyanslar

168 Elm və istehsalın sıx qarşılıqlı əlaqə formaları hansılardır?

- ☐ universitetlər, institutlar, elmi mərkəzlər
- ☐ elmi-tədqiqat mərkəzləri, sınaq laboratoriyaları, universitetlər
- ☒ ərazə elm-sənaye mərkəzləri (texnopolis, texnopark), «texnoloji kooperasiya» (şirkətlərin, elmi mərkəzlərin və dövlətin birgə fəaliyyəti)
- ☐ maliyyə-sənaye qrupları, elmi parklar, inkubatorlar, klasterlər
- ☐ layihə-konstruktor bölmələri, elmi araşdırma şöbələri, layihə institutları

169 Aşağıdakılardan hansı texnoparkların tiplərinə aid deyil?

- ☐ elmi parklar
- ☐ biznes-inkubatorlar
- ☒ mühəndis mərkəzləri
- ☐ texnoloji parklar
- ☐ texnopolislər

170 Texnoparkların hansı tiplərində onun əsas funksiyası nəzəri, fundamental və tətbiqi tədqiqatların aparılmasıdır?

- ☐ biznes-inkubatorlar
- ☐ bütün sadalananlar
- ☒ elmi parklar
- ☐ texnopolislər
- ☐ texnoloji parklar

171 əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar necə adlanır?

- ☐ biznes-inkubator
- ☐ texnopark

- ☒ vençur firmaları
- ☐ texnoloji park
- ☐ texnopolis

172 İnfrastruktura yaratmaq üçün yaşayıb işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi necə adlanır?

- ☐ biznes-inkubator
- ☒ texnopark
- ☐ vençur firmaları
- ☐ texnoloji park
- ☐ texnopolis

173 Ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi necə adlanır?

- ☐ vençur firmaları
- ☐ biznes-inkubator
- ☒ texnopolis
- ☐ texnopark
- ☐ texnoloji park

174 Kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks necə adlanır?

- ☒ biznes-inkubator
- ☐ texnopark
- ☐ vençur firmaları
- ☐ texnoloji park
- ☐ texnopolis

175 Texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi necə adlanır?

- ☐ biznes-inkubator
- ☐ texnopark
- ☐ vençur firmaları
- ☒ texnoloji park
- ☐ texnopolis

176 Aşağıdakılardan hansı biri innovasiya tsiklləri xarakterizə etmir?

- ☒ hazır məhsulun satışı
- ☐ marketinq tədqiqatları
- ☐ elmi tədqiqatlar
- ☐ ideyanın layihələşdirilməsi
- ☐ yeni ideya

177 Aşağıdakılardan hansı biri innovasiya tsiklləri xarakterizə etmir?

- ☐ məhsulun kütləvi buraxılışı
- ☒ hazır məhsulun satışı
- ☐ layihənin sınaqdan keçirilməsi

- ☐ məhsulun təkmilləşdirilməsi
- ☐ yeni məhsulun buraxılması

178 İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansı daxil deyil?

- ☐ siyasi amil
- ☐ texnoloji amil
- ☐ iqtisadi amil
- ☐ hüquqi amil
- ☒ mənəvi amil

179 İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansı daxil deyil?

- ☒ vergi amil
- ☐ idarəetmə amili
- ☐ təşkilati amil
- ☐ psixoloji amil
- ☐ sosial amil

180 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ ehtiyat güclərinin olmaması
- ☒ rəqabətin inkişafı
- ☐ investisiya layihəsinin maliyyələşdirmə vəsaitinin çatışmaması
- ☐ texnologiyanın köhnə olması
- ☐ maddi və elmi-texniki bazanın zəif olması

181 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ lisenziya qanunlarının ölkədə məhdud olması
- ☐ patent qanunlarının ölkədə məhdud olması
- ☒ xarici texnologiyadan faydalanmaq
- ☐ həddindən artıq mərkəzləşdirmə
- ☐ köhnəlmiş idarəetmə strukturu

182 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☒ xammal mənbələri
- ☐ şəqli informasiya axınının üstünlük təşkil etməsi
- ☐ avtoritar idarəetmə üsulu
- ☐ təşkilatlararası əlaqənin çətinlikləri
- ☐ sahələrarası əlaqənin çətinlikləri

183 İnnovasiya fəaliyyətinə imkan yaradan amillərə hansı aid deyil?

- ☐ mütərəqqi texnologiyanın olması
- ☐ maddi-texniki vəsaitin olması
- ☒ artıq avadanlığa malik olmaq
- ☐ yüksək ixtisaslı kadrlara malik olmaq
- ☐ maliyyə ehtiyatlarının olması

184 Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

- ☐ təşkilati
- ☐ sosial
- ☐ material-texniki

- ☒ konservantlar
- ☐ iqtisadi

185 Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

- ☐ hüquqi
- ☐ idarəetmə
- ☐ təşkilati
- ☐ ekoloji
- ☒ strateji

186 Aşağıdakılardan hansı innovasiyaları yeniliyin səviyyəsi və əhəmiyyətinə görə qruplaşdırılmasını əks etdirmir?

- ☒ kompleks yeniliklər
- ☐ sahə miqyasında yenilik
- ☐ müəssisə miqyasında yenilik
- ☐ dünya miqyasında yenilik
- ☐ ölkə miqyasında yenilik

187 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

- ☐ ictimai
- ☒ sosial
- ☐ dəqiq
- ☐ sistemli
- ☐ strateji

188 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansı deyil?

- ☒ sığorta şirkətləri
- ☐ layihə-konstruktor təşkilatları
- ☐ tədqiqat mərkəzləri
- ☐ maliyyə qrupları
- ☐ elmi-parklar

189 Yeniliyin tipinə görə innovasiyalar qruplaşdırılmasına aid deyil?

- ☐ strateji alyanslar
- ☐ texnoparklar
- ☐ sənaye qrupları
- ☒ injiniring kompaniyaları
- ☐ texnopolislər

190 İstehsalın texniki hazırlığına aiddir:

- ☒ konstruktör və texnoloji hazırlıq
- ☐ xammalın istehsalı verilməsinin hazırlığı və texnoloji hazırlıq
- ☐ yalnız konstruktör hazırlığı
- ☐ təşkilati və maddi-texniki hazırlıq
- ☐ maddi-texniki və texnoloji hazırlıq

191 Təriflərin hansı daha dəqiq innovasiyanın mahiyyətini xarakterizə edir?

- ☒ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi
- ☐ yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti

- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☐ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə

192 İnnovasiya prosesi nədir?

- ☐ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi
- ☐ yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti
- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☒ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə

193 İnnovasiyaların təşəbbüskarına kim aid deyil?

- ☐ sahibkarlar
- ☐ ixtiraçılar
- ☐ alimlər
- ☒ konservantlar
- ☐ menecerlər

194 İnnovasiyaların təşəbbüskarına kim aid deyil?

- ☐ siyasi və dövlət xadimləri
- ☐ müəllimlər və təhsil təşkilatları
- ☐ arxitektör, yazıçı və s.
- ☒ konservantlar
- ☐ etik və din xadimləri

195 əsasında köhnəlmiş texnologiyalar olan hansı innovasiyalar ictimai sistemlərin və institutların qismən yaxşılaşdırılmasına istiqamətləndirilmişdir?

- ☐ yaxşılaşdırılan
- ☐ bazisli (fundamental)
- ☐ texnoloji
- ☐ mikro innovasiyalar
- ☒ saxta

196 İnnovasiya məhsulunun həyat tsikli neçə mərhələdən ibarətdir?

- ☐ 6
- ☐ 4
- ☐ 3
- ☐ 7
- ☒ 5

197 İnnovasiya prosesinin hansı mərhələsi ilkindir?

- ☒ fundamental tədqiqatlar
- ☐ layihələndirmə
- ☐ planlaşma
- ☐ ideyaların axtarılması
- ☐ marketinq tədqiqatları

198 İnnovasiya prosesinin hansı mərhələsində konkret praktiki məsələlərin həlli baş verir?

- ☐ marketinq tədqiqatları

- ☒ tətbiqi tədqiqatlar
- ☐ axtarış tədqiqatlar
- ☐ işlənilmə prosesi
- ☐ fundamental tədqiqatlar

199 Yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi necə adlanır?

- ☒ innovasiya
- ☐ innovasiyalı yanaşma
- ☐ innovasiya laqı
- ☐ innovasiya addımı
- ☐ innovasiya prosesi

200 Yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi necə adlanır?

- ☐ innovasiya addımı
- ☐ innovasiyalı yanaşma
- ☐ innovasiya laqı
- ☒ innovasiya prosesi
- ☐ innovasiya

201 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsində məhsulun yüksək maya dəyərinə, istehsal güclərinin tam yüklənməməsinə və istehsal ehtiyatlarının kəskin azalmasına təsadüf edilir?

- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi
- ☒ V mərhələ - enmə mərhələsi
- ☐ III mərhələ - yüksəliş mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimsənilmə mərhələsi
- ☐ I mərhələ - yeniliklərin tətbiq edilməsi

202 Qlobal innovasiyalara aiddir:

- ☐ kasset maqnitafonlarından disklərə keçid
- ☒ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması
- ☐ göstərilənlərdən heç biri
- ☐ müəssisədə yeni konveyer xəttinin tətbiqi
- ☐ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması

203 Sahə innovasiyalarına aiddir:

- ☒ kasset maqnitafonlarından disklərə keçid
- ☐ göstərilənlərdən heç biri
- ☐ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması
- ☐ müəssisədə yeni konveyer xəttinin tətbiqi
- ☐ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması

204 Yeni olmayan innovasiyalara aiddir:

- ☐ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması
- ☒ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması
- ☐ göstərilənlərdən heç biri
- ☐ müəssisədə yeni konveyer xəttinin tətbiqi
- ☐ kasset maqnitafonlarından disklərə keçid

205 Lokal innovasiyalara aiddir:

- ☐ göstərilənlərdən heç biri
- ☒ müəssisədə yeni konveyer xəttinin tətbiqi
- ☐ kasset maqnitafonlarından disklərə keçid
- ☐ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması
- ☐ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması

206 Dünya informasiya internet setinin yaradılması innovasiyanın hansı növünə aiddir?

- ☐ sahə
- ☒ qlobal
- ☐ yeni olmayan innovasiya
- ☐ bazis
- ☐ lokal

207 Yeni məhsulun (ərzaqın) yaradılması innovasiyanın hansı növünə aiddir?

- ☐ yeni olmayan innovasiya
- ☒ bazis
- ☐ sahə
- ☐ qlobal
- ☐ lokal

208 Kənddən kasset maqnitofona keçməsi innovasiyanın hansı növünə aiddir?

- ☐ qlobal
- ☐ lokal
- ☐ yeni olmayan innovasiya
- ☐ bazis
- ☒ sahə

209 əmək vasitələrinin texniki səviyyəsinin yüksəldilməsinə təsir edən modernləşdirmə və səmərələşdirmə innovasiyanın hansı növünə aiddir?

- ☒ yeni olmayan innovasiya
- ☐ sahə
- ☐ qlobal
- ☐ lokal
- ☐ bazis

210 Fundamental tədqiqatlar nə deməkdir?

- ☐ əldə edilən nəticələrin yoxlanılması məqsədilə konstruktor və texnoloji işləmələrin ilkin nümunələrinin hazırlanması
- ☐ konkret sahədə fundamental (nəzəri) tədqiqatların təcrübədə həyata keçirilməsinin yollarının öyrənilməsi
- ☒ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə (harada effektivdirsə) iqtisadi mənimləmənin həyata keçirilməsi
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədlərinin hazırlanması

211 Tətbiqi tədqiqatlar nə deməkdir?

- ☐ konstruktor və texnoloji işləmələrin yoxlanılması məqsədilə ilkin nümunələrinin hazırlanması
- ☒ konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi
- ☐ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə (harada effektivdirsə) iqtisadi mənimləmənin həyata keçirilməsi

- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədlərinin hazırlanması

212 Texniki işləmə nə deməkdir?

- ☐ konstruktor və texnoloji işləmələrin yoxlanılması məqsədilə ilkin nümunələrinin hazırlanması
- ☐ konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi
- ☐ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə iqtisadi mənimləmənin həyata keçirilməsi
- ☒ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması

213 Təcrübi istehsal nə deməkdir?

- ☐ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☒ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi
- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə iqtisadi mənimləmənin həyata keçirilməsi

214 Tədqiqatların növləri:

- ☐ əsas və dolay
- ☐ axtarışlar və kəşfiyyatlar
- ☐ nəzəri və təcrübi
- ☐ dövlət və firmadaxili
- ☒ nəzəri və tətbiqi

215 Elmi tədqiqat və təcrübi konstruktor işlərinin başlanğıc mərhələsinə aiddir:

- ☐ layihə işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☒ nəzəri tədqiqatlar
- ☐ texnoloji işlər
- ☐ konstruktor işləri

216 Hansı işlər özündə müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud sistemləri özündə əks etdirir?

- ☐ layihə işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ texnoloji işlər
- ☒ konstruktor işləri

217 Hansı işlər texnoloji işlərin yaradılmasını özündə əks etdirir?

- ☒ texnoloji işlər
- ☐ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ layihə işləri
- ☐ konstruktor işləri

218 Yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya

və digər variantlarını aşağıdakılardan hansı özündə əks etdirir?

- ☒ layihə işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ texnoloji işlər
- ☐ konstruktor işləri

219 Konstruktor işlərinə aiddir:

- ☐ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması
- ☐ texnoloji proseslərin yaradılması
- ☒ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması

220 Texnoloji işlərə aiddir:

- ☐ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması
- ☒ texnoloji proseslərin yaradılması
- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması

221 Layihə işlərinə aiddir:

- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması
- ☒ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması
- ☐ texnoloji proseslərin yaradılması
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması 07 01

222 Sınaq istehsalına aiddir:

- ☒ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması
- ☐ texnoloji proseslərin yaradılması
- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması

223 Texniki işlərə aiddir:

- ☐ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması
- ☐ texnoloji proseslərin yaradılması
- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☒ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması

224 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ xarici texnologiyadan istifadə
- ☒ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ istehsal avadanlıqları
- ☐ inhisara vəziyyətdən faydalanma
- ☐ texnoloji inkişaf

225 Müəssisənin investisiya fəaliyyətinin həyata keçirməsi üçün xüsusi mənbələrə aşağıdakılardan hansı aiddir:

- ☒ sığorta orqanları tərəfindən qəzalardan, təbii fəlakətlərdən itkilərin əvəzini ödəmək növləri kimi ədənilən vəsaitlər
- ☐ hüquqi şəxslərin və firma işçilərinin payçı və başqaüzvlük haqqlarının satışından alınan vəsaitlər
- ☐ investisiyalı vergi krediti
- ☐ konsernlər, assosiasiyalar və başqa müəssisə birləşmələrindən təkrar bölüşdürmə qaydasında daxil olan pul vəsaitləri
- ☐ pul formasında beynəlxalq təşkilatların və maliyyə institutlarının birbaşa qoyuluşları

226 Rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası zamanı hansı maliyyələşdirmə formasından adətən istifadə olunur?

- ☐ investisiyaların maliyyələşdirilməsinin uyğunlaşdırılmış sxemi
- ☐ kreditli maliyyələşdirmə
- ☒ özünümaliyyələşdirmə
- ☐ bütün sadalananlar
- ☐ paylı (qarışıq) maliyyələşdirmə

227 Rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində hansı maliyyələşdirmə formasından adətən istifadə olunur?

- ☐ investisiyaların maliyyələşdirilməsinin uyğunlaşdırılmış sxemi
- ☒ kreditli maliyyələşdirmə
- ☐ özünümaliyyələşdirmə
- ☐ bütün sadalananlar
- ☐ paylı (qarışıq) maliyyələşdirmə

228 Kommersiya kreditinin hansı formasında tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazılır?

- ☐ konsiqnasiya formasında kommersiya krediti
- ☐ açıq uçot üzrə kommersiya krediti
- ☒ ödəmənin müddətini uzatmaqla kommersiya krediti
- ☐ sadalananlardan heç biri
- ☐ veksellə borcunun sənədləşdirilməsilə kommersiya krediti

229 Firmanın daimi tədarükçülərilə qabaqcadan danışılmış məhsulun siyahı üzrə sayı çox da böyük olmayan partiyalarla çoxsaylı tədarükü kommersiya kreditinin hansı formasından istifadə olunur?

- ☐ konsiqnasiya formasında kommersiya krediti
- ☒ açıq uçot üzrə kommersiya krediti
- ☐ ödəmənin müddətini uzatmaqla kommersiya krediti
- ☐ sadalananlardan heç biri
- ☐ veksellə borcunun sənədləşdirilməsilə kommersiya krediti

230 Kommersiya kreditinin hansı formasında tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır?

- ☒ konsiqnasiya formasında kommersiya krediti
- ☐ açıq uçot üzrə kommersiya krediti
- ☐ ödəmənin müddətini uzatmaqla kommersiya krediti
- ☐ sadalananlardan heç biri
- ☐ veksellə borcunun sənədləşdirilməsilə kommersiya krediti

231 Aşağıdakılardan hansı müəssisədə investisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinə aid deyil?

- ☐ səhmlərin yerləşdirilməsindən cəlb edilən vəsaitləri;
- ☒ işçilərin əmək haqqı və sosial sığortaya ayırmaları;
- ☐ borc maliyyə vəsaitləri;
- ☐ istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitləri;
- ☐ büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları;

232 İnvestisiya maliyyələşdirilməsinin cəlb olunmuş mənbələrindən hansı əsas rola malikdir?

- ☐ mülkiyyətin satışından əldə olunan vəsait
- ☐ borclar
- ☒ səhmdar kapitalının cəlb edilməsi imkanı
- ☐ dövlət büdcəsindən investisiya assignasiyaları
- ☐ istiqrazların buraxılması

233 İnvestisiya fəaliyyətinin ən geniş yayılmış maliyyələşdirmə forması hansıdır?

- ☐ sadalananlardan heç biri
- ☐ kreditli maliyyələşdirmə
- ☐ özünümaliyyələşdirmə
- ☐ sadalananlardan hər biri
- ☒ paylı (qarışıq) maliyyələşdirmə

234 Özünümaliyyələşdirmədən istifadə olunur:

- ☐ rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ göstərilənlərdən heç bir halda
- ☐ rentabellik norması yüksək olmayan uzunmüddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☒ rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ rentabellik norması yüksək olan uzun müddətli investisiya layihələrinin realizasiyası prosesində

235 Kreditli maliyyələşdirmədən istifadə olunur:

- ☐ rentabellik norması yüksək olmayan uzunmüddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☒ rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ rentabellik norması yüksək olan uzun müddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ göstərilənlərdən heç bir halda
- ☐ rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası prosesində

236 Maliyyələşdirmənin xarici (borc və cəlbədicə) mənbələrinin xüsusiyyətlərinə hansı aid deyil:

- ☒ Müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam qoruyub saxlanması
- ☐ müəssisənin ödəməqabiliyyətinin və müflis riskinin yüksəlməsi, onların istifadəsi zamanı
- ☐ investisiyalı kapitalın meyar üzrə mənfəətliliyin normasının qaytarılmasının aşağı olması

- ☐ cəlb edilmənin qeyri-məhdud həcmi, deməli investisiya fəaliyyətinin əhəmiyyətli genişləndirilməsinin imkanları
- ☐ cəlb olunmanın mürəkkəbləri və uzunmüddətliliyi

237 Maliyyələşdirmənin daxili (xüsusi) mənbələrinin xüsusiyyətlərinə hansı aid deyil:

- ☐ cəlb edilmənin sadəliyi və sürətliliyi
- ☐ investisiyalasdırılan kapitalın meyar üzrə mənfəətlilik normasının yüksək qaytarılması
- ☒ xüsusi investisiya resurslarının həcmindən əhəmiyyətli dərəcədə çox olan onların mümkün qədər cəlb olunmasının yüksək həcmi
- ☐ müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam saxlanması
- ☐ müəssisənin ödəmə qabiliyyətinin olmamasının və müflisliyinin riskinin, onlardan istifadə zamanı əhəmiyyətli dərəcədə aşağı düşməsi

238 Ödəmənin müddətini uzatmaqla kommersiya kreditində:

- ☒ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır
- ☐ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır
- ☐ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır
- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır

239 Açıq uçot üzrə kommersiya kreditində:

- ☐ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır
- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır
- ☐ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır
- ☒ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır

240 Konsiqnasiya formasında kommersiya kreditində:

- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır
- ☐ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır
- ☒ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır
- ☐ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

241 Veksellə borcunun sənədləşdirilməsilə kommersiya kreditində:

- ☐ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır
- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır
- ☒ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır
- ☐ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır

242 Sadalananlardan hansıları innovasiyaların maliyyələşdirilməsi mənbələrinin ümumdövlət səviyyəsində aparılmasına aiddir?

- ☐ aksiyaların satışından alınan vəsaitlər

- ☐ bank kreditləri
- ☒ daxili və xarici dövlət borcunun formasında borc alınmış vəsaitlər
- ☐ lizinq imtiyazları
- ☐ innovasiya investisiyaları

243 Hansı ölkələrdə elmi tədqiqatların və işləmələrin maliyyələşdirilməsində xüsusi sektorun payı 70-75% təşkil edir?

- ☐ Rusiya, Çin, Hindistan
- ☐ Belçika, Almaniya, Fransa
- ☒ ABŞ, İsveçrə, Finlandiya
- ☐ ABŞ, Almaniya, Norveç
- ☐ Bolqarıstan, Macarıstan, Polşa

244 Hansı ölkələrdə elmi tədqiqatlar və işləmələrin dövlət maliyyələşdirilməsi üstün olmaqla model yayılmışdır?

- ☐ Rusiya, Çin, Hindistan
- ☐ Belçika, Almaniya, Fransa
- ☐ ABŞ, İsveçrə, Finlandiya
- ☐ ABŞ, Yaponiya, Cənubi Koreya
- ☒ Bolqarıstan, Macarıstan, Polşa

245 Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbəyi rolunda çıxış edə bilməz?

- ☒ müəssisənin əmək haqqı fondunun vəsaiti
- ☐ müəssisənin təsisçilərinin verdiyi vəsait
- ☐ müəssisənin sərəncamında qalan mənfəət
- ☐ müəssisənin cəlb etdiyi borc vəsaitləri
- ☐ müəssisənin ehtiyat fondunun vəsaiti

246 Daxili və xarici dövlət borcu formasında alınmış vəsaitlər innovasiyaların maliyyələşdirilməsi mənbələrinin hansı səviyyəsində aparılmasına aiddir?

- ☐ institusional
- ☐ sahə
- ☒ ümumdövlət
- ☐ lokal
- ☐ regional

247 Hansı işləmələr yeni proseslərin tətbiqi ilə məşğul olurlar?

- ☐ tətbiqi
- ☒ texnoloji
- ☐ konstruktor
- ☐ təşkilati
- ☐ layihə

248 Yeni obyektlərin tikintisi ilə hansı işləmələr məşğul olurlar?

- ☐ konstruktor
- ☐ tətbiqi
- ☐ texnoloji
- ☒ layihə

☐ təşkilati

249 Yeni sistemlərin təşkili və idarə edilməsi üçün hansı işləmələrdən istifadə edilir?

- ☐ konstruktor
- ☐ layihə
- ☐ texnoloji
- ☒ təşkilati
- ☐ tətbiqi

250 Hansı əlamətə görə innovasiyalar material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji kimi qruplaşdırılır?

- ☒ yeniliyin tipinə görə
- ☐ idarəetmə səviyyəsinə görə
- ☐ texnoloji parametrlərə əsasən
- ☐ fəaliyyət sferasına görə
- ☐ miqyasa görə

251 Hansı əlamətə görə innovasiyalar əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan) kimi qruplaşdırılır?

- ☐ yeniliyin tipinə görə
- ☐ idarəetmə səviyyəsinə görə
- ☐ texnoloji parametrlərə əsasən
- ☐ fəaliyyət sferasına görə
- ☒ yeniliyin səviyyəsinə görə (əvvəlkilərlə müqayisədə)

252 Məmulat nümunələri hazırlamaq üçün hansı işləmələr lazımdır?

- ☐ texnoloji
- ☐ tətbiqi
- ☐ layihə
- ☒ konstruktor
- ☐ təşkilati

253 Yeniliklərin həyat tsiklinin hansı mərhələsində laboratoriya, yarım istehsal (yarımfabrikat) – təcrübi sınaq işləri həyata keçirilir?

- ☐ nəzəri tədqiqatlar
- ☐ texniki işləmələr
- ☒ tətbiqi tədqiqatlar
- ☐ yeniliklərin genişləndirilməsi
- ☐ təcrübi işləmələr

254 İnnovasiya prosesinin hansı mərhələsinin nəticəsi sahə informasiyası, texniki vəzifilr, müəssisnin metodik layihəsi hesab edilir?

- ☐ nəzəri tədqiqatlar
- ☐ texniki işləmələr
- ☒ tətbiqi tədqiqatlar
- ☐ yeniliklərin genişləndirilməsi
- ☐ təcrübi işləmələr

255 İnnovasiya prosesi nədir?

- ☒ ən yeni texnologiyaların , yeniliklərin, istehsal-iqtisadi və sosial – təşkilati potensialının yaradılması, tətbiqi, inkişaf etdirilməsidir
- ☐ innovasiya fəaliyyətini aktivləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə və nəticələrinin genişləndirilməsinə, ölkənin sürətli sosial-iqtisadi inkişafına və cəmiyyətin tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə resurslardan geniş istifadə edilməsinə istiqamətləndirilmiş tədbirlərin məcmusudur
- ☐ müəssisənin müxtəlif yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalasdırılması üzrə tədbirlərin məcmuu
- ☐ ölkənin və ayrı-ayrı sferalarının iqtisadiyyatına kapital qoyuluşlarının zəruri səviyyə və quruluşunun təmin edilməsi üzrə bir-birilə qarşılıqlı bağlı olan məqsəd və tədbirlər kompleksi, təkrar istehsalın bütün əsas agentlərinin investisiya aktivliyinin yüksəldilməsi üzrə tədbirlər kompleksi
- ☐ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu

256 Hansı innovasiyalar istehsalın təşkilinin daha mütərrəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır?

- ☐ texnoloji
- ☐ sosial – siyasi
- ☒ iqtisadi
- ☐ məhsul
- ☐ proses

257 İqtisadi innovasiyalar:

- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır
- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir
- ☒ istehsalın təşkilinin daha mütərrəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır

258 Texnoloji innovasiyalar:

- ☒ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir
- ☐ istehsalın təşkilinin daha mütərrəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır

259 Aşağıdakılardan hansı texniki-texnoloji innovasiyaların yaradılması məqsədlərinə aid deyil?

- ☐ istehsal olunan məmulatların konstruktiv-texnoloji mürəkkəbliyinin konstruktiv yeniliklər hesabına azaldılması
- ☐ texnoloji təchizatın, alətlərin, qurğuların texniki səviyyəsi və keyfiyyətinin yüksəldilməsi və əməyin elmi əsaslar əsasında təşkili hesabına məmulatların texnoloji ağırlığı və əl işinin azaldılması;
- ☐ yeni materialların tətbiqi hesabına məmulatların istehsalı üçün sərf olunan materialların həcmnin azaldılması;
- ☐ elektronika və kompüter texnikası və s. əsasında istehsalatın idarəetmə proseslərinin kompleks tənzimlənməsi.
- ☒ müəssisənin maşın və avadanlıqlarının əsaslı təmiri yolu ilə onların məhsuldarlığının artırılması;

260 Aşağıdakı mülahizələrdən hansı biri elmi-texniki tərəqqi ilə innovasiya arasında əlaqəni daha dolğun əks etdirir?

- ☒ İnnovasiya – elmi-texniki tərəqqinin potensial imkanlarının yeni məhsul və texnologiyalarda öz əksini tapan real elmi-texniki nailiyyətlərə çevrilməsini əks etdirir
- ☐ İnnovasiya – elmi-texniki tərəqqinin imkanlarının yeni məhsul və texnologiyalarda öz əksini tapmasıdır
- ☐ İnnovasiya elə elmi-texniki tərəqqinin özüdür
- ☐ İnnovasiya həm elmi-texniki tərəqqini, həm də marketing fəaliyyətini birləşdirir
- ☐ İnnovasiya - elmi-texniki tərəqqinin fundamental tədqiqatlarının bazara çıxarılması və kommersiyalaşdırılmasıdır

261 Yenilik dərəcəsinə və sələfi ilə müqayisəsinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ texniki-texnoloji, təşkilati-iqtisadi, ictimai (istehsaldan kənar)
- ☒ əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan)
- ☐ material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji
- ☐ radikal, kombinəlaşdırılmış, modifikasiya edilmiş
- ☐ dəqiq, sistemli, strateji

262 Yeniliklərin tətbiqində özəl şirkətlərin son məqsədi:

- ☐ satış bazarlarını genişləndirməkdir
- ☒ öz mənfəətini artırmaqdır
- ☐ məhsulun keyfiyyətini yüksəltməkdir
- ☐ rəqabət qabiliyyətini artırmaqdır
- ☐ istehlakçıların tələbatını daha dolğun ödəməkdir

263 Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətinə aid edilə bilməz?

- ☐ iqtisadi dövriyyədə reallaşdırılacaq yeni yaxud təkmilləşdirilmiş məhsulun və ya texnoloji prosesin yaradılmasına istiqamətlənmiş elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işləmələrin yerinə yetirilməsi;
- ☐ intellektual mülkiyyət obyektlərinə və məxfi elmi və texnoloji informasiyaya hüquqların əldə edilməsi, ötürülməsi və qorunması;
- ☐ innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;
- ☐ istehsalın texnoloji cəhətdən yenidən təchiz edilməsinin və hazırlığının həyata keçirilməsi;
- ☒ yeni proseslərin, məhsulların və məmulatların sınağının lisenziyalaşdırılması və standartlaşdırılması;

264 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ radikal, kombinəlaşdırılmış, modifikasiya edilmiş
- ☐ dəqiq, sistemli, strateji
- ☐ əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan)
- ☐ texniki-texnoloji, təşkilati-iqtisadi, ictimai (istehsaldan kənar)
- ☒ material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji

265 Elmi-texniki inqilab aiddir

- ☐ texnoloji innovasiyalara
- ☒ eralı innovasiyalara
- ☐ bazisli innovasiyalara
- ☐ makro innovasiyalara
- ☐ sosial-siyasi innovasiyalara

266 Əmtəə və bazarlarının doldurulması və yeniləşdirilməsinin əsasında, istehsalın effektivliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin, istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını hansı innovasiyalar təşkil edir?

- ☒ texnoloji innovasiyalar
- ☐ sosial-siyasi innovasiyalar
- ☐ iqtisadi innovasiyalar
- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☐ dövlət-hüquqi

267 Hansı innovasiyalar istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, yaxud burada istifadə olunan texnologiyaların təkmilləşdirilməsinə istiqamətlənmişdir?

- ☒ texnoloji
- ☐ sosial-siyasi
- ☐ iqtisadi
- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☐ dövlət-hüquqi

268 İnnovasiya layihəsinin bölmələri arasında beləsi yoxdur:

- ☐ layihənin məqsədlər ağacı və onun reallaşdırılması üzrə tədbirlər sistemi
- ☐ layihənin həyata keçirilməsinin resurs (kompleks) təminatı
- ☐ layihənin kompleks əsaslandırılması
- ☒ məhsulun satış planı
- ☐ layihənin reallaşdırılması mexanizmi və motivasiya sistemi

269 Aşağıdakılardan hansı biri innovasiya tsiklini xarakterizə edir?

- ☐ elmi və marketinq tədqiqatları – yeni ideya – ideyanın layihələndirilməsi – yeni məhsulun buraxılışı – məhsulun kütləvi buraxılışı – hazır məhsulun satışı – gəlir əldə olunması
- ☐ elmi və marketinq tədqiqatları - yeni ideya – layihələndirmə – məhsul istehsalı – məhsul satışı – gəlir götürülməsi – mənfəətin bölgüsü
- ☒ elmi və marketinq tədqiqatları – yeni ideya – ideyanın layihələndirilməsi – layihənin sınaqdan keçirilməsi – yeni məhsulun buraxılışı – məhsulun təkmilləşdirilməsi – məhsulun kütləvi buraxılışı – məhsul istehsalının dayandırılması
- ☐ marketinq tədqiqatları - investisiya layihəsi – yeni məhsulun yaradılması - məhsul istehsalının təşkili - hazır məhsulun satışı
- ☐ elmi tədqiqatlar - marketinq tədqiqatları - yeni məhsulun buraxılışı – məhsul satışı – yeni satış bazarlarının əldə edilməsi – məhsul istehsal və satışının artırılması

270 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ innovasiya fəaliyyətinə dövlət himayədarlığı
- ☐ innovasiyanın mükafatlandırılmasının dövlət tədbirlərinin olması
- ☐ investisiya fəaliyyətinin mükafatlandırma fondunun olması
- ☐ elmi-texniki infrastruktura malik olmaq
- ☒ keyfiyyətin yaxşılaşdırılması investisiyasına malik olmaq

271 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ müəssisənin maliyyə mənbələrindən daha aktiv istifadəsi
- ☐ mal çeşidlərinin artırılması
- ☒ əmək resurslarının tədqiqi
- ☐ yeni marketinq üsullarından istifadə
- ☐ satış kanallarının genişləndirilməsi

272 İnvestisiyanın maliyyələşdirilməsi formalarına hansı aiddir?

- ☐ xüsusi, borc alınmış və cəlb olunmuş pul vəsaitləri
- ☒ özünümaliyyələşdirmə, kredit maliyyələşdirilməsi, paylı (qarışıq) maliyyələşdirmə
- ☐ qısamüddətli, ortamüddətli, uzumüddətli
- ☐ milli, xarici, qarışıqlı maliyyələşdirmə
- ☐ xüsusi və cəlb edilmiş pul vəsaitləri

273 Normativ xidmət müddətindən əhəmiyyətli dərəcədə az olan müddətə icraçıya əmlakın verilməsi üzrə lizinq növü:

- ☐ xayrinq
- ☒ operativ
- ☐ maliyyə
- ☐ rentinq
- ☐ selenq

274 əmtəə və xidmətlərin realizasiyası zamanı kommersiya kreditlərinin şərtləri əsasında kotragentlər arasında banka yaxud ixtisaslaşdırılmış kompaniyaya ödənilməmiş borcların (debitor borclarının) tələblərinin yenidən güzəşt etmələrinin aparılması maliyyələşmənin hansı formasıdır?

- ☐ bank kreditləşməsi
- ☐ lizinq
- ☐ ipoteka
- ☒ faktoring
- ☐ icarə

275 Maliyyələşdirilmənin ən etibarlı metodu:

- ☐ kapitalın kredit bazarından cəlb edilməsi
- ☒ özünümaliyyələşdirmə
- ☐ büdcə maliyyələşdirmə
- ☐ kapital bazarının mexanizmi vasitəsilə maliyyələşdirmə
- ☐ investisiyaların uyğunlaşdırılmış maliyyələşdirilmə sxemi

276 Normativ xidmət müddətindən əhəmiyyətli dərəcədə çox olan müddətə icraçıya əmlakın verilməsi üzrə lizinq növü:

- ☐ rentinq
- ☐ xayrinq
- ☐ selenq
- ☒ maliyyə
- ☐ operativ

277 İnvestisiya maliyyələşdirilməsinin xüsusi mənbələrindən hansı əsas rola malikdir?

- ☒ xalis mənfəət
- ☐ məcmu gəlir
- ☐ amortizasiya ayırmaları
- ☐ sabit passivlər
- ☐ kreditor borcları

278 İnvestisiya maliyyələşdirilməsinin borc mənbələrindən hansı əsas rola malikdir?

- ☐ investisiyanın vergi krediti
- ☐ xarici investorların vəsaitləri
- ☐ büdcədən investisiya assiqnasiyaları

- ☐ büdcə krediti
- ☒ uzunmüddətli bank kreditləri

279 Yeniliyin tətbiqi nəticəsində müəssisədə işçilərin əmək və istirahət şəraiti yaxşılaşıbsa, bu hansı səmərə hesab olunur?

- ☒ sosial səmərə
- ☐ ekoloji səmərə
- ☐ iqtisadi səmərə
- ☐ bu, səmərə deyil
- ☐ elmi-texniki səmərə

280 Sadalananlardan nəyi elmi-texniki təşkilatların heyətinə daxil edilmir?

- ☐ elmi əməkdaşlar
- ☐ elmi-texniki heyət
- ☐ elmi-köməkçi heyət
- ☒ xidmətedici heyət
- ☐ inzibati təsərrüfat heyəti

281 Elmi-texniki təşkilatların heyəti qruplarından hansı qrupu elmi-texniki kadrların strukturasının əsas hissəsi sayılır?

- ☒ elmi əməkdaşlar
- ☐ elmi-texniki heyət
- ☐ inzibati təsərrüfat heyəti
- ☐ xidmətedici heyət
- ☐ elmi-köməkçi heyət

282 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur?

- ☒ elmi-texniki heyət
- ☐ elmi əməkdaşlar
- ☐ inzibati təsərrüfat heyəti
- ☐ xidmətedici heyət
- ☐ elmi-köməkçi heyət

283 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürür?

- ☒ elmi əməkdaşlar
- ☐ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti
- ☐ xidmətedici heyət
- ☐ elmi-texniki heyət

284 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir?

- ☐ elmi-texniki heyət
- ☒ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti
- ☐ xidmətedici heyət

- ☐ elmi əməkdaşlar

285 Elmi kadrlara aiddir:

- ☐ elmi işçilər, eksperimental zavodlar, sexlər, laboratoriyaların yüksək ixtisaslı kadrları
☒ tədqiqatçılar, texniklər, laborantlar
☐ alimlər, kiçik xidmətedici heyət, novatorlar
☐ tədqiqatçılar, ixtiraçılar, sexlərin rəhbərləri
☐ elmi-tədqiqat təşkilatlarının strukturu və onun çevikliyi

286 Elmi əməkdaşlar:

- ☐ elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur
☐ özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir
☐ inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar
☐ bütün sadalananlar
☒ kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər

287 Ölkə riskinin müəyyən edilməsində hansı üsuldən istifadə edilmir?

- ☐ statistik təhlil
☐ fərziyyə üsulu
☐ cədvəl üsulu
☒ komersiya metodu
☐ iqtisadi, sosial amillər

288 Fərziyyələr üsulunda hansı iqtisadi göstəricidən istifadə edilmir?

- ☐ investisiyalara qarşı hökumətin münasibətləri
☒ ölkə riski
☐ idarəetmənin keyfiyyəti
☐ pul siyasətinin təsirli olması
☐ hökumətin maliyyə siyasəti

289 Fərziyyələr üsulunda hansı iqtisadi göstəricidən istifadə edilmir?

- ☐ valyuta siyasəti
☐ beynəlxalq kreditlərə olan münasibətlər
☐ hökumətin maliyyə siyasəti
☒ investisiya xərclərinin miqdarı
☐ idarəetmənin keyfiyyəti

290 Fərziyyələr üsulunda hansı siyasi göstəricidən istifadə edilmir?

- ☐ hökumət qurumlarının qərarlarında qarışıqlıq
☒ bazardakı qiymət və maya dəyəri
☐ hökumətin bir-birini tamamlayan iqtisadi – siyasi fəaliyyətlər
☐ hökumət qruplarında nəzarətin və tarazlığın dərəcəsi
☐ xaricdən gələcək potensial təhlükə

291 İnnovasiyaların maliyyələşdirmə mənbələrindən hansı birisinin hesabı çox vaxt müəssisənin xüsusi vəsaitləri formalaşır?

- ☐ sıradan çıxmış və lazımsız əmlakın realizasiyası
☐ eksport gəlirlərindən

- ☐ realizasiyadan kənar əməliyyatların
- ☒ amortizasiya ayırmalarından
- ☐ məhsul realizasiyasından mənfəətlərdən

292 Sadalananlardan hansı birisi elmi-tədqiqat institutlarının və təcrübə-konstruktor bürolarının xüsusi vəsaitlərinin strukturunda çox da böyük olmayan hissəni təşkil edir?

- ☐ başqa təşkilatlarla, dövlət orqanlarıyla və kommersiya strukturlarıyla təsərrüfat hesablı işlərinin yerinə yetirilməsindən gələn mənfəət
- ☐ yeniliklər bazarında elmi məhsulun satışı
- ☐ konsultativ kömək göstərmə
- ☒ amortizasiya ayırmaları
- ☐ yeniliklər bazarında elmi məhsulun satışı və konsultativ köməyin göstərilməsi

293 Sadalananlardan hansı dövlət qeyri-büdcə fondlarının xüsusiyyətidir?

- ☐ fondların vəsaitləri büdcəyə daxil edilmiş dövlət xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur
- ☐ fondlara haqq vermə tarifləri hər bir müəssisə tərəfindən sərbəst qoyulur
- ☐ əsasən və hüquqi şəxslərin könüllü ayırmalarının hesabına formalaşır
- ☐ fondların pul resursları bələdiyyə xüsusiyyətlərindədir, büdcələrin həmçinin başqa fondların tərkibinə daxil edilmir və bu və ya digər məqsədlərə müsadirə etməyə məxsus deyildir
- ☒ ciddi məqsədli istiqamətin olması

294 Hansı maliyyə mənbəyinin hesabına müəssisələr istehsalının, elm və texnikanın inkişafı fondlarından əmələ gəlmir?

- ☐ elmi-texniki işləmələrdən istifadə edilməsi üçün başqa müəssisələrdən alınan vəsaitin müəyyən hissəsi
- ☐ lazımsız əmlakın realizasiyasından əldə edilmələr
- ☐ amortizasiya ayırmaları
- ☐ müəssisələrin sabit normalarla mənfəətlərindən ayırmalar
- ☒ konsaltinq göstərilməsindən alınan gəlirlər

295 Dövlət innovasiya siyasətinin hansı variantı səhvdir?

- ☒ regional inkişaf siyasəti
- ☐ iqtisadi stukturun transformasiyasına istiqamətləndirilmiş siyasət
- ☐ "tələbə yönəlik" siyasət
- ☐ "texnoloji təkən" siyasəti
- ☐ sosial yönümlü siyasət

296 Dövlət innovasiya siyasətinin hansı variantları fərqləndirir:

- ☐ «texnoloji təkən» siyasəti, elmi-texniki inkişaf siyasəti, yeniliklərin stimullaşdırılması siyasəti, "tələbə yönəlik" siyasət, "sosial yönümlü" siyasət
- ☐ regional inkişaf siyasəti, vergi güzəştləri siyasəti, «texnoloji inkişaf» siyasəti, elmi-texniki inkişaf siyasəti, yeniliklərin tətbiqi siyasəti
- ☒ "texnoloji təkən" siyasəti, "tələbə yönəlik" siyasət, "sosial yönümlü" siyasət, iqtisadi strukturun transformasiyasına istiqamətlənmiş siyasət
- ☐ "texnoloji təkən" siyasəti, "investisiyaya artımı" siyasəti, "sosial inkişaf" siyasət, iqtisadi islahatlar siyasət
- ☐ elmi-texniki inkişaf siyasəti, yeniliklərin stimullaşdırılması siyasəti, «texnoloji inkişaf» siyasəti, əməyin elmi təşkili siyasəti

297 Hansı ölkələr innovasiya prosesinə fəal təsir etmə siyasətinin tərəfdarıdır?

- ☐ Yaponiya və ABŞ
- ☐ Almaniya və ABŞ
- ☐ ABŞ və Böyük Britaniya

- ☒ Yaponiya və Fransa
- ☐ Fransa və Böyük Britaniya

298 Hansı ölkələr innovasiya prosesinə fəal təsir etməmək siyasətinin tərəfdarıdır?

- ☐ Fransa və Böyük Britaniya
- ☐ Yaponiya və ABŞ
- ☐ Almaniya və ABŞ
- ☐ Yaponiya və Fransa
- ☒ ABŞ və Böyük Britaniya

299 Hansı ölkələr hərbi texnologiyalara vəsait qoymaqla onların texnoloji üstünlüyünü təmin edir?

- ☐ Almaniya və ABŞ
- ☐ Yaponiya və ABŞ
- ☐ Yaponiya və Fransa
- ☐ Fransa və Böyük Britaniya
- ☒ ABŞ və Böyük Britaniya

300 Aşağıdakılardan hansıları innovasiya sahəsində dövlətin təsiri metodlarına aiddir?

- ☐ aktiv və passiv
- ☒ birbaşa və dolay
- ☐ daxili və xarici
- ☐ makroiqtisadi və mikroiqtisadi
- ☐ əsas və köməkçi

301 Elmi-texniki siyasətin məqsədlərinə nə aiddir?

- ☐ innovasiya siyasətinin hüquqi bazasının yaradılması
- ☐ innovasiya prosesləri sahəsində beynəlxalq əlaqələrin tənzimlənməsi
- ☐ dövlət investisiyalarının birbaşa idarə edilməsi
- ☒ milli elmin dövlət tərəfindən dəstəklənməsi
- ☐ innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi

302 Dövlət elmi-texniki siyasətinin formalarına nə aid deyil?

- ☐ yüksək seleksiyalı və əhatəedici
- ☐ təmkinli və bazar proseslərinə geniş imkan verən
- ☐ aktiv, mülayim və passiv
- ☒ iqtisadi və texnoloji innovasiya
- ☐ proteksionist və xarici elm və texnika üçün son həddə qədər açıq

303 Hərbi-kosmik proqramların dövlət maliyyələşdirilməsi hansı ölkələrdə daha üstündür?

- ☐ Fransa və İtaliya
- ☐ Yaponiya və Almaniya
- ☒ ABŞ və Böyük Britaniya
- ☐ Çin və Türkiyə
- ☐ Rusiya və İran

304 Hansı ölkələrdə vətəndaş ETTDK-ın dövlət maliyyələşdirilməsi üstündür?

- ☐ Fransa və İtaliya
- ☒ Yaponiya və Almaniya
- ☐ ABŞ və Böyük Britaniya

- ☐ Çin və Türkiyə
- ☐ Rusiya və İran

305 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipləri əsas götürür?

- ☐ innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
- ☐ elmi işlərə əsaslanan rəqabətin iqtisadi dinamikasının başlıca amili olması
- ☐ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara əsaslanan rəqabətin iqtisadi dinamikasının başlıca amili olması
- ☒ miqyas artımında qənaət prinsipi
- ☐ iqtisadi inkişafda biliyin xüsusi

306 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ özəl bölmələrdə elmi tədqiqatların və onların nəticələrinin tətbiqinin dövlət tərəfindən stimullaşdırılması
- ☐ dövlət elmi-tədqiqatlarında öncül istiqamətlərin müəyyənləşdirilməsi
- ☒ ölkədə yoxsulluğun azaldılması
- ☐ dövlət elmi mərkəzlərində tədqiqatların yerinə yetirilməsi
- ☐ dövlət resurslarının elmi tədqiqatların müxtəlif istiqamətləri arasında bölüşdürülməsi

307 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ beynəlxalq əməkdaşlıq
- ☒ regionların sosial inkişafı
- ☐ xarici təcrübənin öyrənilməsi
- ☐ ümummilli elmi prioritetlər sisteminin formalaşması
- ☐ elmi texniki proqnozlaşdırma

308 İnnovasiya prosesinin modelinə daxil deyil?

- ☐ qərbi Avropa modeli
- ☒ Azərbaycan modeli
- ☐ vençur sahibkarlığı
- ☐ Strateji Alyans modeli
- ☐ Yapon innovasiya modeli

309 İnvestisiyanın faydalı ömrünə təsir etmir?

- ☒ investisiyanın dəyərləndirilməsi
- ☐ istehsal edilən məhsulun tələb miqdarına
- ☐ investisiyanın mallarının xüsusiyyətləri
- ☐ istifadə olunan texnologiyanın səviyyəsi
- ☐ istehsal müddətində istifadə olunacaq xammal ehtiyatı

310 İnvestisiya qoyduqda faydalı səmərəliliyini müəyyən etmək üçün hansı məlumatlar lazım deyil?

- ☐ bazardakı cari faiz nisbətləri
- ☐ xarici kapital
- ☐ daxili kapital
- ☐ investisiyanın faydalı ömrü
- ☒ alternativ istehsal üsulları

311 İnvestisiya qoyuluşunda təsirli olan amillərə nə aid deyil?

- ☐ əlverişli istehsal imkanlarının istifadəsi

- ☐ yeni bazarlarda mənfəəti artırmaq
- ☐ yeni bazar sahələrini ələ keçirmək
- ☒ istehsal müddətindəki xərclər
- ☐ yeni gəlir məqsədilə iqtisadi amillərdən istifadə

312 İnvestisiya qoyuluşunda təsirli olan amillərə nə aid deyil?

- ☐ xarici texnologiyadan faydalanma
- ☐ keyfiyyətli xammal istifadəsi
- ☒ innovasiyanın faydalı ömrü
- ☐ müəssisənin nəğd pul axınının tarazlaşdırılması
- ☐ inhisarçılıqdan faydalanma

313 İnvestisiyanın daxili rentabellik norması dedikdə:

- ☐ integral səmərəni vahidə bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti başa düşülür;
- ☐ diskontlaşdırma əmsalının integral səmərəyə nisbəti başa düşülür;
- ☐ integral səmərənin diskontlaşdırma əmsalına nisbəti başa düşülür;
- ☐ investisiyanın ödənmə müddətinin diskontlaşdırma əmsalına nisbəti başa düşülür;
- ☒ xalis cari dəyəri (integral səmərəni) sıfıra bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti başa düşülür;

314 İnvestisiyanın rentabellik indeksi necə hesablanır?

- ☐ illər üzrə məhsulun maya dəyərinin cari dəyərinin illər üzrə ilə gəlirlərin cari dəyərinə nisbəti kimi;
- ☐ illər üzrə material xərclərinin cari dəyəri kimi;
- ☐ illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərq kimi;
- ☐ illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərinə nisbəti kimi;
- ☒ illər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məxaricin cari dəyərinə nisbəti kimi;

315 Amortizasiya normalarının yüksəldilməsi layihəyə necə təsir göstərir?

- ☐ layihənin əmək haqqı xərclərini azaldır;
- ☐ layihənin investisiya xərclərini artırır;
- ☐ layihənin material xərclərini artırır;
- ☐ layihənin xalis nağd axınlarının cari dəyəri azalır.
- ☒ layihənin xalis nağd axınlarını artırır;

316 Layihənin iqtisadi səmərəliliyinin investisiya imkanlarının texniki-iqtisadi tədqiqatlar mərhələsində ölçülməsi hansı qiymətlərlə aparılır?

- ☐ hesabama və proqnoz
- ☐ proqnoz
- ☒ bazis
- ☐ azad
- ☐ hesabama

317 İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılma mərhələsində iqtisadi səmərəliliyinin hansı qiymətlərlə mütləq sayılır?

- ☒ hesabama və proqnoz
- ☐ proqnoz
- ☐ bazis
- ☐ azad
- ☐ hesabama

318 İnvestisiya layihələrinin səmərəliliyin quymətləndirilməsinin hansı metodu mühasibat uçotuna əsaslanır? (adi metod)

- ☒ investisiyaların gəlirlilik indeksi
- ☐ gəlirliliyin daxili norması
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış dəyər)
- ☐ diskontlaşma hesaba almaqla ödəmə müddəti
- ☐ diskontlaşdırılmış investisiyaların rentabelliyyəsinin indeksi

319 Sadə ödəmə müddəti necə hesablanır?

- ☐ investisiya layihələrinin realizasiyasından daxil olan orta illik dəyərinin investisiyanın ilk dəyərinə nisbəti
- ☐ variantlar üzrə kapital qoyuluşlarının fərqlərinin məhsulun maya dəyərinin fərqlərinə nisbətilə
- ☐ investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərinin ilkin investisiyaların həcminə vurmaqla
- ☒ ilkin investisiyaların həcmindən investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərinə nisbətilə
- ☐ variantlar üzrə məhsulun maya dəyərinin fərqlərinin kapital qoyuluşlarının fərqlərinə nisbətilə

320 İnvestisiyaların gəlirlilik dərəcəsi necə müəyyən edilir?

- ☐ əməliyyat fəaliyyətindən gələn pul axınlarının diskontlaşdırılmış elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınının elementlərinin diskontlaşdırılmış məbləğinin mütləq həcminə nisbətilə
- ☐ pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbətilə
- ☐ ilkin investisiyaların həcmindən investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərinə nisbətilə
- ☐ pul vəsaitlərinin gəlir axınlarının və gediş axınlarının diskontlaşdırılmış dəyərinə fərqi
- ☒ əməliyyat fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin mütləq həcminə nisbətilə

321 İnvestisiyaların sadə rentabellik göstəricisi necə hesablanır?

- ☐ ilkin investisiyaların məbləğinin pul gəlirlərinin həcminə nisbətilə
- ☐ investisiyaların həcmindən təmiz mənfəətə nisbətilə
- ☐ xalis mənfəətin həcmindən investisiyalara nisbətilə
- ☐ kapital qoyuluşlarının fərqlərinin məhsulun maya dəyərinin fərqlərinə nisbətilə
- ☒ pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbətilə

322 Hansı göstərici əməliyyat fəaliyyətindən gələn pul axınının diskontlaşdırılmış elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınının elementlərinin diskontlaşdırılmış məbləğinin mütləq həcminə nisbəti kimi hesablanır?

- ☐ xalis cari dəyər
- ☒ diskontlaşdırılmış investisiyaların gəlirlilik indeksi
- ☐ diskontlaşdırmanı hesaba almaqla ödəniş müddəti
- ☐ investisiyaların gəlirlilik indeksi
- ☐ daxili gəlirlilik norması

323 əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri hansılardır?

- ☐ bazarın potensial həcmi, risklərin gözlənilən faizi
- ☐ investisiya qoyuluşlarının həcmi, investisiya riski
- ☒ investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər
- ☐ bazarın real həcmi, daxili mənfəət norması
- ☐ daxili rentabellik norması, risklərin gözlənilən səviyyəsi

324 İnvestisiya layihəsinin qiymətləndirilməsinin xüsusi metodlarının yaradılmasının əsas səbəbi:

- ☐ investisiya layihəsinin qiymətləndirilməsinin ənənəvi (sadə) metodları real səmərəni əks etdirmir
- ☒ zamanla pulların fərqli dəyəri
- ☐ investisiya layihəsinin səmərəliliyinin hesablanması qeyri-müəyyənlik və risklərin uçota alınması
- ☐ investisiya layihəsinin səmərəliliyinin hesablanması inflyasiya amilinin nəzərə alınması
- ☐ investisiya layihəsinin qiymətləndirilməsinin ənənəvi (sadə) metodları artıq aktuallığını itirib

325 İlk investisiyaların həcmi investisiya layihəsinin realizasiyasından daxil olan pul vəsaitinin orta illik dəyərinə nisbəti:

- ☒ geri qaytarılma müddəti
- ☐ investisiyanın diskontlaşdırılmış rentabellik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın gəlirlilik indeksi

326 əməliyyat fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin mütləq həcminə nisbəti:

- ☒ investisiyanın gəlirlilik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☐ investisiyanın diskontlaşdırılmış rentabellik indeksi

327 Pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbəti:

- ☐ investisiyanın gəlirlilik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☒ investisiyanın sadə rentabellik göstəricisi

328 Daxili mənfəət norması necə müəyyən olunur?

- ☐ $IRR > 1$ olduqda layihə səmərəlidir
- ☐ diskont əmsalının təyini ilə, bu zaman $NPV = 0$
- ☒ diskont əmsalının təyini ilə, bu zaman $NPV = 0$
- ☐ İRR diskont əmsalına bərabər olduqda layihə qəbul edilə bilər
- ☐ diskont əmsalının təyini ilə, bu zaman $NPV > 0$

329 Səmərəliliyin növü nədən asılıdır?

- ☒ investisiyanın məqsədi və obyektindən
- ☐ investisiyanın növündən
- ☐ investisiyanın həcmindən
- ☐ investisiyanın məqsədi və obyektindən
- ☐ investisiya layihəsinin risklilik dərəcəsindən

330 Sahibkar investisiya layihəsini əldə etməyə hazırlaşır. əgər əldə olunan gəlir birinci il – 110 min man., ikinci il - 121 min man. təşkil edərsə, sahibkar layihə üçün maksimum nə qədər ödəyə bilər? Bankın kredit dərəcəsi 10 %

- ☒ 200 min man.

- ☐ 207.9 min man.
- ☐ 231 min man.
- ☐ 180 min man.
- ☐ 254.1 min man.

331 Sahibkar investisiya layihəsini əldə etməyə hazırlaşır. əgər əldə olunan gəlir birinci il – 55 min man., ikinci il – 60.5 min man. təşkil edərsə, sahibkar layihə üçün maksimum nə qədər ödəyə bilər? Bankın kredit dərəcəsi 10 %

- ☐ 103.95 min man.
- ☐ 115.5 min man.
- ☒ 100 min man.
- ☐ 95 min man.
- ☐ 127.05 min man.

332 Diskonlaşdırma əmsalı 10%, müəssisə kapitalı 3 ildən sonra 266.2 min man. təşkil edərsə kapitalın cari dəyərini müəyyən edin:

- ☐ 292,82 min man.
- ☐ 239,58 min man.
- ☐ 354, 31 min man.
- ☐ 180 min man.
- ☒ 200 min man.

333 Diskonlaşdırma əmsalı 10%, müəssisə kapitalı 2 ildən sonra 66.55 min man. təşkil edərsə kapitalın cari dəyərini müəyyən edin:

- ☐ 80.53 min man.
- ☐ 73.21 min man.
- ☐ 45 min man.
- ☒ 55 min man.
- ☐ 59.89 min man.

334 Sahibkar 4 il boyunca hər il 100 min man. banka pul keçirir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin.Sadə faiz

- ☐ 420 min man.
- ☐ 464.1 min man.
- ☒ 460 min man.
- ☐ 410 min man.
- ☐ 440 min man.

335 Sahibkar 4 il boyunca hər il 200 min man. banka pul keçirir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin.Sadə faiz

- ☐ 880 min man.
- ☒ 920 min man.
- ☐ 820 min man.
- ☐ 840 min man.
- ☐ 928.2 min man.

336 Sahibkar 3il boyunca hər il 100 min man. banka pul keçirir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin.Mürəkkəb faiz

- ☐ 354 min man.

- ☐ 320 min man.
- ☐ 330 min man.
- ☐ 360 min man.
- ☒ 331 min man.

337 Sahibkar 3 il boyunca hər il 200 min man. banka pul keçirdir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin. Mürəkkəb faiz

- ☐ 708 min man.
- ☐ 640 min man.
- ☐ 760 min man.
- ☐ 720 min man.
- ☒ 662 min man.

338 İnvestisiya layihəsinin kommersiya (maliyyə) səmərəliliyi:

- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu
- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☒ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır

339 İnvestisiya layihəsinin realizasiyası üçün gətirilən xərclər:

- ☒ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu
- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır

340 Xalis diskontlaşdırılmış gəlir

- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu
- ☒ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır

341 Diskontlaşdırılma və ya zaman amilinin uçotu:

- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu
- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☒ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır

342 İnvestisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti:

- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☒ investisiya layihələrinin səmərəliliyi
- ☐ diskontlaşdırma və ya zaman amilinin uçotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər

343 İnvestisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota

alınması:

- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)
- ☒ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☐ diskontlaşdırma və ya zaman amilinin uçuotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər

344 İstehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu:

- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☐ diskontlaşdırma və ya zaman amilinin uçuotu
- ☒ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər

345 İnvestisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması:

- ☒ xalis diskontlaşdırılmış gəlir (NPV)
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☐ diskontlaşdırma və ya zaman amilinin uçuotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər

346 Ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi:

- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☒ diskontlaşdırma və ya zaman amilinin uçuotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər

347 Xalis cari dəyəri (inteqral səmərəni) sıfıra bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti dedikdə başa düşülür:

- ☐ investisiyanın gəlirlilik indeksi
- ☒ investisiyanın daxili rentabellik norması
- ☐ diskontlaşdırmanı nəzərə almaqla investisiyanın özünü ödəmə müddəti
- ☐ investisiyanın özünü ödəmə əmsalı
- ☐ diskontlaşdırılmış investisiyanın rentabellik indeksi

348 İllər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məharicin cari dəyərinə nisbəti:

- ☐ inteqral səmərəlilik
- ☐ investisiyanın daxili rentabellik norması
- ☐ diskontlaşdırmanı nəzərə almaqla investisiyanın özünü ödəmə müddəti
- ☐ investisiyanın özünü ödəmə əmsalı
- ☒ investisiyanın rentabellik indeksi

349 Variantlar üzrə məhsulun maya dəyərinin fərqinin kapital qoyuluşlarının fərqinə nisbəti:

- ☐ investisiyanın rentabellik indeksi
- ☐ gətirilmiş xərclər düsturu

- ☐ əsaslı vəsait qoyuluşunun özünü ödəmə müddəti
- ☐ diskontlaşdırmanı nəzərə almaqla investisiyanın özünü ödəmə müddəti
- ☒ əsaslı vəsait qoyuluşunun müqayisəli səmərəlilik əmsali

350 İlkin investisiyaların həcmnin investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərinə nisbəti:

- ☒ investisiyanın sadə ödəmə müddəti
- ☐ investisiyanın diskontlaşdırılmış rentabellik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın gəlirlilik indeksi

351 əməliyyat fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin mütləq həcminə nisbəti:

- ☒ investisiyanın gəlirlilik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☐ investisiyanın sadə rentabelliği

352 Pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbəti:

- ☐ investisiyanın gəlirlilik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☒ investisiyanın sadə rentabellik göstəricisi

353 İllər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərq:

- ☐ investisiyanın gəlirlilik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☒ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☐ investisiyanın sadə rentabellik göstəricisi

354 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- ☒ xalis cari dəyər 650 manata bərabərdir;
- ☐ xalis cari dəyər 500 manata bərabərdir
- ☐ xalis cari dəyər 400 manata bərabərdir;
- ☐ xalis cari dəyər 550 manata bərabərdir;
- ☐ xalis cari dəyər 600 manata bərabərdir;

355 Müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin texniki, iqtisadi, ekoloji və məaliyyə imkanlarının tədqiqi:

- ☐ əsaslı tikinti planıdır
- ☒ investisiya layihəsinin texniki-iqtisadi əsaslandırılmasıdır
- ☐ investisiya layihəsinin biznes planıdır
- ☐ strateji investisiya planıdır
- ☐ investisiya layihəsidir

356 Tikinti-quraşdırma işlərinin smeta dəyərinə nə daxildir?

- ☐ istehsal və qeyri-istehsal xərcləri, smeta gəliri
- ☐ nəqliyyat və tikinti-quraşdırma işlərinə çəkilən xərclər
- ☐ tikintinin maya dəyəri, gəlir
- ☒ birbaşa xərclər, xərclər, smeta gəliri
- ☐ birbaşa və dolay xərclər, məcmu gəlir

357 Tikinti zamanı binaların, tikililərin və müxtəlif işlərin dəyərini müəyyənləşdirmək üçün aşağıdakılardan hansı tətbiq olunur?

- ☐ hər bir xərc növü üçün smeta hesabatı
- ☒ obyekt smetaları
- ☐ smeta hesabatının xülasəsi
- ☐ xərclərin xülasəsi
- ☐ lokal smeta hesabatları

358 Sənaye müəssisələrinin tikintisi dəyərini müəyyənləşdirmək üçün aşağıdakılardan hansı tətbiq olunur?

- ☐ hər bir xərc növü üçün smeta hesabatı
- ☐ obyekt smetaları
- ☒ smeta hesabatının xülasəsi
- ☐ xərclərin xülasəsi
- ☐ lokal smeta hesabatları

359 Tikinti zamanı işlərin və çəkilən xərclərin həcmi tam dəqiqləşdirilməyə ehtiyac yaranarsa nə hazırlanır?

- ☐ xərclərin xülasəsi
- ☐ hər bir xərc növü üçün smeta hesabatı
- ☒ lokal smeta hesabatları
- ☐ obyekt smetaları
- ☐ smeta hesabatının xülasəsi

360 Tikinti obyektləri hansılardır?

- ☒ eyni istehsal və texnoloji məqsədi olan bina və tikililər
- ☐ vahid briqada tərəfindən tikilən bina və ötürücü qurğular
- ☐ bir tikinti meydançasında quraşdırılmış ayrıca bina və istehsal inventarları
- ☐ eyni nəqliyyat şəbəkəsi olan bina və tikililər
- ☐ eyni avadanlıqlarla təchiz olunmuş binalar

361 Tikinti işlərinin smeta dəyərinin müəyyən edilməsində göstərilənlərdən hansı tikinti obyektini kimi çıxış edir?

- ☐ binalar, tikililər və istehsal inventarları
- ☒ binalar və tikililər
- ☐ binalar və ötürücü qurğular
- ☐ əsas fondların bütün növləri
- ☐ binalar, güc məşinləri və avadanlıqlar

362 Göstərilənlərdən hansı tikintinin smeta dəyərinin müəyyən edilməsində əsas deyil?

- ☐ tikintinin layihədə qəbul edilmiş növbəlilik və təşkil məsələlərinin həlli

- ☐ tikinti-quraşdırma işlərinin həcmnin siyahısı
- ☒ ekspert komissiyasının qərarı
- ☐ layihə materiallarına dair izahatlar
- ☐ işçi sənədlərinin çertyojları

363 Göstərilənlərdən hansı tikintinin smeta dəyərinin müəyyən edilməsində əsas deyil?

- ☒ ekspert komissiyasının qərarı
- ☐ tikintinin layihədə qəbul edilmiş növbəlilik və təşkil məsələlərinin həlli
- ☐ layihə öncəsi və layihə sənədləri
- ☐ smeta sənədlərinin hazırlanması üçün sifarişçi haqqında ilkin məlumat
- ☐ layihə materiallarına dair izahatlar

364 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ Layihə istehsal gücü
- ☐ Tikiləcəyi müddət
- ☐ Tikiləcək müəssisəsinin adı
- ☒ İşçilərin əmək məhsuldarlığı
- ☐ Tikinti-quraşdırma işlərinin dəyəri

365 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ Tikinti-quraşdırma işlərinin dəyəri
- ☐ Əsaslı vəsait qoyuluşunun həcmi
- ☐ Əsas fondların smeta dəyəri
- ☐ Layihə istehsal gücü
- ☒ İşçilərin əmək məhsuldarlığı

366 Tikintinin titul siyahısında hansı nəzərə alınmır?

- ☒ işçilərin siyahı sayı
- ☐ rayon
- ☐ tikinti müddəti
- ☐ əsas fondların smeta dəyəri
- ☐ istehsal gücü

367 Tikintinin titul siyahısına hansı aid deyil?

- ☐ buraxılacaq məhsulun maya dəyəri
- ☒ köməkçi işçilərin sayı
- ☐ əsaslı vəsait qoyuluşunun həcmi
- ☐ tikintinin başlama və quraşdırma vaxtı
- ☐ tikinti quraşdırma işlərinin dəyəri

368 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ nəqliyyat təsərrüfatı
- ☐ tikinti ərazisinin hazırlanması
- ☒ mədəni – məişət xərcləri
- ☐ rabitə obyektləri
- ☐ tikintinin əsas obyektləri

369 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ enerji təsərrüfatı obyektləri

- ☒ maşın və avadanlıqlar
- ☐ yardımçı obyektlər
- ☐ su təsərrüfatı
- ☐ xidmətedici təyinatlı obyektlər

370 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ ərazinin abadlığı
- ☐ yanacaq və qaz təchizatının xarici şəbəkə və qurğuları
- ☐ kanalizasiya işləri
- ☐ ərazinin yaşıllığı
- ☒ əsas fondların yaşıllığı

371 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ layihə və axtarış işləri
- ☐ tikilən müəssisənin müdriyyətinin saxlanması
- ☐ müvvəqqəti bina və qurğular
- ☒ istehsalın ixtisaslaşdırılması
- ☐ istismar kadrlarının hazırlanması

372 Aşağıdakılardan hansı əsaslı tikinti planının əsas bölmələrinə aid deyil?

- ☐ ayrı-ayrı tikintilər və obyektlər üzrə titul siyahıları;
- ☐ əsaslı vəsait qoyuluşunun həcmi və quruluşu;
- ☐ əsas fondların, istehsal güclərinin işə buraxılması və habelə "zadel" üzrə tapşırıqlar;
- ☐ tikinti-quraşdırma işləri üzrə proqram;
- ☒ əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyi;

373 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ tikinti-quraşdırma işlərinin dəyəri;
- ☐ layihə istehsal gücü;
- ☐ hər bir müəssisənin adı, tikiləcəyi müddət və rayon;
- ☒ işçilərin əmək məhsuldarlığı;
- ☐ əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyuluşunun həcmi;

374 Kapital qoyuluşu:

- ☐ banka qoyulan depozitdir;
- ☐ qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;
- ☐ istiqrazların buraxılışına sərf edilən xərclərdir;
- ☐ səhmlərin buraxılışına sərf edilən xərclərdir;
- ☒ əsas fondların yaradılmasına yönəldilən investisiyadır;

375 Müəssisənin texniki cəhətdən silahlanmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☒ təkrar istehsal
- ☐ ərazi
- ☐ sahə
- ☐ istehsal
- ☐ texnoloji

376 Yeni tikintiyə çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ ərazi
- ☐ istehsal
- ☒ təkrar istehsal
- ☐ texnoloji
- ☐ sahə

377 Mövcud güclərin genişləndirilməsinə çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☒ təkrar istehsal
- ☐ ərazi
- ☐ sahə
- ☐ istehsal
- ☐ texnoloji

378 əsaslı vəsait qoyuluşuna aid deyil:

- ☒ uzunmüddətli, ortamüddətli və qısamüddətli kreditlər
- ☐ əsaslı təmirə çəkilən xərclər
- ☐ əsas və dövriyyə kapitalına qoyulan investisiya
- ☐ qeyri-maddi aktivlərə qoyulmuş investisiya
- ☐ təbiətdən istifadə obyektlərinin və torpaqların alınmasına çəkilən xərclər

379 əsaslı vəsait qoyuluşuna aid deyil:

- ☒ müəssisələrin qiymətli kağızlara qoyduğu investisiya
- ☐ əsaslı təmirə çəkilən xərclər
- ☐ əsas və dövriyyə kapitalına qoyulan investisiya
- ☐ qeyri-maddi aktivlərə qoyulmuş investisiya
- ☐ təbiətdən istifadə obyektlərinin və torpaqların alınmasına çəkilən xərclər

380 Tikintinin dəyəri nə ilə müəyyən olunur?

- ☐ məcmu xərclərlə
- ☒ smeta ilə
- ☐ qiymət ilə
- ☐ göstərilənlərdən hər biri ilə
- ☐ maya dəyəri ilə

381 Layihə-smeta sənədi nə zaman təsdiqlənir?

- ☐ tikinti prosesindən asılı deyil
- ☐ tikintidən sonra
- ☒ tikintiyə qədər
- ☐ investorlardan asılıdır
- ☐ tikinti zamanı

382 Smeta dəyəri nə zaman tətbiq edilmir?

- ☐ avadanlıqların tikintiyə çatdırılması xərclərinin ödənməsi üçün
- ☐ yerinə yetirilən tikinti-quraşdırma işlərinin ödənişi üçün
- ☐ tikintinin maliyyələşdirilməsi zamanı
- ☒ təchizatçılarla hesablaşmaq üçün
- ☐ avadanlıqların alınmasına çəkilən xərclərin ödənməsi üçün

383 əsas fondların yaradılmasına yönəldilən investisiyalar?

- ☐ maliyyə investisiyaları
- ☐ portfel investisiyalar
- ☐ qısamüddətli investisiyalar
- ☐ birbaşa investisiyalar
- ☒ əsaslı vəsait qoyuluşu

384 Elmi-köməkçi heyət:

- ☐ kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər
- ☒ özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir
- ☐ elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur
- ☐ bütün sadalananlar
- ☐ inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar

385 Elmi-texniki heyət:

- ☒ elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur
- ☐ inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar
- ☐ özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir
- ☐ kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər
- ☐ bütün sadalananlar

386 Elmi təşkilatlarda hansı tipli iş qrafiki geniş yayılmışdır?

- ☐ sıxılmış iş həftəsi
- ☐ cəmləşdirilmiş iş günü
- ☒ çevik qrafik (cədvəl)
- ☐ sadalananlardan heç biri
- ☐ natamam (qismən) məşğul

387 Elmi-texniki təşkilatların təşkili təxminən hansı nisbətdə elmi işçilər və köməkçi texniki işçilər olmalıdır?

- ☒ 1:2,5
- ☐ 1:2
- ☐ 1:1
- ☐ 2,5: 1
- ☐ 2:1

388 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ amortizasiya
- ☐ antiinhisar
- ☐ mövcud istehsal marağının güclü olması
- ☒ patent
- ☐ vergi

389 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ innovasiya prosesi iştirakçılarının uzlaşdırılmasının çətinliyi
- ☐ qısamüddətli ödənişlərə istiqamətlənmə
- ☐ planlaşdırmanın kəskinliyi

- ☐ müəyyən dəyişikliyə səbəb ola biləcək tədbirlər
- ☒ rəqiblərin davranışı

390 Yenilik dərəcəsinə və sələfi ilə müqayisəsinə görə innovasiyalara hansı qruplar daxil deyil?

- ☐ qaytarıcı
- ☐ əvəzləyici
- ☒ sistemli
- ☐ tamamilə eyni (analoqu olmayan)
- ☐ ləğvedici

391 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

- ☐ modifikasiya edilmiş
- ☐ kombinəşdirilmiş
- ☐ radikal
- ☐ texniki-texnoloji
- ☒ material texniki

392 Aşağıdakı əlamətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətini bilavasitə səciyyələndirmir?

- ☐ istehlakçıların istəklərinin öyrənilməsi sahəsində tədqiqatlar
- ☐ yeni satış bazarlarının və yeni satış üsullarının tapılması
- ☐ yeni orijinal ideyanın reallaşdırılması və hazır məhsul şəklində bazara çıxarılması
- ☒ müəssisənin cari və perspektiv fəaliyyətinin planlaşdırılması
- ☐ yeni idarəetmə üsullarının tətbiqi

393 Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ məhsul və əməliyyat innovasiyaları
- ☐ iqtisadi və təşkilati innovasiyalar
- ☐ idarəetmə və texnoloji innovasiyalar
- ☐ təşkilati və proses innovasiyalar
- ☒ məhsul və proses innovasiyaları

394 İstehsalın texniki hazırlığının düzgün ardıcılığını seçin.

- ☐ elmi-tədqiqat mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi, konstruksiya mərhələsi, texnoloji hazırlıq mərhələsi
- ☐ elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi, texnoloji hazırlıq mərhələsi
- ☐ elmi-tədqiqat mərhələsi, texnoloji hazırlıq mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi
- ☒ elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, texnoloji hazırlıq mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi
- ☐ konstruksiya mərhələsi, elmi-tədqiqat mərhələsi, texnoloji hazırlıq mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi

395 İstehsalın konstruktor hazırlığı mərhələsində:

- ☐ əməyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır
- ☒ yeni məhsulun layihələndirilməsi həyata keçirilir
- ☐ yeni texnoloji prosesin layihələndirilməsi həyata keçirilir
- ☐ əmək, material, yanacaq və enerji məsrəflərinin normalaşdırılması həyata keçirilir
- ☐ istehsalın təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır

396 İnnovasiya layihəsi nədir?

- ☐ yeniliyin tətbiqinin texniki-iqtisadi əsaslandırılmasıdır
- ☐ ixtiranın tətbiqi çertyojudur
- ☐ yeniliyin, ixtiranın təsviridir
- ☐ qeyd olunan bütün variantları birləşdirən sənədlər toplusudur
- ☒ konkret məkan və zaman çərçivəsində innovasiya prosesinin təşkili, problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər və tədbirlər sistemini müəyyən edən sənədlər toplusudur

397 Müəssisənin uğurlu innovasiya fəaliyyəti son nəticədə nəyə gətirib çıxarır?

- ☐ müəssisənin ölkədə və xaricdə tanınmağına
- ☒ müəssisənin rəqabət qabiliyyətinin güclənməsinə və mənfəətinin artmasına
- ☐ məhsul istehsalının artmasına və satılmayan məhsulun çoxalmasına
- ☐ müəssisənin sənədləşmə işlərinin artmasına
- ☐ əlavə xərclərin artmasına və mənfəətin azalmasına

398 İnnovasiya laqı nədir?

- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☐ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə
- ☒ yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti
- ☐ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi

399 İstehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini hansı innovasiyalar əvəz edir?

- ☐ sosial-siyasi
- ☐ bazisli
- ☐ texnoloji
- ☐ makro innovasiyalar
- ☒ eralı

400 Yeni sahələrin, istehsalın təşkili formalarında dövlət hüquqi institutların yaradılmasında hansı innovasiyalar öz əksini tapır?

- ☐ sosial-siyasi
- ☒ bazisli (fundamental)
- ☐ texnoloji
- ☐ makro innovasiyalar
- ☐ eralı

401 Səhmdar cəmiyyətlərin, monopoliyaların yaradılması aiddir:

- ☐ sosial-siyasi
- ☒ bazisli (fundamental)
- ☐ texnoloji
- ☐ makro innovasiyalar
- ☐ eralı

402 Mövcud innovasiyaların inkişafı və modifikasiyası, onların müxtəlif sferalarda yayılmasına hansı innovasiyalar istiqamətləndirilmişdir?

- ☒ yaxşılaşdırılan
- ☐ bazisli (fundamental)

- ☐ texnoloji
- ☐ mikro innovasiyalar
- ☐ eralı

403 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsi daha əməktutumlu və mürəkkəbdir?

- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimlənmə mərhələsi
- ☒ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ V mərhələ - enmə mərhələsi
- ☐ III mərhələ - yüksəliş mərhələsi

404 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsində məhsulun yüksək maya dəyərində və istehsal güclərinin tam yüklənməməsinə təsadüf edilir?

- ☐ V mərhələ - enmə mərhələsi
- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi
- ☐ III mərhələ - yüksəliş mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimlənmə mərhələsi
- ☒ I mərhələ - yeniliklərin tətbiq edilməsi

405 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsi məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur?

- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi
- ☒ II mərhələ - istehsalda mənimlənmə mərhələsi
- ☐ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ V mərhələ - enmə mərhələsi
- ☐ III mərhələ - yüksəliş mərhələsi

406 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsi istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir?

- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimlənmə mərhələsi
- ☐ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ V mərhələ - enmə mərhələsi
- ☒ III mərhələ - yüksəliş mərhələsi

407 Yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti necə adlanır?

- ☐ innovasiyalı yanaşma
- ☐ innovasiya prosesi
- ☐ innovasiya
- ☐ innovasiya addımı
- ☒ innovasiya laqı

408 Eralı innovasiyalar:

- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır
- ☐ istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir

- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☒ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir

409 Bazis innovasiyalar:

- ☒ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır
- ☐ istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir

410 Mikroinnovasiyalar:

- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır
- ☐ istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☒ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir

411 Eralı innovasiyalara aiddir:

- ☐ istehsalın təşkili formaları
- ☐ səhmdar cəmiyyətlərin formalaşdırılması
- ☒ elmi-texniki inqilab
- ☐ yeni sahələrin yaradılması
- ☐ monopolizasiyaların yaranması

412 Bazis innovasiyalara aid deyil:

- ☒ elmi-texniki inqilab
- ☐ istehsalın təşkili formaları
- ☐ monopolizasiyaların yaranması
- ☐ səhmdar cəmiyyətlərin formalaşdırılması
- ☐ yeni sahələrin yaradılması

413 Bazis innovasiyalara aiddir:

- ☐ elmi-texniki inqilab
- ☒ monopolizasiyaların formalaşdırılması
- ☐ dövlətin yaradılması
- ☐ qloballaşdırmanın genişləndirilməsi
- ☐ yazının meydana gəlməsi

414 Eralı innovasiyalara aid deyil:

- ☐ elmi-texniki inqilab

- ☒ monopoliyaların formalaşdırılması
- ☐ dövlətin yaradılması
- ☐ qloballaşdırmanın genişləndirilməsi
- ☐ yazının meydana gəlməsi

415 İnnovasiyanın həyat tsiklinin I mərhələsi - yeniliklərin tətbiq edilməsi:

- ☐ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☒ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir

416 İnnovasiyanın həyat tsiklinin II mərhələsi - istehsalda mənimsənilmə mərhələsi:

- ☐ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir
- ☒ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir

417 İnnovasiyanın həyat tsiklinin III mərhələsi - yüksəliş mərhələsi:

- ☐ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☒ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir

418 İnnovasiyanın həyat tsiklinin IV mərhələsi - kamillik və stabilləşmə mərhələsi:

- ☒ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir

419 İnnovasiyanın həyat tsiklinin V mərhələsi - enmə mərhələsi:

- ☐ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☒ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir

420 Təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi:

- ☐ sınaq istehsalı
- ☐ tətbiqi tədqiqatlar
- ☒ fundamental tədqiqatlar
- ☐ layihə işləri
- ☐ texniki işləmələr

421 Konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi:

- ☐ təcrübəli istehsal
- ☒ tətbiqi tədqiqatlar
- ☐ fundamental tədqiqatlar
- ☐ layihə işləri
- ☐ texniki işləmələr

422 Tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması:

- ☐ layihə işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☐ fundamental tədqiqatlar
- ☐ sınaq istehsalı
- ☒ texniki işləmələr

423 Konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması:

- ☒ sınaq istehsalı
- ☐ tətbiqi tədqiqatlar
- ☐ fundamental tədqiqatlar
- ☐ layihə işləri
- ☐ texniki işləmələr

424 Yeniliklərin idarə edilməsinin yeni istiqamətləri (innovasiya menecmenti) nə vaxt meydana çıxmışdır?

- ☒ XX əsrin 80-ci illərinə
- ☐ XX əsrin 60-cı illərində
- ☐ XXI əsrin başlanğıcında
- ☐ XX əsrin 90-cı illərində
- ☐ XX əsrin 70-ci illərində

425 Menecmentin hansı məktəbində yeniliklərin idarə edilməsinin istiqamətləri müəyyən edilmişdir?

- ☐ Yaponiya
- ☐ Qərbi Avropa
- ☒ Amerikan
- ☐ Alman
- ☐ Fransız

426 İnnovasiya prosesinin quruluşunun düzgün ardıcılığını müəyyən edin:

- ☒ tədqiqat – işləmə - istehsal - marketinq – satış
- ☐ marketinq - tədqiqat — işləmə - istehsal – satış
- ☐ tədqiqat – istehsal – işləmə - marketinq – satış

- ☐ işləmə – tədqiqat – istehsal – marketing – satış
- ☐ tədqiqat – işləmə – marketing – istehsal – satış

427 Konkret olaraq təcrübi vasitələrin həlli məqsədilə Elmi tədqiqat təcrübi konstruktor işlərinin (ETTKİ) hansı mərhələsi seçilir?

- ☐ layihələndirmə
- ☒ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ mənimsəmə
- ☐ işləmələr

428 Məhsul və proses innovasiyaları hansı əlamətə görə qruplaşdırılır?

- ☐ miqyasına görə
- ☒ texnoloji parametrlərdən asılı olaraq
- ☐ dövlətə məxsusluğuna görə
- ☐ fəaliyyət sferasına görə
- ☐ idarəetmə səviyyəsinə görə

429 Texniki hazırlığın hansı mərhələsində yeni məhsulun layihələndirilməsi həyata keçirilir?

- ☐ maddi və təşkilati hazırlıq mərhələsində
- ☒ konstruktor mərhələsində
- ☐ elmi-tədqiqat mərhələsində
- ☐ təşkilati-idarəetmə mərhələsində
- ☐ texnoloji hazırlıq mərhələsində

430 İnvestisiya fəaliyyətinin maliyyələşdirmə mənbələrinin seçilməsində hansı amil nəzərə alınmır?

- ☒ firmanın nizamnamə kapitalının həcmi
- ☐ xüsusi və borc kapitalının nisbəti
- ☐ cəlb olunan kapitalın dəyəri, onun səmərəliliyi
- ☐ investorların iqtisadi maraqları
- ☐ bu və ya digər maliyyələşdirmə mənbələrindən istifadə riskləri

431 İnvestisiyanın maliyyələşdirilməsi üçün müxtəlif mənbələrdən cəlb edilmiş vəsaitlərin dəyəri necə hesablanır?

- ☐ müəssisənin məhsul vahidinə əldə etdiyi mənfəətə bərabər götürülür;
- ☐ cəlb edilmiş borc vəsaitlərinin faiz dərəcələrinə bərabər hesab edilir;
- ☒ cəlb edilmiş vəsaitlərin dəyəri və onların ümumi məbləğində xüsusi çəkilişi əsasında onların orta çəkilişi dəyəri kimi;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə daxil edilən amortizasiya ayırmalarına bərabər götürülür.
- ☐ istehsal edilən məhsulun maya dəyərinə bərabər götürülür;

432 Maliyyələşdirilmənin xarici (borc və cəlb olunmuş) mənbələrinin cəlb edilməsinin üstünlüklərinə aiddir:

- ☒ xüsusi investisiya resurslarının həcmindən əhəmiyyətli dərəcədə olan, onların mümkün qədər cəlb olunmasının yüksək həcmi
- ☐ investisiyalasdırılan kapitalın meyar üzrə mənfəətlilik normasının yüksək qaytarılması
- ☐ cəlb edilmənin sadəliyi və sürətliliyi
- ☐ kompaniyanın ilkin təsisçilərinin əlində idarəetmənin tam saxlanılması
- ☐ müəssisənin ödəmə qabiliyyətinin olmamasının və müflisliyinin riskinin, onlardan istifadə zamanı əhəmiyyətli dərəcədə aşağı düşməsi

433 Maliyyələşdirmənin daxili (xüsusi) mənbələrinin cəlb olunmasının çatışmamasına aiddir

- ☐ müəyyən zamanətlərin verilməsinin (ödəniş əsasında) yaxud əmlakın girov qoyulması zərurəti
- ☒ investisiya fəaliyyətinin cəlb olunmasının həcmnin və deməli, onun əhəmiyyətli dərəcədə genişləndirilməsinin imkanlarının məhdud olması
- ☐ cəlb olunmanın mürəkkəbliyi və sənədləşdirilməsi
- ☐ kompaniyanın fəaliyyətinin idarə edilməsinin qismən itirilməsi (səhmləşdirilmə zamanı)
- ☐ cəlb edilmənin daha davamlı dövrü

434 Maliyyələşdirmənin xarici mənbələrinin (borc və cəlbədic) xüsusiyyətləri

- ☐ müəssisənin ödəmə qabiliyyətinin olmamasının və müflisliyinin riskinin, onlardan istifadə zamanı əhəmiyyətli dərəcədə aşağı düşməsi
- ☐ investisiyalasdırılan kapitalın meyar üzrə mənfəətlilik normasının yüksək qaytarılması
- ☐ cəlb edilmənin sadəliyi və sürətliliyi
- ☐ müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam saxlanması
- ☒ xüsusi investisiya resurslarının həcmindən əhəmiyyətli dərəcədə çox olan onların mümkün qədər cəlb olunmasının yüksək həcmi

435 Maliyyələşdirməni daxili (xüsusi) mənbələrinin xüsusiyyətlərinə hansı aiddir:

- ☒ Müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam qoruyub saxlanması
- ☐ cəlb olunmanın mürəkkəbliliyi və uzunmüddətliliyi
- ☐ investisiyalasmalı kapitalın meyar üzrə mənfəətliliyin normasının qaytarılmasının aşağı olması
- ☐ cəlb edilmənin qeyri-məhdud həcmi, deməli investisiya fəaliyyətinin əhəmiyyətli genişləndirilməsinin imkanları
- ☐ müəssisənin ödəməqabiliyyətinin və müflis riskinin yüksəlməsi, onların istifadəsi zamanı

436 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə nə təsir etmir?

- ☐ xalqın rifah halı
- ☒ xarici investisiyanın azalması
- ☐ tədiyyə balansı
- ☐ məşğulluq
- ☐ iqtisadi inkişaf

437 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə nə təsir etmir?

- ☒ vergilər
- ☐ istehsal
- ☐ məşğulluq
- ☐ qiymət
- ☐ gəlir

438 İnvestisiya üçün vacib olan maliyyə mənbələrinə nə aiddir?

- ☐ inflyasiya nisbətləri
- ☐ maya dəyəri
- ☒ mənfəət
- ☐ investisiya qoyulan ölkənin risk səviyyəsi
- ☐ ölkədə tətbiq edilən iqtisadi siyasət

439 İntellektual mülkiyyətə nə daxil deyil?

- ☐ kəşflər
- ☐ ixtiralar

- ☐ konsepsiyalar
- ☒ mülkiyyət hüququ
- ☐ modellər

440 İntellektual mülkiyyətə nə daxil deyil?

- ☐ radio və teleproqramlar
- ☐ nəzəriyyələr
- ☐ proqram məhsulları
- ☒ mal və xidmətlər
- ☐ incəsənət əsərləri

441 Azərbaycanda yeniliklərə (ixtiralara və s.) müəlliflik hüquqları harada qeydiyyatla alınır?

- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetində
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində
- ☒ Azərbaycan Respublikasının Müəlliflik Hüquqları Agentliyində
- ☐ Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində

442 İntellektual mülkiyyətə nə aid deyil?

- ☐ nəzəriyyələr
- ☐ incəsənət əsərləri
- ☐ kəşflər
- ☒ mülkiyyət hüququ
- ☐ proqram məhsulları

443 Aşağıdakılardan hansını innovasiya proseslərinin idarə olunmasının daha vacib məsələsi hesab etmək olar?

- ☐ yeniliyin iqtisadi potensialının onun texnoloji potensialına uyğunlaşdırılmasının təmin edilməsini
- ☐ yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının tam reallaşdırılması
- ☒ yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının optimal uzlaşdırılmasının təmin edilməsi
- ☐ yeniliyin texnoloji potensialının reallaşdırılması üçün zəruri xərclərin təmin edilməsi
- ☐ yeniliyin texnoloji potensialının onun iqtisadi potensialına uyğunlaşdırılmasının təmin edilməsini

444 Konsorsium nədir?

- ☒ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsini nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ müəssisələrin inteqrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir
- ☐ hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır

445 Texnopolis nədir?

- ☐ İri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir.

- ☐ Nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☒ Müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infraqururura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleksdir
- ☐ Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ Yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutan innovasiya təşkilatıdır

446 Texnopark nədir?

- ☐ Yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutan innovasiya təşkilatıdır
- ☐ İri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☒ Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır

447 Elmi park nədir?

- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ müəssisələrin inteqrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir
- ☐ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☒ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır

448 Strateji Alyans nədir?

- ☒ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ müəssisələrin inteqrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir

449 Aşağıdakılardan hansı müəssisələrdə elmi-tədqiqat bölmələrinin formalaşdırılmasının təşkilati prinsipləri sırasına daxil deyil?

- ☐ «vençur» (risk) yanaşması prinsipi
- ☐ «kombinləşdirilmiş mərkəzləşdirmə» prinsipi
- ☒ məsuliyyətin bərabər bölünməsi prinsipi
- ☐ tam əksmərkəzləşmə prinsipi

- ☐ mərkəzləşdirilmiş təşkil prinsipi

450 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipləri əsas götürürlər?

- ☐ miqyas artımından qənaət prinsipi; korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması; pul təklifi qanunu
- ☒ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması; iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi; innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
- ☐ Görünməz əl» prinsipi; ümumi tarazlığın statik nəzəriyyəsi; pul təklifi qanunu
- ☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü; iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi; innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
- ☐ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması; monetarizm; tələb-təklif tarazlığı qanunu

451 Vençur firmaları nə deməkdir?

- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☒ onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri ilə, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☐ texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi

452 Texnopark nədir?

- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☒ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri ilə, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☐ texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi

453 Texnopolis nədir?

- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri ilə, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☐ texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☒ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi

454 Biznes-inkubator nədir?

- ☒ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☐ texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi

455 Texnoloji park nədir?

- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☒ texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi

456 Konsorsium:

- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir c) hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır
- ☒ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır
- ☐ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır

457 İri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlik necə adlanır?

- ☐ elmi park
- ☐ texnopolis
- ☒ konsorsium
- ☐ strateji alyans
- ☐ texnopark

458 Texnopolis:

- ☐ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır
- ☐ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☒ müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infraqururktura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleksdir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsini nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir

459 Müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infraqururktura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleks necə adlanır?

- ☐ konsorsium
- ☐ texnopark
- ☒ texnopolis
- ☐ strateji alyans
- ☐ elmi park

460 Texnopark:

- ☒ Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsini nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ müəssisələrin inteqrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir

461 Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleks necə adlanır?

- ☐ konsorsium
- ☒ texnopark
- ☐ texnopolis
- ☐ strateji alyans
- ☐ elmi park

462 Elmi park nədir?

- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsini nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☒ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır
- ☐ fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsini nəzərdə tutan inteqrasiya formasıdır

463 Yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.)

ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatı necə adlanır?

- ☐ konsorsium
- ☐ texnopark
- ☐ texnopolis
- ☐ strateji alyans
- ☒ elmi park

464 Strateji alyans nədir?

- ☐ müəssisələrin integrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir
- ☐ fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☒ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infraqurultura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleksdir

465 Nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişi necə adlanır?

- ☐ konsorsium
- ☐ texnopark
- ☐ texnopolis
- ☒ strateji alyans
- ☐ elmi park

466 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☐ «Görünməz əl» prinsipi
- ☐ miqyas artımında qənaət prinsipi
- ☐ tələb-təklif tarazlığı qanunu
- ☒ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması
- ☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü

467 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☐ ümumi tarazlığın statik nəzəriyyəsi
- ☐ pul təklifi qanunu
- ☐ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması
- ☒ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi
- ☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü

468 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☐ «Görünməz əl» prinsipi
- ☐ miqyas artımında qənaət prinsipi
- ☐ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması
- ☐ pul təklifi qanunu

- ☒ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması

469 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☒ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi
☐ tələb-təklif tarazlığı qanunu
☐ ümumi tarazlığın statik nəzəriyyəsi
☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü
☐ pul təklifi qanunu

470 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanmır?

- ☐ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması
☐ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi
☒ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması
☐ göstərilənlərdən heç biri
☐ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi

471 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanmır?

- ☐ göstərilənlərdən heç biri
☐ innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
☐ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması
☒ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü
☐ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi

472 Elm və istehsalın sıx qarşılıqlı əlaqə formaları hansılardır?

- ☒ ərazə elm-sənaye mərkəzləri
☐ layihə institutları
☐ sınaq laboratoriyaları
☐ elmi parklar
☐ universitetlər

473 Elm və istehsalın sıx qarşılıqlı əlaqə formaları hansılardır?

- ☒ «texnoloji kooperasiya» (şirkətlərin, elmi mərkəzlərin və dövlətin birgə fəaliyyəti)
☐ elmi araşdırma şöbələri
☐ layihə-konstruktor bölmələri
☐ elmi araşdırma şöbələri
☐ institutlar

474 İnfrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi necə adlanır?

- ☐ vençur müəssisələri
☐ texnopolis
☒ texnopark
☐ elmi parklar
☐ biznes-inkubatorlar

475 Ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin

edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi necə adlanır?

- ☐ vençur müəssisələri
- ☒ texnopolis
- ☐ texnopark
- ☐ elmi parklar
- ☐ biznes-inkubatorlar

476 Kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks necə adlanır?

- ☐ vençur müəssisələri
- ☐ texnopolis
- ☐ texnopark
- ☐ elmi parklar
- ☒ biznes-inkubatorlar

477 əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar necə adlanır?

- ☒ vençur müəssisələri
- ☐ texnopolis
- ☐ texnopark
- ☐ elmi parklar
- ☐ biznes-inkubatorlar

478 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

- ☐ müəssisələrə uzun müddətli kreditin verilməsi
- ☐ patent
- ☐ vergi güzəştləri
- ☒ rəqabətin inkişafı
- ☐ müəlliflik hüquqlarının qorunması

479 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ innovasiya vergi krediti
- ☒ hüquqi bazarın yaradılması
- ☐ müəssisələrə kreditlərin verilməsi
- ☐ maliyyələşmədə dövlətin iştirakı

480 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin qarşısında duran vəzifələrə daxil deyil?

- ☐ dövlət innovasiya siyasətinin istiqamətlərinin, müəyyənləşdirilməsi və reallaşdırılması;
- ☒ yerli innovasiya məhsullarının beynəlxalq bazarlarda satışının həyata keçirilməsi;
- ☐ innovasiya fəaliyyətinin infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;
- ☐ innovasiya fəaliyyətinin inkişafında elm, təhsil, istehsal və maliyyə-kredit sferalarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi
- ☐ elmi-texniki kooperasiya və innovasiya fəaliyyəti sahəsində xarici iqtisadi əlaqələrin inkişafı;

481 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ dövlət elmi tədqiqatlarında prioritet (öncül) istiqamətlərin müəyyənləşdirilməsi; dövlət resurslarının elmi tədqiqatların müxtəlif istiqamətləri arasında bölüşdürülməsi; dövlət elmi mərkəzlərində tədqiqatların yerinə yetirilməsi;
- ☐ iqtisadiyyatda innovasiya mühitini, tədqiqat və işləmələri təmin edən infrastrukturun formalaşdırılması: elmi-texniki informasiya, standartlaşdırma, statistika xidmətlərinin yaradılması; xarici təcrübənin öyrənilməsi və beynəlxalq əməkdaşlıq;
- ☐ özəl bölmədə elmi tədqiqatların və onların nəticələrinin tətbiqinin dövlət tərəfindən stimullaşdırılması, ETT-nin templəri və səmərəliliyi nöqteyi-nəzərindən zəruri rəqabət səviyyəsinin saxlanılması;
- ☒ ölkədə yoxsulluğun azaldılması və davamlı iqtisadi inkişafın təmin edilməsi, regionların sosial-iqtisadi inkişafı.
- ☐ elmi-texniki inkişafın proqnozlaşdırılması: ümummilli elmi prioritetlər sisteminin formalaşdırılması, ETT-nin mümkün mənfi nəticələrinin qiymətləndirilməsi, informasiya-kommunikasiya texnologiyaların inkişaf perspektivləri;

482 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin məqsədini əks etdirir?

- ☐ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artması, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsi və sosial-iqtisadi inkişaf məsələlərinin həlli
- ☐ ölkəyə gətirilən malların keyfiyyətinə nəzarətin artmasını, fundamental tədqiqatların nəticələrinin səmərəli istifadəsini və kommersiyalaşmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin həllini təmin edən əlverişli mühitin yaradılması
- ☒ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artmasını, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsini və sosial-iqtisadi inkişaf məsələlərinin həllini təmin edən innovasiya fəaliyyəti üçün ölkədə əlverişli iqtisadi, hüquqi və təşkilati mühitin yaradılması
- ☐ yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının dünya təsərrüfatına səmərəli inteqrasiyası
- ☐ yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkənin müdafiə (hərbi), texnoloji və ekoloji təhlükəsizliyinin təmin edilməsi

483 M.Porter hər bir ölkənin rəqabətli inkişafının dörd mərhələsini fərqləndirir. Aşağıdakılardan hansı bu mərhələlərə aid deyil?

- ☐ istehsal amillərinin üstünlüyünə əsaslanan inkişaf
- ☒ dövlətin aparıcı roluna əsaslanan inkişaf
- ☐ investisiya üstünlüyünə əsaslanan inkişaf
- ☐ əhalinin rifah səviyyəsinə əsaslanan inkişaf.
- ☐ innovasiyaya əsaslanan inkişaf;

484 İnnovasiya proseslərini dövlət tənzimlənməsinin birbaşa metodlarına aşağıdakılardan hansılar aiddir?

- ☒ inzibati idarəetmə və məqsədli proqram
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi
- ☐ ETTKSİ-in maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkilati-institusional tədbirlərin həyata keçirilməsi
- ☐ vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları

485 İnnovasiya proseslərinin dövlət tənzimlənməsinin dolayı metodlarına aşağıdakılardan hansılar aiddir?

- ☐ inzibati idarəetmə və proqram məqsədli
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi

- ☐ ETTKSİ –in maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkilati-institusional tədbirlərin həyata keçirilməsi
- ☒ vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları

486 Sadalananlardan hansı dövlət elmi-texniki siyasətinin realizasiya alətinə aiddir?

- ☐ inzibati idarəetmə və proqram məqsədli
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi
- ☒ ETTKSİ –in maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkilati-institusional tədbirlərin həyata keçirilməsi
- ☐ vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları

487 İnnovasiyanın dövlət tənzimlənməsinin məqsədli proqram formasına nə aiddir?

- ☐ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☒ kontrakt maliyyələşmə
- ☐ vergi və kredit imtiyazları
- ☐ sosial infrastrukturunun yaradılması
- ☐ qanunvericilik normaları

488 Aşağıdakılardan hansı elmi-texniki siyasətin məqsədlərinə aiddir?

- ☐ elmi tədqiqatların inkişafına yardım etmək, innovasiya fəaliyyətini hüquqi bazasının yaradılması, innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi
- ☐ birbaşa dotasiya maliyyələşdirilməsi, dövlətin məqsədli proqramları vasitəsi ilə innovasiyalara, yeniliklərə maliyyə dəstəyi, kontrakt maliyyələşmə
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi
- ☒ milli elmin dövlət tərəfindən dəstəklənməsi, onun ümummilli əhəmiyyət daşıyan üstün istiqamətlərinin inkişafının stimullaşdırılması, istehsal sferasında elmi nailiyyətlərin tətbiq edilməsi və səmərəli istifadəsi üçün mühitin təmin edilməsi
- ☐ ETTDK –in maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkilati-institusional tədbirlərin həyata keçirilməsi

489 Elmi-texniki siyasətin son məqsədinə nə aiddir?

- ☐ milli elmin dövlət tərəfindən dəstəklənməsi
- ☐ istehsal sferasında elmi nailiyyətlərin tətbiq edilməsi və səmərəli istifadəsi üçün mühitin təmin edilməsi
- ☐ elmin ümummilli əhəmiyyət daşıyan öncül istiqamətlərinin inkişafının stimullaşdırılması
- ☐ innovasiya siyasətinin hüquqi bazasının möhkəmləndirilməsi
- ☒ ölkənin iqtisadi yüksəlişini dünya bazarında rəqabət qabiliyyətinin təmin edilməsi

490 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ ETT-nin mümkün mənfi nəticələrinin qiymətləndirilməsi
- ☐ informasiya texnologiyalarının inkişaf perspektivləri
- ☒ regionların iqtisadi inkişafı
- ☐ beynəlxalq əməkdaşlıq
- ☐ kommunikasiya texnologiyalarının inkişafı perspektivləri

491 İnvestisiya xərclərinə nə aid deyil?

- ☐ layihə xərcləri
- ☐ nou-hau

- ☐ patent
- ☐ ərazinin qiyməti
- ☒ investisiyanın ömrü

492 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ Ətraf mühitin çirkləndirməsini qarşılaşdırılmasında mövcud qanunvericiliyə riayət etmək;
- ☐ Bazar şərtləri ilə ayaqlaşmaq, bölgədə, ölkədə və dünyada rəqabət üstünlüyünü təmin etmək;
- ☐ Xalqın sağlamlığını qorumaq məqsədi ilə mövcud qanunvericiliyə riayət etmək;
- ☒ İnvestisiya fəaliyyətinin genişləndirmək;
- ☐ Müəssisənin qarşılaşacağı konkret riskləri aradan qaldırmaq;

493 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ Müəssisənin qarşılaşacağı konkret riskləri məhdudlaşdırmaq;
- ☐ Müəssisədə bazardakı və sənaye payının səmərəliliyini artırmaq məqsədi ilə tədqiqat və inkişaf etmə fəaliyyətinin həyata keçirilməsi;
- ☐ Müəssisənin bazardakı və sənaye payını qorumaq məqsədi ilə tədqiqat və inkişaf etmə fəaliyyətinin həyata keçirilməsi;
- ☒ Müəssisənin qarşısına çıxan risklərin artması;
- ☐ Müəssisənin işləyənlərin sağlamlığının və rifahının qorunması və onların həvəsləndirilməsi;

494 Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aiddir?

- ☐ Təklif mənbələri;
- ☐ Ölkənin xüsusi şərtləri və mövsümi dəyişmələrə bağlı məlumatlar;
- ☐ Bölgə kanalları;
- ☒ Müəssisələrin sosial vəziyyəti;
- ☐ Dövlətin iqtisadi siyasəti;

495 Aşağıdakılardan hansı müəssisənin investisiya fəaliyyətinə aiddir?

- ☐ investisiya strategiyasının müəyyən olunması;
- ☐ investisiya layihələndirilməsi;
- ☒ strateji idarəetmənin həyata keçirilməsi;
- ☐ strateji planlaşdırmanın həyata keçirilməsi;
- ☐ layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili;

496 İnvestisiya strategiyası dəqiqləşdirilməsi nədə öz əksini tapır?

- ☐ istehsal planlarında;
- ☒ investisiya layihələrinin siyahısı və investisiyanın uzunmüddətli maliyyələşdirilməsi planında;
- ☐ satış, təchizat və operativ-istehsal planlarında;
- ☐ müəssisənin maliyyə, əmək, məhsul satışı, maddi təchizat planlarında.
- ☐ illər üzrə məhsulun maya dəyərinin müəyyən olunmasında;

497 İnvestisiya layihəsi nədir?

- ☐ firmanın inkişafının əsas bölmələrinin şərhini göstərən rəqabət bazarında, xüsusi və borc maliyyə mənbələrini hesaba alaraq, maddi və qüvvə imkanlarını və riskləri layihələrin realizə edilməsi prosesində hesaba almaqla iqtisadi baxımdan analitik sənəd
- ☐ rəqabət aparıcı təşkilatın fəaliyyətinin nəticələrinin səviyyəsinin qiymətləndirilməsi
- ☐ qoyulmuş məqsədlərə nail olmaq üçün firmanın məqsədyönlü fəaliyyətinin formalaşması
- ☐ müəssisənin əsas uzunmüddətli məqsəd və məsələlərinin müəyyən edilməsi və bu məqsədlərə nail olmaq üçün zəruri resursların fəaliyyət kursunun və bölüşdürülməsinin təşkili

- ☒ iqtisadi məqsədyönlüliyün əsaslandırılması, kapital qiyuluşlarının həcmi və həyata keçirilməsinin müddətlərinin, o cümlədən qanunvericiliyə və standartlara uyğun olaraq təsdiq olunmuş layihə-smeta üzrə sənədləşdirilmə və habelə investisiyaların həyata keçirilməsi üzrə praktiki fəaliyyətinin işlənilib hazırlanması

498 Hansı hallarda investisiya layihəsi investisiyalaşmanın strateji konsepsiyasını, marketinq, iqtisadi və maliyyə nəticələnməsini, zəruri maliyyə resurslarının həcmələrini, xarici mənbələrdən əlavə alınmış vəsaitlərin qaytarılması müddətlərini özünə daxil edir?

- ☐ əsaslı təmir aparılması hallarında
☐ qeyri-maddi aktivlərin ayrı-ayrı növlərinin əldə edilməsi
☐ avadanlığın yeniləri ilə əvəz olunması
☐ marketinq tədqiqatlarının aparılması
☒ istehsalın texniki cəhətdən yenidən silahlandırılması

499 Nə kimi hallarda investisiya layihəsi bir qayda olaraq, özünə qısaldılmış bölmə və göstəricilər siyahısını daxil edir?

- ☐ istehsalın texniki cəhətdən yenidən silahlanması zamanı
☒ avadanlığın yeniləri ilə əvəz edilməsi yaxud qeyri-maddi aktivlərin ayrı-ayrı növlərinin əldə edilməsi hallarında
☐ yeni tikinti zamanı
☐ istehsal güclərinin geniş təkrar istehsalı zamanı
☐ fəaliyyətdə olan istehsal güclərinin yenidən quraşdırılması zamanı

500 İnvestisiya layihələrinin təhlili zamanı hansı amili hesaba almaq zəruridir?

- ☒ layihələrin riskliliyi
☐ müəssisənin vergi ayırmalarının həcmi
☐ bazarda rəqabətin səviyyəsi
☐ amortizasiya normalarının həcmi
☐ müəssisənin maliyyə menecerlərinin ixtisaslaşma səviyyəsi

501 İnvestisiya layihələrinin səmərəliliyinin təhlili aşağıdakı hissələrdən ibarətdir:

- ☐ ümumiqtisadi, texniki-iqtisadi, sosial-iqtisadi təhlil;
☒ ümumiqtisadi, texniki-iqtisadi, maliyyə təhlili;
☐ texniki, sosial, siyasi-iqtisadi təhlil;
☐ texniki-iqtisadi, maliyyə təhlili, sosioloji;
☐ sosial-iqtisadi, maliyyə, texnoloji təhlil;

502 İstehsalın texniki hazırlığına nə aid deyil?

- ☐ maddi hazırlıq mərhələsi
☐ tədqiqat mərhələsi
☐ elmi mərhələsi
☐ konstruktor mərhələsi
☒ iqtisadi mərhələ

503 İstehsalın texniki hazırlığına nə aid deyil?

- ☐ hazırlıq
☐ təşkilati hazırlıq
☐ texnoloji hazırlıq mərhələsi
☐ elmi-tədqiqat mərhələsi
☒ sosial mərhələ

504 İnvestisiya layihəsinin hazırlanmasının hansı mərhələsində müxtəlif profilli mütəxəssislərin cəlb edilməsi məqsəduyğundur?

- ☐ layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ layihənin ilkin hazırlığı
- ☐ investisiya konsepsiyalarının axtarışı
- ☐ istismar (istehsal) səviyyəsi
- ☒ layihənin son hazırlığı

505 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aid deyil?

- ☒ firmanın fəaliyyət riskləri
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ bazarın təhlili və marketinq konsepsiyası
- ☐ lazımi əmək resursları
- ☐ layihənin yeri

506 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aid deyil?

- ☒ istehlak bazarında rəqabət
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ bazarın təhlili və marketinq konsepsiyası
- ☐ lazımi əmək resursları
- ☐ layihənin yeri

507 İnvestisiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ özünü planlaşdırma və düzəlişlərin aparılmasına yol verilməsi
- ☒ sosial məqsədli investisiyalara malik olmaq
- ☐ təşkilati strukturun çevikliyi
- ☐ demokratik idarəetmə üslubu
- ☐ üfqi informasiya əlaqələrinə malik olmaq

508 İnvestisiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ ictimaiyyət tərəfindən qəbul edilməsi
- ☐ qeyri-mərkəzləşdirmə
- ☒ tamamlanma investisiyalara malik olmaq
- ☐ məqsədli- problem qruplarının yaradılması
- ☐ mənəvi mükafatlandırma

509 İnvestisiyanın müstəqil portfelinə hansı aid deyil?

- ☒ riskə aid olan investisiyalar
- ☐ qiymətli kağızlara qoyulan maliyyə investisiyaları portfeli
- ☐ real investisiya layihələri
- ☐ müəssisənin dövriyyə vəsaitlərinə qoyulan investisiyalar
- ☐ digər maliyyə investisiyaları portfeli

510 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ xarici texnologiyadan istifadə
- ☒ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ istehsal avadanlıqları

- ☐ inhisara vəziyyətdən faydalanma
- ☐ texnoloji inkişaf

511 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ xarici texnologiyadan istifadə
- ☒ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ istehsal avadanlıqları
- ☐ inhisara vəziyyətdən faydalanma
- ☐ texnoloji inkişaf

512 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ yerli iqtisadiyyat daxilində xarici investorlar gömrük rüsumlarından da faydalanaraq haqsız rəqabətdə üstünlüyü əldə edə bilər
- ☒ geridə qalmış ərazilərin inkişafını təmin edə bilər
- ☐ siyasi və dövlət müəssisələri xaricilərin təsiri altına düşür
- ☐ müəssisə inhisarçı vəziyyətinə düşür
- ☐ investisiya qoyularkən ölkədə yerli müəssisələr inkişaf etməmiş ənənəvi istehsallar məşğul olarkən xarici investorların müasir texnologiyadan istifadə etmələri, investisiya qoyulan ölkənin iqtisad həyatını poza bilər

513 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ xarici investorlar istehsal etdikləri xam malı ölkə xaricindən təmin edirlər
- ☐ məhdudiyyətlər yerli istehsalı qoruma məqsədini daşıyır, ancaq xarici investorlar birbaşa investisiya yolu ilə bu maneəni aşırırlar
- ☐ birbaşa xarici investisiyalar yüksək gömrük tarifləri idxalat qadağaları kimi qoruyucu tədbirlərdən də təsirlənməyə bilərlər
- ☐ yerli istehsalı xaricdən asılı bir vəziyyətə gətirməkdə və ölkənin valyuta ehtiyatları üzərində mənfi təsirlər yaradır
- ☒ xarici investorlar investisiya qoyan ölkəyə yeni texnologiyalar gətirir

514 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☒ texniki və idarəetmə kadrlarının hazırlanması
- ☐ investorlar investisiya qoyuluşları ölkəni öz ölkələrindəki texnologiyaları almağa məcbur edir
- ☐ xarici investorlar investisiya qoyulan ölkədəki işçi qüvvəsinin bol və ucuz olduğundan istifadə edilən texnologiyaları seçmə yoluna gedirlər
- ☐ bu da investisiya qoyulan ölkənin geri qalmasına səbəb olur
- ☐ investorlar istifadə etmədikləri texnologiyaları istehsal üsullarını investisiya qoyulan ölkəyə daşıyırlar

515 Portfel investisiyası:

- ☐ ancaq səhm şəklində olur;
- ☒ müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı vermir;
- ☐ müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verir;
- ☐ ancaq veksəl şəklində olur;
- ☐ ancaq kredit şəklində olur;

516 Aşağıdakılardan hansını kapital əmələ gətirən investisiyaya aid etmək olmaz?

- ☐ müəssisənin texniki cəhətdən yenidən investisiya qoyuluşu;
- ☒ qiymətli kağızların alınmasına investisiya qoyuluşu;
- ☐ yeni müəssisələr tikilməsinə investisiya qoyuluşu;
- ☐ müəssisənin texniki cəhətdən yenidən qurulmasına investisiya qoyuluşu;
- ☐ fəaliyyət göstərənlər müəssisələrin genişləndirilməsinə investisiya qoyuluşu;

517 Qoyuluşların obyektləri üzrə investisiyalar aşağıdakı kimi olur:

- ☐ risksiz, riskli, spekulyativ investisiyalar
- ☐ birbaşa, portfel üzrə və.s. investisiyalar
- ☒ real, maliyyə üzrə, intellektual investisiyalar
- ☐ dövlət, xüsusi, qarışıq
- ☐ milli, xarici, müştərək investisiyalar

518 Cəlbedici formalar üzrə investisiyalar necə təsnifləşdirilir?

- ☐ risksiz, riskli, spekulyativ investisiyalar
- ☒ birbaşa, portfel üzrə və.s. investisiyalar
- ☐ real, maliyyə üzrə, intellektual investisiyalar
- ☐ dövlət, xüsusi, qarışıq
- ☐ milli, xarici, müştərək investisiyalar

519 İstehsal investisiyası (istehsala investisiya) nəzərdə tutur:

- ☒ avadanlıqların alınması və sazlanması xərcləri
- ☐ xammal və materialların alınması xərclərini
- ☐ məhsulun istehsalına və reallaşdırmasına çəkilən cari xərcləri
- ☐ əsas fondların cari təmiri
- ☐ işləyənlərin əmək haqqını

520 İnvestisiya kimi sahibkarlıq obyektlərinə nə qoyula bilməz?

- ☐ müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər
- ☒ işçi qüvvəsi, müavinətlər və bank lisenziyası ;
- ☐ pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;
- ☐ bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilməmiş, texniki sənədləşdirilmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;
- ☐ daşınan və daşınmaz əmlak;

521 Real investisiya nədir?

- ☐ birbaşa və portfel investisiyaların cəminə bərabərdir;
- ☐ qiymətli kağızların və istehsal vasitələrinin alınmasına ilə əlaqədər layihələrə vəsait qoyulmuşdur;
- ☐ investisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınması ilə əlaqədər layihələrə vəsait qoyulmuşdur;
- ☒ əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyulmuşdur;
- ☐ əmək haqqının ödənilməsinə yönəldilmiş investisiya qoyulmuşdur;

522 İnvestisiya kimi sahibkarlıq obyektinə nə qoyula bilməz?

- ☐ Müvafiq qaydada rəsmiləşdirilmiş elmi təcrübi və digər intellektual sərvətləri
- ☐ Qiymətli kağızlar
- ☒ Müavinətlər
- ☐ Səhmlər
- ☐ Daşınan və daşınmaz əmlak

523 İnvestisiya qruplarına aid deyil?

- ☐ xarakterlərinə görə
- ☐ investisiya fəaliyyətinin obyektlərinə görə
- ☐ təşkilati formalarına görə

- ☐ mülkiyyət formalarına görə
- ☒ müxtəlif əməliyyatlara görə

524 Xarici investisiyalardan gözlədiyi faydalara hansı aid deyil?

- ☐ daxili bazarın hərəkətlənməsi
- ☐ texniki tərəqqidə rol olmasına
- ☐ kapital yığımında rol olmasına
- ☐ əhali arasında məşğulluq yaratması
- ☒ inhisarçı strukturun yaradılması

525 Xarici investisiyalardan gözlədiyi faydalara hansı aid deyil?

- ☒ investisiyanın faydalı ömrü
- ☐ idarəetmə kadrlarının hazırlanmasına
- ☐ texniki kadrlarının hazırlanmasına
- ☐ texniki tərəqqidə rol oynamasına
- ☐ tədiyyə balansına müsbət təsir göstərərək kəsinin azaldılmasına istiqamətlənir

526 Birbaşa və portfel investisiyaları hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ risk dərəcəsinə görə
- ☒ cəlb olunma formasına görə
- ☐ qoyulma obyektinə görə
- ☐ mülkiyyət formasına görə
- ☐ dövlətə məxsusluğuna görə

527 Real, maliyyə və intellektual investisiyalar hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ risk dərəcəsinə görə
- ☐ cəlb olunma formasına görə
- ☒ qoyulma obyektinə görə
- ☐ mülkiyyət formasına görə
- ☐ dövlətə məxsusluğuna görə

528 Milli, xarici və müştərək investisiyalar hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ risk dərəcəsinə görə
- ☐ cəlb olunma formasına görə
- ☐ qoyulma obyektinə görə
- ☐ mülkiyyət formasına görə
- ☒ dövlətə məxsusluğuna görə

529 Dövlət, şəxsi və qarışıq investisiyalar hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ risk dərəcəsinə görə
- ☐ cəlb olunma formasına görə
- ☐ qoyulma obyektinə görə
- ☒ mülkiyyət formasına görə
- ☐ dövlətə məxsusluğuna görə

530 Aşağıdakılardan hansını maliyyə investisiyasına aid etmək olar?

- ☐ müəssisənin texniki cəhətdən yenidən investisiya qoyuluşu
- ☒ qiymətli kağızların alınmasına investisiya qoyuluşu
- ☐ yeni müəssisələr tikilməsinə investisiya qoyuluşu

- ☐ müəssisənin texniki cəhətdən yenidən qurulmasına investisiya qoyuluşu
- ☐ fəaliyyət göstərənlər müəssisələrin genişləndirilməsinə investisiya qoyuluşu

531 əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşu:

- ☒ real investisiyasıdır
- ☐ intellektual investisiyasıdır
- ☐ maliyyə investisiyasıdır
- ☐ portfel investisiyasıdır
- ☐ xarici investisiyasıdır

532 İnvestisiyalaşmanın başqa formalarından fərqli olaraq vençurlu kapitalın xüsusiyyəti nədən ibarətdir?

- ☐ innovasiya ideyasının mövcudluğu
- ☒ maliyyələşdirilən firmanın idarə edilməsində investorun fəallığı
- ☐ qoyulmuş vəsaitin qayıtmaması riskini özündə daşıyır
- ☐ ictimai tələbin təmin edilməsinə istiqamətlənməsi
- ☐ nisbətən qısa müddətə vəsaitlərin verilməsi

533 Riskli (vençurlu) sahibkarlığın xüsusiyyəti nədən ibarətdir?

- ☐ vençurlu firmaların ixtiyarına keçmiş resurslar bir il ərzində kənarlaşdırıla bilər
- ☐ bank pul vəsaitlərinin investora vaxtında qaytarılması üçün zəmanət verir
- ☐ kredit faizləri ilə vəsaitlər uzun müddətə verilir
- ☐ bu sahibkarlığın ən gəlirsiz növüdür
- ☒ kreditləşmədə adi təminat tələb olunmur

534 Eksplərent firmaları necə xarakterizə etmək olar?

- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil
- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☐ bazarın dar segmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☒ bazarın köhnə segmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar

535 Patient firmaları necə xarakterizə etmək olar?

- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil
- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☒ bazarın dar segmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ bazarın köhnə segmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar

536 Kommutant firmaları necə xarakterizə etmək olar?

- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil
- ☐ bazarın dar segmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☐ bazarın köhnə segmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☒ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar

537 Violent firmaları necə xarakterizə etmək olar?

- ☐ bazarın dar segmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar
- ☒ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☐ bazarın köhnə segmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil

538 Vençur firmaları necə xarakterizə etmək olar?

- ☐ bazarın dar segmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar
- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☐ bazarın köhnə segmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☒ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil

539 Dövlətin investisiya prosesinə aktiv təsiri metodlarına nə aid deyil?

- ☐ ayrı-ayrı investisiya növləri üçün vergi imtiyazlarının verilməsi
- ☐ xüsusi sahibkarların fəaliyyətləri üçün əlverişli şərait yaradılması
- ☒ iqtisadiyyatın indikativ inkişaf planının hazırlanması
- ☐ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi
- ☐ dövlətin infrastruktur obyektlərinin yaradılmasında iştirakı

540 İnvestisiya siyasətinin institusional alətləri:

- ☐ investisiyaların ümumi iqtisadi mühitini müəyyən edir
- ☒ investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir
- ☐ investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir
- ☐ investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil
- ☐ ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir

541 İnvestisiya siyasətinin mikro iqtisadi alətləri:

- ☐ investisiyaların ümumi iqtisadi mühitini müəyyən edir
- ☐ investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir
- ☒ investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir
- ☐ investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil
- ☐ ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir

542 İnvestisiya siyasətinin makroiqtisadi alətləri:

- ☒ investisiyaların ümumi iqtisadi mühitini müəyyən edir
- ☐ investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir
- ☐ investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir
- ☐ investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil
- ☐ ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir

543 Azərbaycanda investisiya fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması vasitələrinə nə aiddir?

- ☐ İşçilərin minimum əmək haqqının artırılması;
- ☐ Dövlət mülkiyyətində olan kommersiya banklarından kreditlərin verilməsi;
- ☐ Dövlət ünvanlı sosial yardımlarının verilməsi;
- ☒ Dövlət Sahibkarlığa Kömək Fondundan kreditlərin verilməsi.

- ☐ Dövlət Sosial müdafiə Fondundan pensiyaların verilməsi;

544 İnvestisiya prosesinə dövlətin təsir metodlarından hansı məlumdur?

- ☐ xarici və daxili
☐ milli, regional, lokal
☒ aktiv və passiv
☐ makroiqtisadi, mikroiqtisadi, institusional
☐ dövlətlərarası, milli, regional

545 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir?

- ☐ makroiqtisadi
☒ institusional
☐ mikroiqtisadi
☐ bütün sadalananlar
☐ makroiqtisadi və mikroiqtisadi

546 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir?

- ☐ makroiqtisadi
☐ institusional
☒ mikroiqtisadi
☐ bütün sadalananlar
☐ makroiqtisadi və mikroiqtisadi

547 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyaların ümumiqtisadi mühitini müəyyən edir?

- ☒ makroiqtisadi
☐ bütün sadalananlar
☐ makroiqtisadi və mikroiqtisadi
☐ institusional
☐ mikroiqtisadi

548 İnvestisiya siyasətinin dövlət idarəetmə alətləri hansı qruplara bölünür?

- ☒ makroiqtisadi, mikroiqtisadi, institusional
☐ dövlətlərarası, milli, regional
☐ milli, regional, lokal
☐ makroiqtisadi və mikroiqtisadi
☐ xarici və daxili

549 Sürətləndirilmiş amortizasiyanın tətbiqi adi amortizasiya normasının tətbiqinə (illər üzrə bərabər faizlə) nisbətən investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- ☐ layihə çərçivəsində əmək haqqını azaldır.
☐ layihə çərçivəsində fondvermini artırır;
☐ layihə çərçivəsində məhsulun maya dəyərini azaldır;
☐ layihə çərçivəsində əmək məqsuldarlığını artırır;
☒ xalis cari dəyəri artırır;

550 Annuitetə nə aiddir?

- ☐ əsas və dövrüyyə kapitala investisiya resurslarının qoyuluşu
- ☐ vençur kapitalının forması
- ☒ sığorta və təqaüd fondlarına vəsaitlərin qoyuluşu
- ☐ qeyri-maddi aktivlərə vəsaitlərin qoyuluşu
- ☐ səhm, istiqraz və s. qiymətli kağızlara vəsait qoyuluşları

551 İnvestisiya layihəsinin səmərəliliyin hansı göstəriciləri onun bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır?

- ☒ kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri
- ☐ iqtisadi səmərəliliyin göstəriciləri
- ☐ büdcə səmərəliliyin göstəriciləri
- ☐ mütləq səmərəliliyin göstəriciləri
- ☐ sosial səmərəliliyin göstəriciləri

552 İnvestisiya layihəsinin hansı göstəriciləri layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərçivəsindən kənarlaşan xərcləri və onların nəticələrini hesaba alır?

- ☐ mütləq səmərəliliyin göstəriciləri
- ☐ büdcə səmərəliliyin göstəriciləri
- ☐ kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri
- ☐ sosial səmərəliliyin göstəriciləri
- ☒ iqtisadi səmərəliliyin göstəriciləri

553 İnvestisiya layihəsinin effektivliyinin hansı göstəriciləri regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir?

- ☐ kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri
- ☐ iqtisadi səmərəliliyin göstəriciləri
- ☒ büdcə səmərəliliyin göstəriciləri
- ☐ mütləq səmərəliliyin göstəriciləri
- ☐ sosial səmərəliliyin göstəriciləri

554 əsaslı kapital qoyuluşlarının müqayisəli səmərəlilik əmsalı necə müəyyən edilir?

- ☐ maya dəyərlərinin və kapital qoyuluşlarının cəminin diskont normasına vurmaqla
- ☐ variantlar üzrə kapital qoyuluşlarının fərqlərinin məhsulun maya dəyərinə nisbəti
- ☒ variantlar üzrə məhsulun maya dəyərinin fərqlərinin kapital qoyuluşlarının fərqlinə nisbəti
- ☐ mənfəətin artımının bu artımı yaradan kapital qoyuluşuna nisbəti
- ☐ mənfəətin kapital xərclərinə nisbəti

555 İnvestisiya layihəsinin pul axını nə deməkdir?

- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☒ layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin axınının xaric edilməsi ilə fərqlidir
- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

556 Hansı halda investisiya layihəsi səmərəlidir?

- ☐ investisiyaların gəlirlilik indeksi 0-dan yüksək olan halda
- ☒ investisiyaların gəlirlilik indeksi 1-dən yüksək olan halda
- ☐ investisiyaların gəlirlilik indeksi 0-dan aşağı olan halda

- ☐ investisiyaların gəlirlilik indeksi 1-ə bərabər olan halda
- ☐ investisiyaların gəlirlilik indeksi 1-dən aşağı olan halda

557 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir?

- ☐ məhsulun rentabelliği; mənfəətin həcmi, daxili rentabellik norması;
- ☐ istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi;
- ☒ integral səmərə (xalis cari dəyər), daxili rentabellik norması, ödənmə müddəti;
- ☐ daxili rentabellik norması, əmək məhsudarı, materialtutumu;
- ☐ investisiyanın ödənilmə əmsalı, mütləq səmərəlilik göstəricisi, əmək məhsudarı;

558 Hansı halda investisiya layihəsinin qəbul edilməsi haqında qərar verilə bilər?

- ☒ xalis cari dəyər sıfırdan böyükdür;
- ☐ fondverimi sıfıra bərabərdir;
- ☐ əmək məhsudarı sıfıra bərabərdir;
- ☐ xalis cari dəyər 0-dan kiçikdir;
- ☐ istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

559 İnvestisiya layihəsinin kommertiya (maliyyə) səmərəliliyinin göstəriciləri:

- ☒ Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçıların birbaşa maliyyə maraqlarının çərçivəsindən kənarlaşan xərcləri və onların nəticələrini əks etdirir
- ☐ Regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir
- ☐ dövlət büdcəsi üçün layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin iştirakçıların sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

560 İnvestisiya layihəsinin büdcə səmərəliliyinin göstəriciləri:

- ☐ Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçıların birbaşa maliyyə maraqlarının çərçivəsindən kənarlaşan xərcləri və onların nəticələrini əks etdirir
- ☒ Regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir
- ☐ dövlət büdcəsi üçün layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin iştirakçıların sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

561 İnvestisiya layihəsinin iqtisadi səmərəliliyinin göstəriciləri:

- ☐ Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☒ layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçıların birbaşa maliyyə maraqlarının çərçivəsindən kənarlaşan xərcləri və onların nəticələrini əks etdirir
- ☐ Regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir
- ☐ dövlət büdcəsi üçün layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin iştirakçıların sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

562 İrəmiqyaslı layihələr (şəhərin, regionun və ya bütün ölkənin maraqlarına toxunan) üçün qiymətləndirilməsi məcburidir:

- ☐ iqtisadi (maliyyə) səmərəliliyi
- ☒ iqtisadi səmərəlilik
- ☐ büdcə səmərəliliyi
- ☐ tam səmərəlilik
- ☐ sosial səmərəlilik

563 Pul vəsaitlərinin mədaxili nədir?

- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır
- ☒ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin axınının xaric edilməsi ilə fərqlidir

564 Pul vəsaitlərinin məxarici nədir?

- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı
- ☒ müəyyən addımda pul ödənişlərinin həcmidir
- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

565 Pul vəsaitlərinin saldosu nədir?

- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı
- ☒ mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir
- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

566 İnvestisiya layihəsinin hesablaşma müddəti nədir?

- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir
- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☒ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

567 Xalis cari dəyər nədir?

- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir
- ☒ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

568 Diskontlaşdırma nədir?

- ☐ gələcək və cari dəyər arasındakı fərq
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin məxarici ilə fərqlidir
- ☒ pul axınının dəyərinin cari dəyərə gətirilməsi
- ☐ ilkin investisiya dəyərinin mürəkkəb faiz hesablanması?

569 İnvestisiya layihəsinin hesab dövrünün uzunluğu necə adlanır?

- ☐ hesab addımı
- ☐ zaman laqı
- ☒ hesab dövrü
- ☐ investisiyanın həyat tsikli
- ☐ addımın uzunluğu

570 İqtisadi effektin hansı növü həm müsbət, həm də manfi kəmiyyət ola bilər?

- ☐ sosial
- ☐ resurs
- ☐ həcm
- ☐ quruluş (struktur)
- ☒ ekoloji

571 Effekt hansı göstəricilərlə ifadə edilir?

- ☐ natural
- ☒ natural və dəyər
- ☐ əmək
- ☐ bütün göstəricilərlə
- ☐ dəyər

572 İnvestisiya layihəsinin səmərəliliyi:

- ☒ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır
- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu

573 İnvestisiya layihələrinin səmərəliliyinin təhlilində nə lazım deyil?

- ☐ Ümumiqtisad təhlili
- ☐ İqtisadi təhlil
- ☐ Texniki təhlil
- ☐ Maliyyə
- ☒ Sosial təhlil

574 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı göstəricilər istifadə edilmir?

- ☒ Əmək məhsuldarlığı
- ☐ Daxili rentabellik norması
- ☐ Xalis cari dəyər
- ☐ rentabellik indeksi
- ☐ Ödəmə müddəti

575 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı nə istifadə edilmir?

- ☐ Pul
- ☐ Kreditlər
- ☐ Məqsədli bank əmanətləri
- ☐ Paylar
- ☒ İşçi qüvvəsinə çəkilən xərclər

576 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən diskont dərəcəsinə nə təsir göstərir?

- ☐ əmək haqqı xərcləri.
- ☐ material xərcləri;
- ☒ riskin səviyyəsi;
- ☐ məhsulun maya dəyəri;

- ☐ enerji xərcləri;

577 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- ☒ xalis cari dəyər sıfırdan böyükdür;
☐ fondverimi sıfıra bərabərdir;
☐ daxili rentabellik norması diskont dərəcəsinə bərabərdir ;
☐ xalis cari dəyər 0-dan kiçikdir;
☐ istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

578 Mənfəətdən verginin aşağı salınması investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- ☐ layihənin xərclərini artırır;
☐ layihənin investisiya xərclərini artırır;
☒ layihənin xalis nağd axınlarını artırır;
☐ layihə çərçivəsində amortizasiya ayırmaları artır.
☐ layihənin əmək haqqı xərclərini azaldır;

579 İnvestisiya layihələrinin qiymətləndirilməsində istifadə olunan diskontlaşdırılmış qiymətləndirməyə əsaslanan üsula aşağıdakılardan hansı aid deyil?

- ☐ Xalis cari dəyər;
☐ İnvestisiyanın ödənmə müddəti;
☐ Rentabellik indeksi;
☒ Fondtutumu və fondverimi;
☐ gəlirliliyin daxili norması;

580 İnvestisiya layihəsinin səmərəlilik göstəricilərinə aiddir:

- ☐ iqtisadi və sosial səmərəlilik göstəriciləri
☒ kommersiya (maliyyə), iqtisadi və büdcə səmərəlilik göstəriciləri
☐ kommersiya (maliyyə), iqtisadi və sosial səmərəlilik göstəriciləri
☐ şərti-illik və müqayisəli səmərəlilik göstəriciləri
☐ şərti-illik və müqayisəli səmərəlilik göstəriciləri

581 Alınan nəticə və xərclərin dəyər qiymətləndirilməsi üçün hansı qiymət növlərindən istifadə olunur?

- ☐ pilləvi, sabit, mövsümi
☐ azad və tənzimlənən
☐ dəqiq və dəyişən
☐ müqayisəli və hesablanmış
☒ bazis, ümumdünya, proqnoz və hesablanmış qiymət növləri

582 Xalq təsərrüfatında ilin müəyyən anında yaranan və bütün hesabat dövründə dəyişilməyən hesablanan qiymət necə adlanır?

- ☒ bazis
☐ hesablanmış
☐ proqnoz
☐ azad
☐ pilləli

583 Kapital qoyuluşunun nisbi səmərəlilik hesablanması nəyə əsaslanır?

- ☒ gətirilmiş xərclər

- ☐ diskont norması
- ☐ mənfəət
- ☐ kapital qoyuluşları
- ☐ maya dəyəri ilə kapital qoyuluşlarının fərqi

584 İnvestisiyaların qiymətləndirilməsinin ən sadə və yayılmış metodu aşağıdakılardır:

- ☒ investisiyaların sadə ödənilmə müddəti
- ☐ daxili gəlirlilik norması
- ☐ investisiyaların gəlirlilik indeksi
- ☐ diskontlaşdırmanı hesaba almaqla ödəniş müddəti
- ☐ xalis cari dəyər

585 İnvestisiyaların qiymətləndirilməsinin diskontlaşdırmaya əsaslanan metodlarından ən məşhurları hansıdır:

- ☐ investisiyaların sadə ödənilmə müddəti
- ☐ daxili gəlirlilik norması
- ☐ investisiyaların gəlirlilik indeksi
- ☐ diskontlaşdırmanı hesaba almaqla ödəniş müddəti
- ☒ xalis cari dəyər

586 Xalis cari dəyər göstəricisi nəyi müəyyən edir?

- ☒ illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərqi;
- ☐ illər üzrə amortizasiya ayırmalarının cari dəyərini;
- ☐ illər üzrə material xərclərinin cari dəyərini;
- ☐ illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.
- ☐ illər üzrə məhsulun maya dəyərinin cari dəyəri ilə gəlirlərinin cari dəyəri arasındakı fərqi;

587 İnvestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır?

- ☒ xalis cari dəyər;
- ☐ maya dəyəri;
- ☐ kapital qoyuluşunun qaytarılma müddəti;
- ☐ məhsulun əmək tutumu;
- ☐ məhsulun kapital tutumu;

588 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- ☐ xalis cari dəyər 100 manata bərabərdir;
- ☐ xalis cari dəyər 300 manata bərabərdir;
- ☐ xalis cari dəyər 200 manata bərabərdir;
- ☐ xalis cari dəyər 150 manata bərabərdir;
- ☒ xalis cari dəyər 350 manata bərabərdir;

589 Bu göstəricilərin hansından müəssisənin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunmur?

- ☒ növbəlilik əmsalı
- ☐ daxili mənfəət norması (diskontlaşdırma əmsalı)
- ☐ xalis diskontlaşdırılmış gəlir
- ☐ layihənin maliyyə muxtariyyəti əmsalı
- ☐ sadə mənfəət norması

590 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsinin hansı metodu diskontlaşdırmaya əsaslanır?

- ☐ investisiyanın geri qaytarılma dövrü (PP)
- ☒ daxili mənfəət norması (IRR)
- ☐ investisiyanın gəlirlilik indeksi (PI)
- ☐ investisiyanın özünü ödəmə norması (ROR)
- ☐ investisiyanın sadə rentabelliği (ARR)

591 Nəticə olur:

- ☐ müsbət
- ☐ nisbbi
- ☐ mənfə
- ☒ müsbət və mənfə
- ☐ mütləq və nisbi

592 İctimai əməyəqənaət xərclərinin məbləği necə müəyyən edilir?

- ☐ canlı əməyin məbləği, material, əsaslı vəsait qoyuluşu
- ☐ cari və kapital qoyuluşu xərclərinin məbləği
- ☒ gətirilmiş xərclər üzrə
- ☐ xərclərin geri qaytarılması vaxtına görə
- ☐ maya dəyərinin və kapital qoyuluşunun məbləği

593 Effektin uyğun xərclərlə qarşılıqlı əlaqəsində hansı amil həlledici hesab edilir?

- ☐ xərclərin geri qaytarılması müddəti
- ☐ effektivlik
- ☐ mənfəətin həcmi
- ☒ vaxt amili
- ☐ iqtisadi

594 Layihə-smeta sənədinin həyata keçirilməsi mərhələləri:

- ☐ təhlili, təsdiqi və hazırlanması
- ☐ təhlili, hazırlanması və təsdiqi
- ☐ təsdiqi, təhlili və hazırlanması
- ☐ hazırlanması, təsdiqi və təhlili
- ☒ hazırlanması, təhlili və təsdiqi

595 Tikinti üçün torpaq alma, kadr hazırlama, idarə heyətinin saxlanmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ sahə
- ☒ texnoloji
- ☐ ərazi
- ☐ istehsal
- ☐ təkrar istehsal

596 Tikinti obyektlərinin layihələndirilməsində aparılan geoloji kəşfiyyat işlərinə çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ sahə
- ☒ texnoloji

- ☐ ərazi
- ☐ istehsal
- ☐ təkrar istehsal

597 Müxtəlif avadanlıqların, alət və inventarların əldə olunmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ sahə
- ☒ texnoloji
- ☐ ərazi
- ☐ istehsal
- ☐ təkrar istehsal

598 əsaslı vəsait qoyuluşu:

- ☐ investisiyadan daha geniş anlayışdır
- ☐ investisiya deməkdir
- ☐ tikintidən daha dar çərçivəli anlayışdır
- ☒ tikintidən daha geniş anlayışdır
- ☐ tikinti deməkdir

599 əsas fondların hansı dəyəri tikintinin smeta dəyərinə uyğun müəyyən olunur?

- ☒ ilkin (balans)
- ☐ qalıq
- ☐ bərpa
- ☐ layihə
- ☐ orta illik

600 Aşağıdakılardan hansı smeta hesabatının xülasəsinə daxil edilmir?

- ☐ tikinti ərazisinin hazırlanması
- ☐ operativ heyətin hazırlanması
- ☐ əsas və köməkçi istehsal obyektləri
- ☐ layihə axtarış işləri
- ☒ axtarış tədqiqatlarına çəkilən xərclər

601 Aşağıdakılardan hansı smeta hesabatının xülasəsinə daxil edilmir?

- ☐ əsas istehsal obyektləri
- ☒ axtarış tədqiqatlarına çəkilən xərclər
- ☐ enerji təsərrüfatının obyektləri
- ☐ tikinti ərazisinin hazırlanması
- ☐ nəqliyyat və rabitə təsərrüfatının obyektləri

602 Yeni tikinti, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi:

- ☐ əsaslı vəsait qoyuluşunun sahə quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun texnoloji quruluşudur
- ☒ əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun istehsal quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun ərazi quruluşudur

603 Layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkisi:

- ☐ əsaslı vəsait qoyuluşunun sahə quruluşudur
- ☒ əsaslı vəsait qoyuluşunun texnoloji quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun istehsal quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun ərazi quruluşudur

604 İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılması nədir?

- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin sosial-psixoloji, siyasi-iqtisadi və ekoloji imkanlarının tədqiqidir;
- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin istehsal güclərinin artımına təsirinin tədqiqidir;
- ☒ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin texniki, iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqidir;
- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin fondveriminin yüksəldilməsinə təsirinin tədqiqidir;
- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin mənəvi aspektlərinin tədqiqidir;

605 Aşağıdakılardan hansı əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşunu xarakterizə edən göstəricilərə aid deyil?

- ☐ mövcud güclərin genişləndirilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☐ yeni tikintiyə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☐ müəssisənin rekonstruksiya edilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☒ sosial sığortaya çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☐ müəssisənin texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;

606 əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir?

- ☐ təkrar istehsal, texnoloji, cari və s. xərclər
- ☐ müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri
- ☒ tikinti-quraşdırma; avadanlıq, alət və inventarların alınması; geoloji kəşfiyyat, torpaq alma; kənd təsərrüfatı idarə heyətinin saxlanması xərcləri
- ☐ texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri
- ☐ sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri

607 əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu nədir?

- ☒ layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkiləridir.
- ☐ «vəsait qoyuluşunun texnoloji quruluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur
- ☐ texniki vasitələrin hər birinə xərclənən vəsaitin ümumi xərclərdəki xüsusi çəkisidir
- ☐ ümumi investisiya qoyuluşunun xərclərdən hər birinə nisbətidir.
- ☐ xərclərin birinin digərinə nisbətidir

608 Kapital qoyuluşlarının hansı quruluşunda tikinti quraşdırma işləri xərcləri əks olunur?

- ☐ sahə quruluşunda
- ☒ texnoloji strukturunda
- ☐ ərazi quruluşunda

- ☐ geniş istehsal quruluşunda
- ☐ geniş istehsal quruluşunda

609 Fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına çəkilən xərclər kapital qoyuluşlarının hansı quruluşunda əks olunur?

- ☐ sahə quruluşunda
- ☐ texnoloji strukturunda
- ☐ ərazi quruluşunda
- ☐ istehsal quruluşunda
- ☒ təkrar istehsal quruluşunda

610 Tikintinin son nəticəsi aşağıdakılardır

- ☐ gəlir
- ☒ tikinti məhsulu
- ☐ sənaye
- ☐ smeta dəyəri
- ☐ əsaslı kapital qoyuluşu

611 Tikintinin xüsusiyyəti nədən ibarətdir?

- ☐ tikinti prosesinin qısa müddətli olması
- ☐ tikinti məhsulundan istifadənin kütləvi xarakteri
- ☐ tikintinin kapitaltutumunun və material tutumunun aşağı olması
- ☒ əsas fondların hərəkətsiz obyektlərin qaytarılması
- ☐ tikinti sahəsinin müəyyən əraziyə bağlı olmaması

612 Kapital qoyuluşunun təkrar istehsal quruluşu hara sərf olunur?

- ☐ layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkisinin tapılması ilə müəyyən olunur;
- ☐ «kapital qoyuluşunun təkrar istehsal quruluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur;
- ☒ yeni tikinti, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkirlərinin tapılması ilə müəyyən olunur;
- ☐ ümumi investisiya qoyuluşunun xərclərdən hər birinə nisbətidir.
- ☐ xərclərin birinin digərinə nisbətidir;

613 İnvestisiya layihəsinə nə aid deyil?

- ☐ konkret məkan çərçivəsində investisiya prosesinin təşkili
- ☐ problemin həlli üzrə elmi əsaslandırılmış məsrəflər
- ☐ zaman çərçivəsində investisiya prosesinin təşkili
- ☒ kadrların axınlığı problemin həlli üzrə elmi əsaslandırılmış məsrəflər
- ☐ tədbirlər sistemini müəyyən edən sənədlər toplusu

614 İnvestisiya layihəsinə hansı aid deyil?

- ☐ konkret məkan çərçivəsində investisiya prosesinin təşkili
- ☐ problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər
- ☐ konkret zaman çərçivəsində investisiya prosesinin təşkili
- ☐ tədbirlər sistemini müəyyən edən sənədlər toplusu
- ☒ ixtiranın təsviri

615 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ layihənin hazırlanması
- ☒ elmi-tədqiqat işləri
- ☐ ərazinin satın alınması
- ☐ inşaat layihələrinə hazırlanmasına gətirilməsi
- ☐ ərazinin inşaatə əlverişli vəziyyətə gətirilməsi

616 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ istehsal obyektinin təşkili
- ☐ investisiya mərhələsində fəaliyyət göstərilməsi
- ☐ avadanlığın yerləşmə planının hazırlanması
- ☐ yol, su, elektrik və kanalizasiya işlərinə başlanılması
- ☒ texnologiyanın əldə edilməsi

617 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ investisiya üçün inşaat işlərinin aparılmasına icazənin verilməsi
- ☐ avadanlığın sifariş verilməsi
- ☐ avadanlığın seçilməsi
- ☒ mərhələlərin sayı
- ☐ istehsala keçid mərhələsindəki əməkdaşların cəlb edilməsi

618 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☒ tullantılardan istifadə
- ☐ xammal mənbələrinin tədqiqi
- ☐ istehsala keçid mərhələsindəki əməkdaşların ixtisaslaşdırılması
- ☐ istehsal obyektinin tamamlanması
- ☐ xammal mənbəyilə əlaqənin qurulması

619 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ istehsal obyektində avadanlığın montajı
- ☐ sosial obyektlərin tamamlanması
- ☒ lisenziya müqavilələri
- ☐ rəsmi istehsala keçid
- ☐ sınaq istehsalına başlanma

620 Layihələr arasında seçim apararkən nəzarət alırıqlar?

- ☒ investisiyanın dəyərləndirilməsi
- ☐ tələbatın müəyyən edilməsi
- ☐ investisiya qərarının qəbul edilə bilməz
- ☐ alternativ istehsal üsulları
- ☐ qiymətlər, xərclər və maliyyə mövzularda məlumatlara sahib olması

621 İnvestisiya xərclərinə nə aid deyil?

- ☒ layihənin dəyərləndirilməsi
- ☐ inşaat işləri
- ☐ ərazinin təşkili
- ☐ avadanlıqlara sərf olunan xərcləri
- ☐ rabitə xərcləri

622 İnvestisiya xərclərinə nə aiddir?

- ☐ idxal və gömrük xərcləri
- ☐ kredit faizlərinin üdənilməsi
- ☒ avadanlıqlara sərf olunan xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ ümumi xərclər

623 İnvestisiyanın faydalı ömrünə nə aid deyil?

- ☐ investisiya mallarının xüsusiyyətləri
- ☐ istehsal müddətindən istifadə
- ☐ istehsal edilən məhsula tələbat
- ☐ istehsal müddətində istifadə olunacaq xammal ehtiyatları və texnologiyaya görə
- ☒ statistik metodun tətbiqi

624 Gəlir (Proformo) cədvəlində layihənin istifadə müddətində nə göstərilir?

- ☐ hər ilə aid satış miqdarı
- ☒ istehsal müddətindəki xərcləri
- ☐ satılan malların maya dəyəri
- ☐ uzun müddətli borc faizləri
- ☐ illərə aid satış və idarəetmə xərcləri

625 Gəlir (Proformo) cədvəlində layihənin istifadə müddətində nə göstərilir?

- ☒ enerji xərclərində dəyişikliklər
- ☐ vergidən sonra qalan gəlir
- ☐ illərə aid idarəetmə xərcləri
- ☐ ödəniləcək vergilər
- ☐ vergidən əvvəlki mənfəət

626 Gəlir cədvəlini (Proformo) hesablayarkən fərz olunanlara nə aid deyil?

- ☐ bazar şərtləri
- ☐ bazardakı qiymət
- ☐ maya dəyəri
- ☒ ödəniləcək vergilər
- ☐ istehsal gücü

627 Gəlir cədvəlini (Proformo) hesablayarkən fərz olunanlara nə aid deyil?

- ☐ işçi əməyinin haqları
- ☐ xammalın maya dəyəri
- ☐ bazar şərtləri
- ☐ enerji xərcləri
- ☒ vergidən əvvəlki mənfəət

628 Layihəyə üstünlük verməkdə əsas məqsədə hansı bölmə aiddir?

- ☒ İstehsal;
- ☐ Məşqulluq;
- ☐ Gəlir bölgüsü;
- ☐ Valuta ehtiyatları;
- ☐ İstehlak;

629 İstehsal sahəsində investisiya layihələri hazırlanarkən aşağıdakılardan hansına araşdırılır?

- ☐ investisiyanın yönəldildiyi istiqamətlərin xarakterik cəhətlərindən;
- ☐ layihənin həyata keçirilməsi üçün lazım olan investisiyanın həcmindən;
- ☒ digər müəssisələrin xarici ölkədə investisiya qoyuluşları;
- ☐ investisiya layihəsinin həyata keçirilməsinə çəkilən xərclərin geri qaytarılması şərtləri və potensial investorların əldə edəcəkləri gəlirlərə;
- ☐ investisiya layihəsinin həyata keçirilməsindən gözlənilən son nəticəyə;

630 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisadi təhlil:

- ☐ investisiyanın maliyyə təhlili kapital və cari dəyər-də pul axınının tədqiqini əks etdirir.
- ☐ bu və ya digər texniki işləmə-nin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;
- ☐) layihə çərçivəsində yalnız satış bazarlarını və xammal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- ☐ yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğinə xüsusi çəkisinin öyrənilməsinə əks etdirir;
- ☒ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;

631 İnvestisiya layihəsi çərçivəsində texniki-iqtisadi təhlil:

- ☐ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- ☐ layihə çərçivəsində yalnız satış bazarlarını və xammal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- ☐ əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyinin öyrənilməsinə əks etdirir ;
- ☐ investisiyanın maliyyə təhlili kapital və cari dəyər-də pul axınının tədqiqini əks etdirir.
- ☒ bu və ya digər texniki işləmə-nin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;

632 İnvestisiya layihəsində illər üzrə xalis nağd axınlara nə daxildir?

- ☒ amortizasiya ayırmaları;
- ☐ enerji xərcləri;
- ☐ material xərcləri;
- ☐ əmək haqqı xərcləri.
- ☐ məhsulun maya dəyəri;

633 İnvestisiyaqabağı mərhələyə aiddir:

- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi
- ☒ layihənin planlaşdırılması
- ☐ fəhlələrin işə götürülməsi

634 İnvestisiya mərhələsinə daxildir?

- ☐ layihənin marketinq tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi
- ☒ tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilməsi
- ☐ layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması
- ☐ müqavilələrin tərtib edilməsi
- ☐ işlərin yerinə yetirilmə ardıcılığının işləyib hazırlanması, layihənin planlaşdırılması

635 İnvestisiya layihəsinin hazırlanması, layihənin planlaşdırılmasının hansı mərhələsində müəssisənin aktivləri formalaşır?

- ☐ investisiya qabağı mərhələsində
- ☐ istismar
- ☒ investisiya
- ☐ sonuncu
- ☐ ilkin

636 İnvestisiya layihəsinin hazırlanmasının hansı mərhələsi əsas avadanlığın fəaliyyətə buraxılması anından başlayır?

- ☐ investisiya qabağı
- ☒ istismar
- ☐ investisiya
- ☐ sonuncu
- ☐ ilkin

637 İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlili:

- ☐ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- ☐ layihə çərçivəsində yalnız satış bazarlarını və xammal və materiallarla təminat mənbələrinin öyrənilməsini əks etdirir;
- ☐ yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin həcmnin müəyyən edilməsini əks etdirir;
- ☒ investisiyanın maliyyə təhlili kapital və cari dəyər-də pul axınlarının tədqiqini əks etdirir.
- ☐ bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;

638 İnvestisiya qabağı mərhələyə aiddir:

- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ tikinti-quraşdırma və iş salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi
- ☒ texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi
- ☐ fəhlələrin işə götürülməsi

639 İnvestisiya mərhələsinə aid deyil:

- ☐ tikinti-quraşdırma və iş salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ fəhlələrin işə götürülməsi
- ☒ texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi
- ☐ avadanlığın gətirilməsi

640 İnvestisiya mərhələsinə aid deyil

- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ tikinti-quraşdırma və iş salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi
- ☒ layihənin planlaşdırılması
- ☐ fəhlələrin işə götürülməsi

641 İnvestisiya qabağı mərhələyə aiddir:

- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ tikinti-quraşdırma və iş salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi

- ☒ layihənin son məqsədinin müəyyənləşdirilməsi və onlara nail olma üsulları
☐ fəhlələrin işə götürülməsi

642 İnvestisiya mərhələsinə aid deyil:

- ☐ detal, yaxud iş layihələşdirilməsi
☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
☐ avadanlığın gətirilməsi
☒ layihənin son məqsədinin müəyyənləşdirilməsi və onlara nail olma üsulları
☐ fəhlələrin işə götürülməsi

643 İnvestisiyaqabağı mərhələyə aid deyil:

- ☐ layihənin marketing tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi
☒ tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilməsi
☐ layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması
☐ müqavilələrin tərtib edilməsi
☐ işlərin yerinə yetirmə ardıcılığının işləyib hazırlanması, layihənin planlaşdırılması

644 İnvestisiya mərhələsində:

- ☐ layihənin marketing tədqiqatlarının əsasında son məqsədləri müəyyən edilir
☒ müəssisənin aktivləri formalaşdırılır
☐ layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılır
☐ tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilir
☐ müqavilələrin tərtib edilir

645 İnvestisiya layihəsinin hansı mərhələsində detal, yaxud iş layihələşdirilməsi həyata keçirilir?

- ☐ investisiyaqabağı
☐ istismar
☒ investisiya
☐ son
☐ ilkin

646 İnvestisiya layihəsinin hansı mərhələsində tikinti-quraşdırma və istismara buraxılma işləri yerinə yetirilir?

- ☐ investisiyaqabağı
☐ istismar
☒ investisiya
☐ son
☐ ilkin

647 İnvestisiya layihəsinin hansı mərhələsində marketing tədqiqatlarının əsasında son məqsədləri müəyyən edilir?

- ☒ investisiyaqabağı
☐ istismar
☐ investisiya
☐ son
☐ ilkin

648 İnvestisiya layihəsinin hansı mərhələsində layihə texniki-iqtisadi cəhətdən əsaslandırılır?

- ☒ investisiyaqabağı

- ☐ istismar
- ☐ investisiya
- ☐ son
- ☐ ilkin

649 İnvestisiya layihəsinin hazırlığının hansı mərhələsi məhsul və xidmətlər istehsalının başlanması ilə xarakterizə olunur?

- ☐ investisiyaqabağı
- ☒ istismar
- ☐ investisiya
- ☐ son
- ☐ ilkin

650 İnvestisiyaqabağı mərhələ uyğun olaraq hansı səviyyələri özündə birləşdirir:

- ☐ layihənin marketinq tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi, layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması, layihənin planlaşdırılması, detal, yaxud iş layihələşdirilməsi
- ☐ layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, investisiya konsepsiyalarının axtarışı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ layihənin marketinq tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi, layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması, tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilməsi, layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☒ investisiya konsepsiyalarının axtarışı, layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi

651 İnvestisiya layihəsinin hazırlanması investisiyaqabağı mərhələnin hansı bölməsinin məqsədidir?

- ☐ investisiya konsepsiyalarının axtarışı
- ☐ layihənin son hazırlığı
- ☒ layihənin ilkin hazırlığı
- ☐ istismar (istehsal) səviyyəsi
- ☐ layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi

652 Aşağıdakılardan hansı ilkin investisiya layihəsinin bölməsinə aid deyil?

- ☐ bazarın və istehsal gücünün öyrənilməsi əsasında məhsulların istehsal həcmi və quruluşu
- ☐ istifadə olunan resursların həcmi
- ☐ istehsalın təşkilinin texniki əsasları
- ☐ əlavə xərclərin miqdarı və quruluşu
- ☒ layihənin reallaşdırılması qrafiki

653 Aşağıdakılardan hansı ilkin investisiya layihəsinin bölməsinə aiddir?

- ☐ layihənin əsas ideyası
- ☐ layihənin reallaşdırılması qrafiki
- ☒ əlavə xərclərin miqdarı və quruluşu
- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ zərərsizlik nöqtəsinin hesablanması

654 İnvestisiya layihəsinin hansı bölməsində layihənin mərhələləri, maliyyə, material və insan və s. resurslara tələb ayrılıqda əsaslandırılır?

- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ investisiya layihəsinin reallaşdırılması prosesində material resurslarının lazımi həcmi əsaslandırılması

- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası
- ☒ layihənin reallaşdırılma qrafiki

655 İnvestisiya layihəsinin hansı bölməsində tələb olunan investisiya məbləği, mümkün istehsal xərcləri, eləcə də resursların əldə edilməsi və investisiya səmərəliliyinin hesablanması üsulları göstərilir?

- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ investisiya layihəsinin reallaşdırılması prosesində material resurslarının lazımı həcmi əsaslandırılması
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☒ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası
- ☐ layihənin reallaşdırılma qrafiki

656 İnvestisiya layihəsinin hansı bölməsində istehsal proqramması və müəssisənin istehsal gücünün təhlili göstərilməlidir?

- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ layihənin əsas ideyası
- ☒ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası
- ☐ layihənin reallaşdırılma qrafiki

657 İnvestisiya layihəsinin hansı bölməsində onun realizasiyası üçün həlledici olan ən mühüm göstəricilər əks olunur?

- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☒ layihənin əsas ideyası
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası
- ☐ layihənin reallaşdırılma qrafiki

658 Hansı təhlil investisiyanın kapital və cari dəyərində pul axınlarının tədqiqini əks etdirir?

- ☐ ümumi iqtisad
- ☐ texniki-iqtisadi
- ☒ maliyyə
- ☐ investisiya
- ☐ maliyyə-iqtisad

659 İqtisadi məqsədyönlülüyün əsaslandırılması, kapital qiyuluşlarının həcmi və həyata keçirilməsinin müddətlərinin, o cümlədən qanunvericiliyə və standartlara uyğun olaraq təsdiq olunmuş layihə-smeta üzrə sənədləşdirilmə və habelə investisiyaların həyata keçirilməsi üzrə praktiki fəaliyyətinin işlənilib hazırlanması necə adlanır?

- ☐ biznes plan
- ☒ investisiya layihəsi
- ☐ texniki – iqtisadi əsaslandırma
- ☐ strateji investisiya planı
- ☐ tikinti planı?

660 İnvestisiya növlərinə aid deyil?

- ☐ Modernləşdirmə investisiyaları;
- ☐ Yeniləşdirmə investisiyaları;

- ☐ Yeni investisiyalar
- ☒ Dövriyyə vəsaiti;
- ☐ Tamamlama investisiyaları;

661 Maliyyə investisiyası nədir?

- ☒ investisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;
- ☐ daşınmaz əmlakın alınmasına yönəldilən investisiyadır;
- ☐ əsas fondların yaradılmasına yönəldilən investisiyadır;
- ☐ əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşudur;
- ☐ əmək haqqının ödənilməsinə yönəldilmiş investisiya qoyuluşudur;

662 Maliyyə baxımından investisiyalar necə xarakterizə edilir?

- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu
- ☒ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ əsas və dövriyyə kapitalların yığımı
- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi

663 Mühəsibat uçotu baxımından investisiyalara nə kimi tərif vermək olar?

- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu
- ☐ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ əsas və dövriyyə kapitalların yığımı
- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☒ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi

664 Mülkiyyət formalarına görə investisiyaları necə təsnifləşir?

- ☐ risksiz, riskli, spekulyativ investisiyalar
- ☐ real, maliyyə üzrə, intellektual investisiyalar
- ☐ birbaşa, portfel üzrə və.s. investisiyalar
- ☐ dövlət, xüsusi, qarışıq, intellektual
- ☒ milli, xarici, müştərək investisiyalar

665 İnvestisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınmasına yönəldilən investisiya?

- ☐ birbaşa investisiyadır
- ☐ maddi investisiyadır
- ☐ real investisiyadır
- ☐ kapital əmələ gətirən investisiyadır
- ☒ maliyyə investisiyadır

666 İnvestisiyaların rolu iqtisadi proseslərdə nədən ibarətdir?

- ☐ ölkədə inflyasiyanın səviyyəsini aşağı salırlar
- ☐ xidmət sferasında məşğulluğun səviyyəsini yüksəldirlər
- ☒ milli gəliri çoxaldır
- ☐ sənaye məhsuluna qiymətlərin ümumi səviyyəsini aşağı salırlar

- ☐ vergilərin büdcəyə daxil edilməsini (mədaxilini) çoxaldır

667 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektinə aid deyil?

- ☐ Yeni yaradılmış əsas fondlar
☐ Qiymətli kağızlar
☐ Modernləşdirilmiş əsas fondlar
☒ Məhsul satışı
☐ Mülkiyyət hüququ və əqli mülkiyyət hüququ

668 Mülkiyyət formalarına görə investisiyalara hansı aid deyil?

- ☐ özəl investisiyalar
☐ xarici investisiyalar
☐ dövlət investisiyaları
☒ dolaylı investisiya
☐ müştərək investisiyalar

669 Məhsul və xidmətlərin xüsusiyyətlərinə hansı aid deyil?

- ☒ istehlakçı davranışları
☐ servis
☐ dizayn
☐ ölçülər
☐ montaj

670 Xarici investisiya qoyuluşu qərarlarının həyata keçirilməsinə hansı aid deyil?

- ☐ bazar tədqiqatları
☐ əmək resurslarının tədqiqi
☐ xammal tədqiqatları
☒ kreditin rolu
☐ texnologiyanın xüsusiyyətləri

671 İnvestisiya fəaliyyətinə aid deyil

- ☐ Xalq təsərrüfatların müxtəlif sahələrindəki dövriyyə vəsaitləri
☐ Əmlak hüququ;
☐ Elmi texniki məhsul;
☒ Kağızlar bazarı;
☐ Əmlak obyektləri;

672 İnvestisiya proqramların həyata keçirilməsinə hansı bölmə aid deyil?

- ☐ İstehsalın təkmilləşdirilməsi;
☐ Yeni iş yerlərin açılması;
☐ Təklif edilən malların keyfiyyətinin yaxşılaşdırılması;
☒ İstehsalın ixtisaslaşdırılması;
☐ Əhəlinin sosial rifahının yüksəldilməsi;

673 İnvestisiya fəaliyyətinə aid deyil

- ☐ Yeni yaranmış fondlar
☐ Qiymətli kağızlar;
☐ Modernləşdirilmiş fondlar;
☒ Əmtəə nişanı;

- ☐ Məqsədli pul qoyuluşları;

674 İnvestisiya fəaliyyətinin subyektlərinə hansı aid deyil?

- ☐ İnvestorlar;
☐ İş icraçıları;
☐ Sifarişçilər;
☒ əmlak hüququ
☐ Fiziki və hüquqi şəxslər;

675 İnvestisiya fəaliyyətinin obyektlərinə hansı aiddir?

- ☐ Sifarişçilər;
☒ Qiymətli kağızlar;
☐ Sığorta və vasitəçi təşkilatlar;
☐ Banklar;
☐ Huquqi şəxslər;

676 İnvestor rolunda kimlər iştirak etmir?

- ☐ Dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarəetmə səlahiyyətinə sahib orqanlar;
☐ Xarici fiziki və hüquqi şəxslər
☐ Yerli fiziki və hüquqi şəxslər, sahibkar birlikləri;
☒ İnvestisiya birjalari;
☐ Dövlət təşkilatları və beynəlxalq təşkilatlar

677 Göstərilənlərdən hansı investisiya subyektinə aiddir?

- ☐ elmi-texniki məhsul
☐ əmlak hüquqları
☐ məqsədli pul qoyuluşları
☒ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
☐ yeni yaradılmış və təkmilləşdirilmiş əsas fondlar

678 İnvestisiya fəaliyyətinin subyektlərinə hansı aid deyil?

- ☐ investorlar
☐ sığorta və vasitəçi təşkilatlar
☐ banklar
☐ iş icraçıları
☒ qiymətli kağızlar

679 Müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verməyən investisiya?

- ☒ portfel investisiyasıdır
☐ birbaşa investisiyadır
☐ kapital əmələ gətirən investisiyadır
☐ maddi investisiyadır
☐ real investisiyadır

680 Birbaşa investisiya

- ☒ müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı verir;
☐ istiqrazların alınmasına yönəldilir
☐ müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı vermir;
☐ imtiyazlı səhmlərin alınmasına yönəldilir;

☐ veksellərin alınmasına yönəldilir

681 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektı ola bilər?

- ☒ yeni yaradılmış və ya modernləşdirilmiş əsas fondlar, qiymətli kağızlar, mülkiyyət hüququ və əqli mülkiyyət hüququ
- ☐ əsas fondlarının yeniləşdirilməsi, dövrüyyə fondlarının alınması, istehsalın genişləndirilməsi, məhsul satışı
- ☐ əsaslı təmir, cari təmir, avadanlıqların alınmasına çəkilən xərclər, binaların tikintisi
- ☐ işçilərin əmək haqqı, kadrların yenidən hazırlanması, əsas fondların təkrar istehsalı, müəssisənin quruluşunun dəyişdirilməsi
- ☐ yeni tikinti, istehsalın modernizasiyası, məhsul satışı, müəssisənin quruluşunun dəyişdirilməsi

682 Verilənlərdən hansı investisiyanın subyektinə aid deyil?

- ☐ işlərin icraçıları (podratçılar);
- ☐ əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər;
- ☐ investisiya fəaliyyətindən istifadə edənlər;
- ☐ banklar, sığorta şirkətləri və vasitəçi təşkilatlardır;
- ☒ məqsədli pul yatırımları;

683 Müəssisələrdə hansı istiqamətə investisiya yönəldilmir?

- ☐ müəssisənin istehsal ehtiyatlarının bərpasına;
- ☒ işçilərin əmək haqqının artırılmasına;
- ☐ istehsal güclərinin genişləndirilməsinə;
- ☐ yeni məhsul növlərinin işlənməsinə;
- ☐ texnika və texnologiyanın modernləşdirilməsinə;

684 əsas və dövrüyyə kapitalının yığılı investisiyanı hansı nöqtəyi nəzərdən (necə) xarakterizə edir?

- ☒ iqtisadi
- ☐ mühasibat uçotu
- ☐ maliyyə
- ☐ göstərilənlərdən heç biri
- ☐ kommersiya

685 Gələcəkdə gəlir əldə etmək məqsədilə resursların dondurulması investisiyanı hansı nöqtəyi nəzərdən başa düşülür?

- ☐ iqtisadi
- ☐ mühasibat uçotu
- ☒ maliyyə
- ☐ göstərilənlərdən heç biri
- ☐ kommersiya

686 əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi baxımından investisiya hansı nöqtəyi nəzərdən başa düşülür?

- ☐ iqtisadi
- ☒ mühasibat uçotu
- ☐ maliyyə
- ☐ göstərilənlərdən heç biri
- ☐ kommersiya

687 Maliyyə qoyuluşu nədir?

- ☐ Əsas və dövriyyə kapitalının yığılı
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☐ vğələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☒ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu

688 əsaslı vəsait qoyuluşu nədir?

- ☐ Əsas və dövriyyə kapitalının yığılı
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☐ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☒ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu

689 Uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu:

- ☐ birbaşa investisiyadır
- ☐ real investisiyadır
- ☐ maddi investisiyadır
- ☐ xarici investisiyadır
- ☒ portfel investisiyadır

690 Real investisiyalara aid deyil:

- ☐ sənayeyə qoyulan investisiyalar
- ☐ mal-material ehtiyatlarının əldə edilməsinə qoyulan investisiyalar
- ☐ avadanlığın alınmasına qoyulan investisiyalar
- ☒ səhmlərə qoyulan vəsait
- ☐ tikintiyə qoyulan investisiyalar

691 Real investisiyalara aid deyil:

- ☐ sənayeyə qoyulan investisiyalar
- ☐ mal-material ehtiyatlarının əldə edilməsinə qoyulan investisiyalar
- ☐ avadanlığın alınmasına qoyulan investisiyalar
- ☒ qiymətli kağızlara qoyulan vəsait
- ☐ kənd təsərrüfatına qoyulan investisiyalar

692 Kapital formalaşdırıcı investisiyaya hansı daha yaxındır?

- ☒ real investisiya
- ☐ dövlət investisiyası
- ☐ portfel investisiyası
- ☐ intellektual investisiya
- ☐ birbaşa investisiya

693 İnvestor dedikdə:

- ☐ müəssisənin kreditorları başa düşülür;
- ☐ güclü maliyyə imkanlarına malik olan hüquqi şəxslər başa düşülür;
- ☐ müəssisənin debitorları başa düşülür;

- ☒ özünün maddi və intellektual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarmış subyektlər başa düşülür;
- ☐ güclü maliyyə imkanlarına malik olan fiziki şəxslər başa düşülür;

694 İnvestisiyaları iqtisadi baxımdan necə xarakterizə etmək olar?

- ☒ əsas və dövriyyə kapitaların yığımı
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☐ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu

695 İnvestisiya obyektinə hansı aiddir?

- ☐ investisiya fəaliyyətinin istifadəçiləri
- ☐ sığorta şirkətləri
- ☒ əmlak hüquqları və intellektual mülkiyyət hüquqları
- ☐ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
- ☐ vasitəçi təşkilatlar

696 İnvestisiya subyektinə hansı aid deyil?

- ☐ investisiya fəaliyyətinin istifadəçiləri
- ☒ əmlak hüquqları və intellektual mülkiyyət hüquqları
- ☐ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
- ☐ vasitəçi təşkilatlar
- ☐ sığorta şirkətləri

697 İnvestisiya obyektinə hansı aiddir?

- ☐ investisiya fəaliyyətinin istifadəçiləri
- ☒ məqsədli pul qoyuluşları
- ☐ investorlar
- ☐ investisiya fondları
- ☐ sığorta şirkətləri

698 İnvestisiya subyektinə hansı aid deyil?

- ☐ sığorta şirkətləri
- ☒ məqsədli pul qoyuluşları
- ☐ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
- ☐ vasitəçi təşkilatlar
- ☐ investisiya fondları

699 Göstərilənlərdən hansı investisiya obyektinə aid deyil?

- ☐ elmi-texniki məhsul
- ☐ əmlak hüquqları
- ☐ məqsədli pul qoyuluşları
- ☒ investisiya fəaliyyətinin istifadəçiləri
- ☐ yeni yaradılmış və təkmilləşdirilmiş əsas fondlar

700 İnvestisiya növlərinə aid deyil?

- ☐ Ətraf mühitin qorunması investisiyaları;
- ☐ Sosial məqsədli investisiyalar;
- ☐ Risklə bağlı investisiyalar;
- ☒ psevdoinvestisiyalar
- ☐ Qeyri-mərkəzləşdirilmiş investisiyaları;